

0104y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 0104y Ərzaq təhlükəsizliyi**

1 Çinin paxlalı bitkiləri arasında geniş yayılmışdır:

- ☒ noxud, paxla, soya
- ☐ mərci, lobyə, noxud
- ☐ noxud, lobyə
- ☐ soya, mərci, noxud
- ☐ noxud, lobyə, soya

2 Hansı bitkinin məhsuldarlığına görə Çin dünyada qabaqcıl ölkədir?

- ☐ yulaf və çovdar
- ☐ düyü və yulaf
- ☐ arpa və qarğıdalı
- ☐ qarğıdalı və soya
- ☒ düyü və buğda

3 Çinin əsas ərzaq bitkisi:

- ☐ arpa
- ☒ düyü
- ☐ soya
- ☐ taxıl
- ☐ qarğıdalı

4 Çinin aparıcı kənd təsərrüfatı sahəsi:

- ☒ bitkiçilik
- ☐ quşçuluq
- ☐ meyvəçilik
- ☐ tərəvəzçilik
- ☐ heyvandarlıq

5 İnkişaf etməkdə olan ölkələr arasında ən böyük iribuynuzlu heyvanlar başlığına hansı ölkə malikdir?

- ☐ Afrika və Asiya
- ☒ Asiya və Latın Amerikası
- ☐ Asiya və Hindistan
- ☐ bütün cavablar düzgündür
- ☐ bütün cavablar səhvdir

6 İnkişaf etməkdə olan ölkələrin heyvandarlığında növbəti aparıcı sahələr seçilir:

- ☒ maldarlıq, donuzçuluq, qoyunçuluq
- ☐ bütün cavablar səhvdir
- ☐ yem istehsalı, donuzçuluq, quşçuluq
- ☐ qoyunçuluq, donuzçuluq, quşçuluq
- ☐ atçılıq, donuzçuluq, quşçuluq

7 Əmtəəli kənd təsərrüfatı hansı təsərrüfatı təcəssüm etdirir?

- ☐ yaxşı torpaqdan və mizdlü işçi qüvvəsindən istifadə ilə
- ☒ bütün cavablar düzdür
- ☐ yaxşı təşkil olunmuş plantasiyalı və fərmalı
- ☐ əsas məhsulu xarici bazara yönümlü

- ☐ müasir texnikadan, gübrələrdən istifadə ilə

8 Müasir sektor nəyi təcəssüm etdirir?

- ☒ əmtəəli kənd təsərrüfatı
☐ bütün cavablar səhvdir
☐ orta təsərrüfat
☐ xırda istehsal
☐ istehlakçı kənd təsərrüfatı

9 Ənənəvi sektor nəyi təcəssüm etdirir?

- ☒ istehlakçı kənd təsərrüfatı
☐ bütün cavablar səhvdir
☐ iri təsərrüfat
☐ natural təsərrüfat
☐ əmtəəli kənd təsərrüfatı

10 İnkişaf etməkdə olan kənd təsərrüfatı nədən ibarətdir?

- ☒ ənəvi sektor və müasir sektor
☐ bütün cavablar səhvdir
☐ dar sektor və geniş sektor
☐ dar ixtisaslaşdırılmış sektor və geniş ixtisaslaşdırma sektoru
☐ daimi sektor və dəyişkən sektor

11 İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı iqtisadiyyatın fərqli cəhəti:

- ☒ iqtisadi çoxnövçülük
☐ zəif kooperasiya
☐ istehsalın zəif diversifikasiyası
☐ təsərrüfatların böyük eyninövlüüyü
☐ təsərrüfatların böyüməsi

12 İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı istehsalının artımı hansı iri potensiala malikdir?

- ☐ bütün cavablar səhvdir
☐ həyat keyfiyyətinin yaxşılaşdırılması
☐ əhəlinin məşğulluğunun yaxşılaşdırılması
☒ yoxsulluğun azaldılması
☐ kənd yerlərinin inkişafı

13 İnkişaf etmiş ölkələrdə becərilən torpaqların payı:

- ☐ .123
☒ .107
☐ .117
☐ .137
☐ .098

14 Kənd təsərrüfatı üçün istifadə edilən bütün torpaqların hansı hissəsini inkişaf etməkdə olan ölkələrin iri təsərrüfatı tutur?

- ☐ 47-67%
☐ 45-65%
☒ 37-82%
☐ 55-75%
☐ 36-56%

15 İnkişaf etməkdə olan ölkələrin təsərrüfatlarının ümumi sayına irilər hansı hissə təşkil edir?

- ☐ .05
☒ .07
☐ .1
☐ .12
☐ .08

16 İnkişaf etməkdə olan ölkələrin xırda təsərrüfatları fermaların hansı hissəsini tutur?

- ☐ .85
☒ .9
☐ .8
☐ .75
☐ .6

17 İnkişaf etməkdə olan ölkələrin xırda təsərrüfatları becərilən torpaqların hansı hissəsini tutur?

- ☐ 10-15%
☐ 8-12%
☐ 6-9%
☐ 12-16%
☒ 7-17%

18 İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı probleminin kəskinliyini nə dərinləşdirir?

- ☐ işçi qüvvəsinin çatışmamazlığı
☐ torpaqların güclü çirklənməsi
☒ torpağa sahibkarlıq arasında böyük fərqlər
☐ torpaq bazarının zəif inkişafı
☐ infrastrukturun zəif inkişafı

19 İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatında başlıca problem nədən ibarətdir?

- ☐ torpaq üzrə şəxsi əmlakın olmaması
☒ kənd zəhmətkeşlərinin əksər hissəsində az torpağın olması
☐ zəif dövlət yardımı
☐ kreditləşmə sisteminin olmaması
☐ məhsulun satışı bazarlarının olmaması

20 Proqnozlara əsasən 2050-ci ildə dünyada ərzağa tələb nə qədər artacaq?

- ☐ 5 dəfə
☒ 3 dəfə
☐ 2 dəfə
☐ 4 dəfə
☐ .5

21 İnkişaf etməkdə olan ölkələrdə artmaqda olan əhəlinin tələblərinin ödənilməsi məsələlərində nəyə diqqət ayrılmalıdır?

- ☐ məhsulun saxlanılması və paylanması sisteminin təkmilləşdirilməsi
☒ bütün cavablar düzgündür
☐ kənd təsərrüfatındakı məhsuldar torpaqların potensialının saxlanılması və genişləndirilməsinə
☐ kənd təsərrüfatı istehsalının təkmilləşdirilməsinə
☐ kənd təsərrüfatı istehsalı məhsuldarlığının artırılmasına

22 İnkişaf etmiş ölkələrdə ərzaq problemi nə ilə bağlı dərinləşir?

- ☐ ərzaq istehsalı həcmının azalması
- ☒ əhəlinin sayının artımı
- ☐ kənd təsərrüfatı məhsulları sahəsinin azalması
- ☐ ekoloji vəziyyətin pisləşməsi
- ☐ kənd təsərrüfatı istehsalında artım tempinin azalması

23 İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatında bir məşğul olan adam neçə nəfəri yedizdirə bilər?

- ☐ 5 nəfəri
- ☒ yalnız özünü və ailəsini
- ☐ 1 nəfəri
- ☐ 3 nəfəri
- ☐ 2 nəfəri

24 İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı üçün nə xarakterikdir? A. əmək məhsuldarlığının yüksək səviyyəsi; B. geridə qalmış aqrotexniki metodlardan istifadə; C. əmək məhsuldarlığının aşağı səviyyəsi; D. ixtisaslaşmanın yüksək dərəcəsi

- ☐ C,D
- ☐ A,D
- ☐ B,D
- ☒ B,C
- ☐ A,B

25 İnkişaf etməkdə olan ölkələrin ərzaq probleminin həlli nə ilə bağlıdır? A. onların iqtisadi geriliyinin aradan qaldırılması; B. onların elmi-texniki geriliyinin aradan qaldırılması; C. ərzaq əmtəələrin qiymətinin aşağı salınması; D. kənd təsərrüfatı məhsulu

- ☐ B,D
- ☒ A,B
- ☐ A,D
- ☐ B,C
- ☐ C,D

26 İqtisadi əməkdaşlıq təşkilatı (İƏT) neçənci ildən fəaliyyət göstərir?

- ☐ 2011
- ☐ 2001
- ☒ 1985
- ☐ 1990
- ☐ 1992

27 Hollandiyada bunlardan hansı idxal olunur?

- ☐ ərzaq taxılı
- ☒ bunların hamısı
- ☐ kofe
- ☐ kakao
- ☐ çay

28 Hollandiyanın ərazisi neçə min km²-dir?

- ☐ 100 min km²
- ☒ 32,5 min km²
- ☐ 32 min km²
- ☐ 50 min km²
- ☐ 80 min km²

29 Türkiyədə taxıl ixracı nə zaman həyata keçirilir? A. dünya bazarında taxılın qiyməti qalxanda; B. ticarət fyuçers müqavilələri əsasında həyata keçiriləndə; C. yüksək məhsuldarlıq dövrü başladıqda; D. ölkənin xarici valyutaya ehtiyacı olduqda

- ☐ A,C
☐ B,D
☒ C,D
☐ A,B
☐ B,C

30 Türkiyədə neçə faiz buğda çörək kimi istifadə olunur?

- ☐ 50%
☒ 90%
☐ 70%
☐ 80%
☐ 60%

31 Türkiyədə bir ildə adambaşına düşən buğda isbehlakı nə qədərdir?

- ☐ 190 kq
☒ 230 kq
☐ 320 kq
☐ 180 kq
☐ 280 kq

32 Son illərdə Türkiyədə buğdanın istehsal artımı nə ilə bağlıdır? A. kimyəvi gübrələrin tətbiqi; B. buğdanın yüksək məhsuldar sortlarının tətbiqi; C. mexanizmləşmənin tətbiqi; D. irriqasiyanın genişlənməsi

- ☐ C,D
☒ B,D
☐ A,D
☐ A,B
☐ B,C

33 Türkiyənin mühüm ixrac sahəsi:

- ☐ bütün cavablar səhvdir
☐ gülçülük
☐ tərəvəzçilik
☐ meyvəçilik
☒ bütün cavablar düzdür

34 Hansı növ texniki bitkilərin becərilməsinə Türkiyənin əkinçilik strukturunda mühüm yer verilir? A. pambıq, şəkər çuğunduru; B. günəbaxan, tütün, çay; C. şəkər qamışı, kofe; D. yağlı bitkilər, kartof

- ☐ A,C
☐ C,D
☐ A,D
☒ A,B
☐ B,C

35 Bu gün Türkiyədə kənd təsərrüfatı bitkilərinin hansı növlərinin əkininin artırılması üzrə tədbirlər görülür?

- ☐ bütün cavablar səhvdir
☐ çay və zeytun
☐ şəkər çuğunduru, kartof
☐ qarğıdalı, fındıq
☒ bütün cavablar düzdür

36 Türkiyənin kənd təsərrüfatı məhsulunun neçə faizi heyvandarlığın payına düşür?

- ☐ 45%
☐ 18%
☐ 25%
☐ 40%
☒ 30%

37 Türkiyənin kənd təsərrüfatı strukturunda bitkiçiliyin xüsusi çəkisi nə qədərdir?

- ☐ 51%
☐ təqribən 68%
☐ 48%
☒ təqribən 58%
☐ 38%

38 Türkiyənin ixracında kənd təsərrüfatı məhsulunun xüsusi çəkisi neçə faizdir?

- ☐ 55%
☒ 60%
☐ 59%
☐ 40%
☐ 65%

39 Türkiyənin əmək qabiliyyətli əhalisinin neçə faizi kənd təsərrüfatında məşğuldur?

- ☐ 36%
☐ 37%
☒ 57%
☐ 47%
☐ 63%

40 Türkiyənin kənd təsərrüfatı strukturunda aparıcı yer tutur:

- ☒ bitkiçilik
☐ qoyunçuluq
☐ quşçuluq
☐ heyvandarlıq
☐ taxılçılıq

41 İranın aqrar sektorunun güclənin inkişafının təmin edilməsi üzrə daha vacib tədbirlərə nə aid edilir?

- ☒ bütün cavablar düzdür
☐ kənd təsərrüfatı torpaqlarının becərilməsi intensivliyinin azalması, ucuz ərzağın böyük miqdarda əsassız idxal hallarına yol verməmə
☐ iriqaşyanın və suvarmanın dəqiq metodlarının tətbiqilə bağlı problemlər kompleksinin həlli
☐ təsərrüfatın aparılmasında ənənəvi metodların tətbiqindən imtina, kəndlilərin təhsil səviyyəsinin qaldırılması
☐ ərzağın ayrı-ayrı növlərinin alqı qiymətlərinə münasibətdə siyasətin və bank kreditlərinə kəndli təsərrüfatlarının yolunun təkrar nəzərdən keçirilməsi

42 İrandakı məhsulun ayrı-ayrı növləri üzrə yüksək alqı qiymətlərinin saxlanılması dövlətə nəyə imkan verir? A. ərzaq tədarüklərindən olan idxal asılılığını aradan götürmək; B. ərzağına idxalından olan asılılığın dərəcəsini aşağı salmaq; C. daxili bazarı ərzaqla tam doldurmaq; D. kəndliləri özünə sosial dayaq kimi qorumaq

- ☐ B,C
☐ C,D
☐ A,D
☐ A,C
☒ B,D

43 Ölkədə istehlak olunan şəkərin hansı hissəsi İranda tamamilə dotasiya olunur?

- ☐ bütün cavablar səhvdir
- ☐ kənd kooperativlərinin mağazaları vasitəsilə satılan
- ☐ şəhər ticarətinin pərakəndə şəbəkəsi vasitəsilə satılan
- ☐ ordunun ehtiyaclarına gedən
- ☒ bütün cavablar düzdür

44 İranda hansı müəssisələrə subsidiyalar verilir? A. konserv zavodlarına; B. çörək bişirmə sexlərinə; C. un dəyirman müəssisələrinə; D. süd zavodlarına

- ☐ B,D
- ☐ C,D
- ☐ A,D
- ☐ A,B
- ☒ B,C

45 Buğdanın tədarükü İranda hansı məqsədlər üçün tam şəkildə dotasiya olunur?

- ☒ bütün cavablar düzdür
- ☐ ölkənin toxunulmamış taxıl ehtiyatının doldurulması
- ☐ ordu ehtiyacı
- ☐ xəstəxanaların ehtiyacı
- ☐ məktəblərin ehtiyacı

46 İranda kənd təsərrüfatı məhsulunun hansı növünə daha çox subsidiya ayrılır?

- ☐ mal ətə
- ☐ süd
- ☒ buğda
- ☐ çay
- ☐ düyü

47 İranda kənd təsərrüfatı istehsalçılarına hansı dövlət yardım mexanizmi tətbiq olunur?

- ☒ bütün cavablar düzdür
- ☐ imtiyazlı kreditləşmə
- ☐ yanacağın aşağı salınmış qiymətləri
- ☐ kənd təsərrüfatı texnikasının və toxumun aşağı salınmış qiymətləri
- ☐ yüksək alqı qiymətləri

48 İranda kəndlilik harada birləşmişdir?

- ☐ konsernlərdə
- ☐ yoldaşlıqlarda
- ☐ ittifaqlarda
- ☐ assosiasiyalarda
- ☒ çoxməqsədli kooperativlərdə

49 Heyvandarlıq İranın kənd təsərrüfatı məhsullarının hansı hissəsini tutur?

- ☐ 43%
- ☐ 47%
- ☒ 37%
- ☐ 57%
- ☐ 34%

50 İranda heyvandarlığın inkişafı hansı heyvanın çoxaldılmasındadır?

- ☐ keçi
- ☐ qoyun
- ☒ bütün cavablar düzdür
- ☐ iribuynuzlu mal-qara
- ☐ dəvə

51 İranın başlıca məsələsi hansı ərzaq təhlükəsizliyinin həllidir?

- ☒ özünü taxıl və ətlə təminat
- ☐ düyü istehsalını artırma
- ☐ bütün cavablar səhvdir
- ☐ özünü yem bitkilərlə təminata nail olmaq
- ☐ quş ətinin və südün istehsalı artımı

52 İranın aparıcı əmtəə bitkiləri hansılardır? A. mevələr, tərəvəzlər; B. yem bitkiləri, ədviyyat bitkiləri; C. pambıq, şəkər çuğunduru; D. yağlı bitkilər, tütün

- ☐ A,C
- ☐ A,B
- ☐ B,C
- ☐ A,D
- ☒ C,D

53 İranın əkin sahələrinin böyük hissəsi hansı dənli bitkilər üçün ayrılmışdır?

- ☐ bütün cavablar səhvdir
- ☒ buğda, arpa və düyü
- ☐ qarğıdalı, çovdar, arpa
- ☐ arpa, çovdar, düyü
- ☐ buğda, yulaf

54 Asiya ölkəsində neçə faiz əhali k/t məhsullarının istehsalı ilə məşğul olur?

- ☐ heç kəs k/t ilə məşğul olmur
- ☐ 20%
- ☐ 30%
- ☒ 50%
- ☐ 100%

55 Hollandiyada k/t-nın aparıcı sahəini nə təşkil edir?

- ☐ əkinçilik
- ☐ bitkiçilik
- ☐ bunların heç biri
- ☐ tütünçülük
- ☒ heyvandarlıq

56 İrandakı əkin sahələrinin artımını nə saxlayır?

- ☐ meliorasiya sisteminin olmaması
- ☐ mineral gübrələrin çatışmamazlığı
- ☐ torpağın aşağı keyfiyyəti
- ☒ su ehtiyatlarının çatışmamazlığı
- ☐ işçi qüvvəsinin çatışmamazlığı

57 İranın kənd təsərrüfatı istehsalında nə qədər torpaq yararlıdır?

- ☐ 41 mln.ha
- ☒ 51 mln.ha

- ☐ 61 mln.ha
- ☐ 73 mln.ha
- ☐ 32 mln.ha

58 Nəyin istehsalına görə İran dünyada qabaqcıl yer tutur?

- ☐ qoz, xurma
- ☐ zəfəran, püstə
- ☐ limon
- ☒ bütün cavablar düzdür
- ☐ kişmiş, şaftalı

59 İranın ÜDM-da kənd təsərrüfatının payı nə qədərdir?

- ☐ 17%
- ☐ 14%
- ☐ 13%
- ☒ 11%
- ☐ 16%

60 Hindistanın ixracında kənd təsərrüfatı məhsulunun payı:

- ☐ 18%
- ☐ 17%
- ☐ 16%
- ☐ 19%
- ☒ 15%

61 Hindistanda ÜDM-un necə faizi kənd təsərrüfatının payına düşür?

- ☐ 21%
- ☐ 16,9%
- ☐ 18%
- ☒ 19,9%
- ☐ 15,9%

62 Hindistan becərilən torpaqların sahəsinə görə dünyada neçənci yer tutur?

- ☐ 5-ci
- ☐ 2-ci
- ☒ 1-ci
- ☐ 3-cü
- ☐ 4-cü

63 Hindistanda heyvandarlıqdakı çatışmamazlıq nə ilə kompensasiya olunur?

- ☐ bitkiçilik
- ☐ meyvəçilik
- ☐ düyüçülük
- ☐ taxılçılıq
- ☒ balıqçılıq

64 Ədviyyatlar qədimdən Hindistanda nəyin ənənəvi mənbəyidir?

- ☐ gəlinin
- ☐ məsrəflərin
- ☐ bütün cavablar səhvdir
- ☒ ixracın
- ☐ idxalın

65 Hind çayı bütün dünya yığımının neçə faizini təşkil edir?

- ☒ 35%
- ☐ 25%
- ☐ 20%
- ☐ 45%
- ☐ 15%

66 Hindistan dünyada nəyin ən iri istehsalçısıdır?

- ☒ çayın
- ☐ kofenin
- ☐ tütünün
- ☐ südün
- ☐ şəkərin

67 Hindistan nəyin istehsalın görə dünyada aparıcı dövlətdir?

- ☒ şəkər qamışı və pambıq
- ☐ zeytun bitkiləri
- ☐ xardal və çovdar
- ☐ tütün və şəkər çuğunduru
- ☐ kətan və yerfindığı

68 Hindistanın əsas əkin bitkisi:

- ☐ buğda
- ☐ yulaf
- ☒ düyü
- ☐ çovdar
- ☐ qarğıdalı

69 Ərzaq bitkiləri Hindistanda səpin ərazilərinin hansı hissəsini tutur?

- ☐ 70%
- ☐ 75%
- ☒ 85%
- ☐ 65%
- ☐ 80%

70 Hindistanda heyvandarlığın aşağı məhsuldarlığı nə ilə izah olunur?

- ☐ bütün cavablar düzdür
- ☒ kəskin yem çatışmamazlığı
- ☐ intensivləşmənin aşağı səviyyəsi
- ☐ satış bazarının olmaması
- ☐ bütün cavablar səhvdir

71 Heyvandarlığın hansı məhsulu Hindistanda daha çox işlənir?

- ☐ bütün cavablar səhvdir
- ☐ süd
- ☐ heyvanın dərisi
- ☐ heyvan gönüsü
- ☒ bütün cavablar düzdür

72 Hindistanda ən çox istehlak olunan ət növü:

- ☒ bütün cavablar düzdür

- ☐ keçi əti
- ☐ qoyun əti
- ☐ toyuq əti
- ☐ bütün cavablar səhvdir

73 İribuynuzlu mal-qaradan Hindistanda əsasən nə məqsədlə istifadə olunur?

- ☐ ixraca
- ☐ qidalanmada
- ☐ bütün cavablar düzdür
- ☐ bütün cavablar səhvdir
- ☒ kəndli təsərrüfatında dartma qüvvəsi kimi

74 Hindistan başlıq iribuynuzlu heyvanlara görə neçənci yer tutur?

- ☐ 4-cü
- ☒ 1-ci
- ☐ 2-ci
- ☐ 3-cü
- ☐ 5-ci

75 Hindistanın kənd təsərrüfatı aydın şəkildə hansı istiqamətə malikdir?

- ☐ balıqçılıq
- ☐ heyvandarlıq
- ☒ bitkiçilik
- ☐ meyvəçilik
- ☐ şarabçılıq

76 Çində ətin daxili istehsalında donuzçuluğun payı nə qədərdir?

- ☐ 70%
- ☐ 50%
- ☐ 60%
- ☒ 90%
- ☐ 80%

77 Çində heyvandarlığın əsas sahəs

- ☒ donuzçuluq
- ☐ qoyunçuluq
- ☐ ətlik mal-qara
- ☐ südlük mal-qara
- ☐ quşçuluq

78 İnkişaf etməkdə olan ölkələrin ərzaq probleminin həlli yolları hansılardır?

- ☐ torpağa sahibkarlığın və ondan istifadənin yerdə qalan formalarının təsviyyə olunması
- ☐ bütün cavablar səhvdir
- ☒ bütün cavablar düzdür
- ☐ kənd təsərrüfatının aparılmasında qabaqcıl elmi metodların tətbiqi əsasında onun dirçəlişi
- ☐ radikal sosial-iqtisadi dəyişikliklər

79 Yaponiyada k/t-nın əsas sahəsi nə hesab olunur?

- ☐ donuzçuluq
- ☐ əkinçilik
- ☐ heyvandarlıq
- ☒ üzümçülük

- ☐ quşçuluq

80 İnkişaf etmiş ölkələrin iqtisadiyyatında aqrar sahənin tutduğu yer

- ☐ torpaq fondu ilə təchiz olunması
☐ bunların heç biri
☒ bunların hamısı
☐ əmək ehtiyatları ilə təchiz olunması
☐ su ilə təchiz olunması

81 Hollandiyanın k/t-ı nə ilə fərqlənir?

- ☒ intensiv inkişaf səviyyəsinə görə
☐ bunların heç birinə
☐ bunların hamısına
☐ təbiətinə görə
☐ milli gəlirinə görə

82 Ərzaq çatışmamazlığı aşağıdakılarının səbəb olduğu qarşısıalınmaz hadisələrin (fəlakətlərin) nəticəsində olur:

- ☐ Müharibələrin
☐ Təbii hadisələrin
☐ Bütün cavablar səhvdir
☒ Bütün cavablar düzdür
☐ Ölkədə baş verən iqtisadi böhranların

83 Həyati mühüm qida məhsulları bunlardır:

- ☐ Sağlam insana hesablanmış qida maddələrinin və enerjinin istehlak normaları
☐ Müəyyən ölkənin əhalisi tərəfindən istehlak olunan qida məhsulları
☒ İnsanın əsas qida rasionunu təşkil edən qida məhsulları
☐ nşanın bütün istehlak etdiyi qida məhsulları
☐ Bütün cavablar səhvdir

84 Dövlət ərzaq ehtiyatları nəzərdə tutulub:

- ☒ Ərzaq məhsullarının ehtiyatlarını ərzaq böhranı zamanı istifadə edilməsi üçün
☐ Bütün cavablar düzdür
☐ Bütün cavablar səhvdir
☐ Əhalinin ərzaq təminatı üçün
☐ Əhalinin fasiləsiz ərzaq məhsulları ilə təmin edilməsi üçün

85 Dövlət ərzaq ehtiyatı bu deməkdir:

- ☐ Bütün cavablar səhvdir
☒ Ərzaq məhsullarının həcmi azaldılmayan cari ehtiyatından ibarət olan dövlətin maddi ehtiyatının bir hissəsi
☐ Ölkədə bütün ərzağın ehtiyatları
☐ Ölkədə kənd təsərrüfatı xammalının ehtiyatı
☐ Bütün cavablar düzdür

86 Ərzaq (qida) məhsullarının zəruri istehsal həcmi bu deməkdir:

- ☐ İstehsal edilən kənd təsərrüfatı məhsullarının miqdarı (həcmi)
☐ Ölkədə istehsal olunan ərzaq məhsullarının miqdarı (həcmi)
☐ Bütün cavablar düzdür
☐ Bütün vabalar səhvdir
☒ Əmtəə istehsalçıları tərəfindən istehsal edilən həyati mühüm qida məhsullarının və qida xammalının həcmi (səviyyəsi)

87 Ərzağın əldə olunmasının iqtisadi əlverişliliyi (səmərəliliyi) nə deməkdir:

- ☐ Əhalinin ərzaq (qida) məhsullarını öz gəlir səviyyəsinə müvafiq olaraq əldə etmək imkanı
- ☐ Ərzağın qiymətə görə əldə edilməsinin əlverişliliyi
- ☒ Mövcüd olan istehlak strukturu, qiymət sistemi və gəlirlər səviyyəsində əhalinin ərzaq (qida) məhsullarının əldə etməsi imkanı
- ☐ Əhalinin keyfiyyətli ərzaq məhsulları əldə etməsi
- ☐ Əhalinin ərzaq (qida) məhsullarını onların qiymətlərinə müvafiq olaraq əldə etmək imkanı

88 Ərzağın əldə olunmasının fiziki əlverişliliyi (səmərəliliyi) nə deməkdir:

- ☐ Əhalinin ərzaq məhsullarının əldə etmək imkanı
- ☐ Əhaliyə ərzaq məhsullarının çatdırılması
- ☐ Əmtəə tədavülünün təşkili və ərzaq məhsullarının realizasiyası (satışı)
- ☒ Bütün ölkə ərazisində istənilən məqamda alıcılıq qabiliyyətinə müvafiq miqdarda və çeşiddə ərzaq məhsullarının mövcudluğu
- ☐ Əhalinin ərzaq məhsulları ilə təchizatı

89 Ərzaq müstəqilliyi –belə bir haldır ki, hansında:

- ☐ Ölkənin idxal asılılığından azad olması təmin olunur
- ☐ İstehsalçıların məhsul istehsalında azad seçimlərinin olması həyata keçirilir
- ☐ Milli istehsalçıların xarici bazarlardan müstəqilliyi (asılı olmaması) təmin olunur
- ☒ Xaricdən ərzaq məhsullarının gətirilməsi dayandırıldığı halda ölkədə ərzaq böhranı yaranmır
- ☐ İstehsalçıların öz məhsullarına qiymət formalaşdırmasında azad seçimləri təmin olunur

90 Ərzaq təhlükəsizliyi – ölkə iqtisadiyyatının elə bir vəziyyətidir ki, hansında təmin olunur:

- ☐ Ölkənin iqtisadi təhlükəsizliyi
- ☐ Əhalinin fəal və sağlam həyat tərzini sürməsi üçün ərzağın əldə edilməsinin əlverişliliyi
- ☐ Əhalinin fəal və sağlam həyat tərzini sürməsi üçün ərzağın təhlükəsizliyi
- ☒ Ölkənin ərzaq müstəqilliyi və bütün əhalinin fəal və sağlam həyat tərzini sürməsi üçün zəruri olan həcmdə ərzağın əldə edilməsinin fiziki və iqtisadi əlverişliliyi (mümkünlüyü)
- ☐ Ölkənin iqtisadi müstəqilliyi

91 Daxili iqtisadi təhlükəsizliyə aiddir:

- ☒ Bütün cavablar düzdür
- ☐ Ekoloji
- ☐ Xammal
- ☐ Enerji
- ☐ İnformasiya

92 Xarici iqtisadi təhlükəsizliyə aiddir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Texnoloji
- ☐ Ticarət
- ☐ Maliyyə
- ☒ Bütün cavablar düzdür

93 Daxili iqtisadi təhlükəsizlik aşağıdakını ifadə edir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Ölkədə təhlükəsiz məhsulların istehsalının təmin edilməsi
- ☐ Milli istehsalçıların himayəsi
- ☒ İqtisadiyyatın ölkə daxilində baş verən proseslər nəticəsində təbii surətdə yaranan və qəsdən edilən təhlükələrə dayanıqlılığı
- ☐ Bütün cavablar düzdür

94 Xarici iqtisadi təhlükəsizlik aşağıdakı deməkdir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Ölkəyə təhlükəsiz məhsulların gətirilməsinin təmin edilməsi
- ☐ Beynəlxalq təhlükəsizliyin təmin edilməsi
- ☒ Xarici dövlətlərin, iqtisadi və ya siyasi subyektlərin hərəkətlərindən və ya məqsədlərindən doğan təhlükələr
- ☐ Bütün cavablar düzdür

95 İqtisadi təhlükəsizlik bölünür:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Milli və xarici
- ☐ Ərzaq və qeyri-ərzaq
- ☒ Xarici və daxili
- ☐ Bütün cavablar düzdür

96 İxrac əməliyyatı nədir?

- ☐ İstehsalın intensiv inkişafı
- ☐ Rüşumların tətbiq olunması
- ☐ Gömrük işinin təşkili
- ☒ Müqavilə əsasında məhsulların xarici ölkələrə göndərilməsi
- ☐ Təminatlı daxili bazar

97 Aqrar sahəyə dövlət himayəsi nədir?

- ☐ Aqrar sahəyə yüksək faizli vergi tətbiqi
- ☐ İnkişafın proqnozlaşdırılması
- ☐ Aparılan islahatlar
- ☒ Aqrar sahədə tətbiq olunan güzəştlər
- ☐ Stimullaşdırıcı metodların tətbiqi

98 Aqrar böhran məhvumu nədir?

- ☐ Maddi maraqdır
- ☐ Aqrar sahənin resurs təminatıdır
- ☒ Aqrar sahədə baş verən tənəzzümdür
- ☐ Aqrar bölmənin ekstensiv inkişafıdır
- ☐ İstehsalın intensiv inkişafıdır

99 Potensial ərzaq qıtlığının yaranma səbəbləri

- ☒ bunların hamısı
- ☐ sanksiya qoyulması
- ☐ ticarət müharibəsi
- ☐ böhran
- ☐ beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət

100 Ümumdünya təcrübəsində ölkənin ərzaq təhlükəsizliyi hansı formada həyata keçirilir?

- ☒ bunların hamısı
- ☐ potensial
- ☐ müvəqqəti
- ☐ daimi
- ☐ bunların heç biri

101 Dövlətlərdə ərzaq təminatında hansı metoddan istifadə edilir?

- ☐ deduksiya metodu

- ☐ analiz metodu
- ☒ hər bir ölkənin özünəməxsus metodu
- ☐ sintez metodundan
- ☐ induksiya metodu

102 Hər nəfərə düşən ÜDM həcmi yüksək olan 30 (otuz) ölkədə insanların orta ömür müddəti neçə olur?

- ☐ 65-70
- ☐ orta
- ☒ 60-72
- ☐ aşağı
- ☐ 50-65

103 Ərzaq təhlükəsizliyi və ekoloji cəhətdən təmiz məhsullar istehlak etmək üçün nə etmək lazımdır?

- ☐ bunların hamısı
- ☐ öz məhsulumuzu istehsal etmək
- ☐ xaricdən məhsul gətirmək
- ☒ perspektiv əhəmiyyətli bir proqram hazırlamaq
- ☐ bunların heç biri

104 Dünya ərzaq təhlükəsizliyi nə ilə əlaqədardır:

- ☐ bunların heç biri ilə
- ☐ yerli məhsulları ilə
- ☐ keyfiyyətsiz ərzaq məhsulları ilə
- ☒ keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə
- ☐ xarici məhsulları ilə

105 ABŞ-da torpaqların konservasiyası proqramında iştirakına görə fermer nəyin əldə edilməsi hüququnu alır:

- ☐ bütün cavablar səhvdir
- ☐ TMK kreditlərinin
- ☐ fərq ödənişlərinin
- ☒ bütün cavablar düzdür
- ☐ tələb olunan torpağın bir hissəsinin istehsaldan çıxarılmasına görə ödənişlərin

106 ABŞ-da torpaqların konservasiyası proqramında iştirak edən fermer:

- ☐ məhsulunun bir hissəsini dövlətə tədarük etmək öhdəliyini götürür
- ☐ şumunun bir hissəsində kənd təsərrüfatı məhsulunun strateji cəhətdən vacib növlərini istehsalı etməyi öhdəliyinə götürür
- ☐ öz şumunun bütünlüklə istehsaldan çıxarılması üzrə öhdəlikləri üzərinə götürür
- ☒ öz şumunun bir hissəsini istehsaldan çıxarmaq öhdəliyini üzərinə götürür
- ☐ torpağında məhsuldarlığın bərpası işlərini aparmağı boynuna götürür

107 ABŞ-da fermerlər üçün girov əməliyyatlarında iştirak nə ilə şərtlənir?

- ☐ bioməhsulun istehsalı ilə
- ☐ fermerlər tərəfindən kompensasiya ödənişlərinin alınması
- ☐ qarşılıqlı maliyyələşdirmə proqramında eyni zamanda iştirak
- ☒ torpaqların konservasiyası proqramında eyni zamanda iştirak
- ☐ əmlakın mütləq sığortalanması

108 Girov qiymət nədir?

- ☐ ticarət sazişi üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi
- ☐ girovda olan əmlakın qiyməti

- ☐ kommersiya kreditinin alınması zamanı istifadə edilən qiymət
- ☒ kredit şəklində vahid məhsul üzrə fermerə ödənilən qiymət
- ☐ öhdəliklərin təmin edilməsi üsulu

109 ABŞ-da ƏKK kreditlərinin fermerlərə verilməsi üçün girov kimi nə xidmət göstərir?

- ☐ bütün cavablar düzgündür
- ☐ daşınmaz əmlak
- ☐ maddi dəyərlər
- ☒ fermerlərin məhsulunun ehtiyatları
- ☐ torpaq

110 ABŞ Əmtəə-Kredit Korporasiyasındakı funksiyalara nə daxildir?

- ☐ aqrar məhsul qiymətinin tənzimlənməsi
- ☐ intervensiya ehtiyatlarının yaradılması
- ☐ fermerlərdən onların məhsulun qalıqlarının alınması
- ☒ fermerlərə faizsiz kreditlərin verilməsi
- ☐ fermerlərin uzunmüddətli kreditləşdirilməsi

111 Sudanın əsas ixrac məhsulu hansıdır?

- ☐ Süd və süd məhsulları
- ☐ Qüvvəli yem
- ☐ Ərzaq taxılı
- ☒ Zərif eyfey pambıq
- ☐ Ət və ət məhsulları

112 Afrika qitəsində uzun və sulu çay hansıdır?

- ☐ Narıncı
- ☐ Niqera
- ☐ Konqo
- ☒ Nil
- ☐ Zambezi

113 Kiçik fermer təsərrüfatların ləğv etmək siyasəti yeridən ölkələr hansıdır?

- ☐ Avstriya, Rumıniya
- ☐ Azərbaycan, Gürcüstan
- ☐ Çin Xalq Respublikası, İran İslam Respublikası
- ☒ ABŞ, Yaponiya, Fransa
- ☐ Orta Asiya respublikaları

114 Yaponiyada aparılan aqrar islahatın məqsədi nədir?

- ☐ Böhranlı vəziyyət yaratmaq
- ☐ İqtisadiyyatı sabitləşdirmək
- ☐ Ölkəni tənəzzülə düşürmək
- ☒ Ölkəni bazar iqtisadiyyatı yoluna keçirmək
- ☐ İnvestisiyanı gücləndirmək

115 Yaponiyanın bazar iqtisadiyyatına keçməsi hansı illəri əhatə edir?

- ☐ 2001-2005-ci illəri
- ☐ 1915-1920-ci illəri
- ☐ 1816-1850-ci illəri
- ☒ 1960-1965-ci illəri
- ☐ 1930-1940-ci illəri

116 Latın Amerikasısı ölkələri kakao istehsalının necə faiz verir?

- ☐ bunların heç biri
- ☐ .7
- ☐ .5
- ☒ .3
- ☐ 1

117 Latın Amerikasısı ölkələri k/t-ı məhsulları istehsalına görə dünya miqyasında yeri?

- ☐ bunların hamısı
- ☐ k/t-ı inkişaf etmir
- ☐ heç bir yer tutmur
- ☒ mühüm yer tutur
- ☐ bunların heç biri

118 Milli ərzağa nəzarət sisteminin vəzifələrinə bunlardan hansılar daxildir?

- ☐ ədalətli beynəlxalq ticarət
- ☐ böhranlar zamanı vaxtında və adekvat tədbirlərin həyata keçirilməsi
- ☐ milli aqrar istehsalının müntəzəm artımı
- ☒ bunların hamısı
- ☐ təhlükəsiz və yüksək keyfiyyətli ərzaqla təminatda istehlakçıların ümüdlərinin doğrultması

119 Almaniyada k/t əhalinin tələbatının neçə faiz təşkil edir?

- ☐ 1
- ☐ .5
- ☐ .3
- ☒ .7
- ☐ .1

120 İtaliyada hansı istiqamətdə heyvandarlıq inkişaf edir ?

- ☐ bunların heç biri
- ☐ ətçilik üzrə
- ☐ quşçuluq üzrə
- ☒ ətçilik-südçülük üzrə
- ☐ südçülük üzrə

121 İtaliyada hansı fermer təsərrüfatları üstünlük təşkil edir?

- ☐ bunların heç biri
- ☐ kiçik fermer təsərrüfatlarını
- ☐ xırda və orta fermer təsərrüfatını
- ☒ iri fermer təsərrüfatını
- ☐ bunların hamısı

122 İtaliyanın iqlim şəraiti necədir?

- ☐ mülayim
- ☐ həddindən artıq istidir
- ☐ əlverişsiz iqlimi var
- ☒ əlverişli təbii iqlimi var
- ☐ həddindən artıq soyuqdur

123 Ölkəmizdə qəbul edilən Dövlət Proqramı nəyi müəyyən edir?

- ☐ bunların heç biri

- ☐ məqsədini
- ☐ ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətini
- ☒ bunların hamısı
- ☐ vəzifələrini

124 Son zamana qədər k/t-ı istehsalçılarına yüksək səviyyəli himayədar dəstəyin nümunəsi hansı ölkənin aqrar siyasəti idi?

- ☐ İngiltərə
- ☐ ABŞ
- ☒ Yaponiya
- ☐ bunların hamısı
- ☐ Almaniya

125 ABŞ-da qiymətlərin saxlanılmasında əsas mexanizm:

- ☐ məqsədli qiymət
- ☐ intervensiya qiymət
- ☐ girov qiymət
- ☒ girovla kredit
- ☐ son hədd qiymət

126 ABŞ-da aqrarərzaq siyasəti hansı proqramlardan ibarətdir?

- ☐ torpaqların konservasiyası proqramları
- ☐ imtiyazlı kreditləşmə, məhsulun subsidiyalaşdırılması üzrə
- ☐ qiymətlərin və gəlirlərin saxlanılması
- ☒ bütün cavablar düzdür
- ☐ təbiəti mühafizə proqramları

127 Kanadanın əyalətlərində nədən asılı olaraq, südə minimal qiymətlər təyin edilmişdir?

- ☐ bütün cavablar səhvdir
- ☐ istehsal həcmindən
- ☐ onun keyfiyyətindən
- ☒ onun istifadəsindən
- ☐ qidalandırma xüsusiyyətlərindən

128 Kanada fermer sektoruna yardım sistemi hansı xüsusi proqrama malikdir?

- ☐ intervensiya ehtiyatları
- ☐ fərq ödənişləri
- ☐ torpaqların konservasiyası
- ☒ fermerlərin subsidiyalaşdırılması
- ☐ faizsiz kreditlərin verilməsi

129 Yumurtanın və quşun istehsalın yardım məqsədilə Kanadada hansı sistem mövcuddur?

- ☐ bütün cavablar səhvdir
- ☐ kvotalar
- ☐ fərq ödənişləri
- ☒ bütün cavablar düzdür
- ☐ idxal məhdudiyyətləri

130 Kanadanın süd bazarı necə mühafizə olunmuşdur?

- ☐ bütün cavablar səhvdir
- ☐ emal olunmuş südə görə yüksək idxal tarifləri
- ☐ emal olunmuş südə görə yüksək idxal kvotalar

- ☒ bütün cavablar düzdür
☐ maye südün idxalı qadağan olunmuşdur

131 Kanadada hansı məqsədlə süd məqsədli qiymət təyin edilir?

- ☐ o, sığorta ödənişlərinin ödənilməsində əsas kimi xidmət edir
☐ büdcədən dotasiyaların ödənilməsi üçün
☐ kvotaların təyin edilməsi üçün
☒ süd istehsalçılarına fərq ödənişlərinin müəyyənləşdirilməsi üçün əsas kimi xidmət edir
☐ subsidiyaların verilməsi üçün

132 Kanadada istehsal olunan bütün süd necə satılır?

- ☐ səhmdar birliklər
☐ süd istehsalçıları assosiasiyası vasitəsilə
☐ süd məhsulları üzrə Kanada komissiyası ilə
☒ istehsalçıların süd ittifaqı vasitəsilə
☐ korporativ birliklər

133 Kanadanın çöl ərazilərində istehsal edilən buğdanın satışı necə həyata keçirilir?

- ☐ korporativ ittifaqlar vasitəsilə
☐ kənd təsərrüfatı nazirliyi tərəfindən alınır
☐ Kanada kənd təsərrüfatı kredit korporasiyası tərəfindən
☒ yaradılmış Kanada buğda şurası vasitəsilə satılır
☐ istehsalçıların ictimai assosiasiyası vasitəsilə

134 Kanadada kənd təsərrüfatı nazirliyi yanında hansı federal korporasiya yaradılmışdır?

- ☐ Kanada kənd təsərrüfatı kredit korporasiyası
☐ Kanada süd məhsulları komissiyası
☐ Kanada buğda idarəsi
☒ bütün cavablar düzgündür
☐ quşçuluq məhsulları üzrə Milli Şura

135 Kanadada hansı məhsul növləri əsasdır?

- ☐ bütün cavablar səhvdir
☐ ət, kartof, meyvələr
☐ tərəvəz, yun, tütün
☒ taxıl, süd, quşçuluq məhsulu
☐ bütün cavablar düzdür

136 İxrac məhsulun mənfəətli istehsalının təmin edilməsi məqsədilə Kanadada hansı istehsal sahələrində xüsusi qanunvericilik aktları qəbul edilmişdir?

- ☐ tütün, kartof meyvə və tərəvəzlər
☐ tərəvəz, yun, tütün
☐ ət, kartof, meyvə və tərəvəzlər
☒ taxıl, süd, quşçuluq məhsulu
☐ ət, süd, kartof

137 Kanadanın aqrar siyasətinin əsas məsələləri:

- ☐ ərzaq probleminin həlli
☒ bütün cavablar düzdür
☐ bütün cavablar səhvdir
☐ əhalinin məşğulluğunun təmin edilməsi
☐ ixrac məhsulun istehsal həcmının genişləndirilməsi üçün kənd təsərrüfatı istehsalı potensialının gücləndirilməsi

138 Hazırda Kanadanın kənd təsərrüfatı sahəsindəki federal siyasətini necə xarakterizə etmək olar?

- ☐ əsas olmayan məhsullarla topdansatış ticarətdə istehsalçıların inhisarı
- ☐ özəl və kooperativ kapital və əsas istehsal vasitələri sahibkarlarının istehsal fəaliyyəti yollarının, formalarının və üsullarının sərbəst seçimi siyasəti
- ☐ özəl torpaq sahibkarlarının istehsal fəaliyyəti yollarının, formalarının və üsullarının sərbəst seçimi siyasəti
- ☒ bütün cavablar düzgündür
- ☐ əsas kənd təsərrüfatı məhsulları ilə ticarətin inhisar dövlət tənzimlənməsi

139 Kanadanın aqrar-ərzaq siyasəti necə formalaşır?

- ☐ bütün cavablar səhvdir
- ☐ əyalət hökuməti tərəfindən
- ☐ federal hökumət tərəfindən
- ☒ birgə federal və əyalət hökumətləri tərəfindən
- ☐ bütün cavablar düzdür

140 Kanadanın aqrar siyasətinin əsas praktiki məqsədi:

- ☐ büdcədən maliyyələşmənin ixtisarı
- ☐ kənd təsərrüfatı məhsulunun istehsalına olan məsrəflərin aşağı salınması
- ☐ dünya bazarlarında kənd təsərrüfatı məhsulunun rəqabət qabiliyyətinin təmin edilməsi
- ☒ kənd təsərrüfatı istehsalının mənfəətliliyinin stabilləşməsi
- ☐ ərzaq bazarının formalaşması

141 Kanadada kənd təsərrüfatı istehsalına birbaşa iqtisadi yardımın əsas forması:

- ☐ sığorta ödəmələrinin köçürülməsi
- ☐ kreditlər üzrə zəmanətlərin verilməsi
- ☐ məqsədli kreditlərin verilməsi
- ☒ bütün cavablar düzdür
- ☐ layihələr üzrə dotasiyaların seçilməsi

142 Federal və əyalət rəhbərliyinin partnyorluq münasibətləri yaratdığı əsas strukturlar: 1. istehsalçıların ictimai assosiasiyası; 2. kooperativ-səhmdar birliklər; 3. istehlakçılar ittifaqı; 4. fermer təsərrüfatları assosiasiyası

- ☐ 1.3
- ☐ 2.3
- ☐ 1.4
- ☒ 1.2
- ☐ 2.4

143 Kanadanın kənd təsərrüfatı strukturunda mərkəzi yer tutur:

- ☐ partnyorluq və kooperativ təsərrüfatlar
- ☐ korporasiyalar
- ☐ partnyorluq və assosiasiyalar
- ☒ özəl fermer və kooperativ təsərrüfatlar
- ☐ kooperativ təsərrüfatlar və assosiasiyalar

144 Kanadanın mərkəzi rayonlarında aparıcı mövqe tutur:

- ☐ bütün cavablar səhvdir
- ☐ süd təsərrüfatı
- ☐ çoxsahəli heyvandarlıq
- ☒ bütün cavablar düzdür
- ☐ meyvəçilik

145 Kanadada çöl zonası təsərrüfatları necə ixtisaslaşmışdır?

- ☐ bütün cavablar səhvdir
- ☐ otarılma ətlük maldarlıq
- ☐ dənli bitkilər təsərrüfatında
- ☒ bütün cavablar düzdür
- ☐ ət-yun qoyunçuluqda

146 Kanadada becərilən torpaqların böyük hissəsi harada mərkəzləşdirilmişdir:

- ☐ bütün cavablar səhvdir
- ☐ şimal-qərb ərazilərində
- ☐ mərkəzi rayonlarda
- ☒ çöl zonalarında
- ☐ şimalda

147 Kanadanın kənd təsərrüfatı strukturunda üstünlük təşkil edir:

- ☐ donuzçuluq
- ☐ quşçuluq
- ☐ bitkiçilik
- ☒ heyvandarlıq
- ☐ qoyunçuluq

148 Kanadanın aqrar sektorunda hansı təsərrüfatlar üstünlük təşkil edir? 1. meyvəçilik və tərəvəzçilik üzrə; 2. ət-yun qoyunçuluğu üzrə; 3. dənli bitkilər; 4. ətlük və südlük heyvandarlıq

- ☐ 1.3
- ☐ 1.4
- ☐ 1.2
- ☒ 3.4
- ☐ 2.4

149 Misir Ərəb Respublikasında aqrar sahəyə tətbiq olunan güzəştlər:

- ☐ Suvarma sistemlərinin təşkili
- ☐ Gübrə xərclərinə güzəştlər
- ☐ Maliyyə yardımı
- ☒ Vergi və kredit güzəştləri
- ☐ ETT-nın tətbiqi

150 Dünyada ən çox əhalisi olan ölkə hansıdır?

- ☐ Monqolustan
- ☐ Türkmənistan
- ☐ Əfqanıstan
- ☐ Qazaxıstan
- ☒ Çin Xalq Respublikası

151 Dünyada ən çox mineral gübrədən istifadə edən ölkələr:

- ☐ Hindistan, Banqladeş
- ☐ Bolqarıstan, Macarıstan
- ☐ İspaniya, Şimali Koreya
- ☒ Yaponiya, ABŞ
- ☐ Ukrayna, Gürcüstan

152 Dünya balıq ovuna görə lider ölkələr hansıdır?

- ☐ Mərakeş, Monqolustan
- ☐ Pakistan, Əfqanıstan
- ☐ Hindistan
- ☒ Yaponiya, Portuqaliya
- ☐ Banqladeş, Əlcəzair

153 ABŞ-da fermaların kreditləşməsinin Federal Sistemi hansı funksiyalara ayrılmışdır?

- ☐ bütün cavablar səhvdir
- ☐ kənd təsərrüfatı inventarının və toxum fondunun olqılarının kreditləşməsi
- ☐ daşınmaz əmlakın əldə edilməsinin kreditləşməsi
- ☒ bütün cavablar düzdür
- ☐ kooperativlərin kreditləşməsi

154 Kompensasiya ödənişləri və qiymətlər səvimyyəsi təminatı siyasəti növcə əsas əmtəələrə tətbiq edilir:

- ☐ qarğıdalı, arpa, pambıq
- ☐ ət-süd məhsulları, yumurta
- ☐ dənli bitkilər, donuz əti, quş əti
- ☒ dənli bitkilər, ət-süd məhsulları və pambıq
- ☐ meyvələr və tərəvəz, pambıq

155 ABŞ-dakı fermerlər hansı maliyyə mənbələrindən kreditləşir?

- ☐ bütün cavablar səhvdir
- ☐ kooperativ
- ☐ özəl
- ☒ bütün cavablar düzgündür
- ☐ dövlət

156 Bazar kvotaları nə üçün nəzərdə tutulmuşdur?

- ☐ idxalın məhdudlaşdırılması
- ☐ məhsulun istehsalının artımı
- ☐ kənd təsərrüfatı məhsulunun qiymətinin aşağı salınması
- ☒ fermerlər üçün alqı qiymətlərinin artırılması
- ☐ ixracın stimullaşdırılması

157 ABŞ-da tətbiq olunan bazar kvotalarının təyinatı nədən ibarətdir?

- ☐ bütün cavablar səhvdir
- ☐ onlar müəyyən məhsul növlərinin ölkəyə daşınmasını məhdudlaşdırır
- ☐ onlar müəyyən məhsul növlərinin istehsalını məhdudlaşdırır
- ☒ onlar bazardakı müəyyən məhsul növlərinin satışını məhdudlaşdırır
- ☐ onlar müəyyən məhsul növlərinin ixracını məhdudlaşdırır

158 Kompensasiya ödənişləri nədir?

- ☐ bütün cavablar səhvdir
- ☐ kənd təsərrüfatı məhsulu qiymətlərinin formalaşması əsası
- ☐ ərzaq bazarının tənzimlənməsi metodu
- ☒ fermerlərin gəlirlərinin artırılmasına birbaşa əmanət forması
- ☐ kənd təsərrüfatı müəssisələrində maliyyə ehtiyatlarının formalaşması mənbəyi

159 Hansı səbəbdən ABŞ hökuməti fermerlərin şumladığı torpağın sayına məhdudiyyətlərin qoyulmasını genişləndirir?

- ☐ bu torpaqlarda keyfiyyətsiz məhsul istehsal olunur
- ☐ torpaq öz təbii məhsuldarlığını itirir

- ☐ bir çox torpaq sahələri öz təyinatına görə istifadə olunmur
- ☒ təkrar istehsal kənd təsərrüfatı məhsulunun qiymətinin aşağı salınmasında əsas səbəbdir
- ☐ kənd təsərrüfatı istehsalı ekologiyaya mənfi təsir göstərir

160 ABŞ süd sektoruna yardımda böyük əhəmiyyət kəsb edir:

- ☐ sığorta ödənişləri proqramı
- ☐ kompensasiya ödənişləri proqramı
- ☐ qarşılıqlı maliyyələşmə proqramı
- ☒ digər ölkələrə ərzaq yardımı proqramı
- ☐ fermerlərin subsidiyalaşdırılması

161 ABŞ süd sektorunun məhdudlanması hansı şəkildə həyata keçirilir?

- ☐ bütün cavablar səhvdir
- ☐ ixrac subsidiyalar vasitəsilə
- ☐ qeyri-tarif metodlar vasitəsilə
- ☒ idxal tarifləri vasitəsilə
- ☐ qarşılıqlı maliyyələşmə proqramı vasitəsilə

162 ABŞ daxili bazarının mühafizəsi nə vasitəsilə həyata keçirilir:

- ☐ bütün cavablar səhvdir
- ☐ kvotalar
- ☐ idxal tarifləri
- ☒ bütün cavablar düzdür
- ☐ lisenziyalar

163 Qarşılıqlı maliyyələşmə proqramının tətbiqi nə ilə səmərəli şəkildə bağlıdır:

- ☒ fermer özü qiymətin saxlanması proqramını hissə-hissə maliyyələşdirir, istehsal həcmi artırmağa qarşı daha həssas olur
- ☐ kənd təsərrüfatı məhsullarının qiymətləri aşağı düşür
- ☐ fermerlərin gəlirləri artır
- ☐ dövlət büdcəsi gəlirləri artır
- ☐ əhalinin gəlirlərinin səviyyəsi qalxır

164 ABŞ-da qarşılıqlı maliyyələşmə proqramının mahiyyəti nədən ibarətdir?

- ☐ fermer təsərrüfatları bir-birinin qarşılıqlı maliyyələşməsini həyata keçirir
- ☐ ayrı-ayrı məhsullarda satılmış vahid məhsula vergi tətbiq olunur, əldə edilmiş vəsaitlər isə əhalinin sosial müdafiəsinə gedir
- ☐ dövlət və fermerlər kənd təsərrüfatı istehsalını birgə maliyyələşdirirlər
- ☒ ayrı-ayrı məhsullarda satılmış vahid məhsula vergi tətbiq olunur, əldə edilmiş vəsaitlər isə elə həmin məhsulların qiymət səviyyəsinin saxlanılmasına gedir
- ☐ dövlət tərəfindən ölkə üçün strateji növ məhsulun istehsalı maliyyələşir

165 Yaponiyanın aqrar bölməsində birinci islahat nə vaxt aparılıb?

- ☐ 2007-ci ildə
- ☐ 1980-1985-ci illərdə
- ☐ 1970-1975-ci illərdə
- ☒ 1946-1949-cu illərdə
- ☐ 2000-ci ildə

166 Latın Amerikasının ölkələri şəkərin necə faiz qədərini verir?

- ☐ 0
- ☒ .6
- ☐ .1

- ☐ 1
☐ .5

167 Cənubi Amerikanın qara torpaqlı sahəsi k/t-nın inkişafı üçün necədir?

- ☐ əlverişsiz
☒ əlverişli
☐ bunların hamısı
☐ bunların heç biri
☐ normal

168 Yoxsulluğun azaldılması strategiyası necə müəyyən edilmişdir?

- ☐ iqtisadi imkanların yaradılması
☒ bunların hamısı
☐ bunların heç biri
☐ maddi təhlükəsizliyin artması
☐ hüquq və imkanların genişləndirilməsi

169 Almaniyada hansı əkinçilik növü üstünlük təşkil edir

- ☒ kartof isehsalı
☐ tütün
☐ pambıq
☐ buğda
☐ bunların hamısı

170 İnkişaf etmiş ölkələrin k/t-nın ümumi xüsusiyyətləri:

- ☐ aqrar sahənin dövlət təminatı
☐ maddi-texniki təchizat
☐ istehsal xidmətlərinin təşkili
☐ emaledici sahənin regionlara yaxınlaşdırılması
☒ bunların hamısı

171 İtaliyada heyvandarlıq neçənci dərəcəli sahə hesab olunur?

- ☐ bunların heç biri
☐ heyvandarlıq inkişaf etmir
☒ II dərəcəli
☐ I dərəcəli
☐ III dərəcəli

172 İtaliyada bitkiçilik k/t-da məhsulun dəyərinin neçə hissəsini verir?

- ☐ 42127
☒ 42128
☐ 42064
☐ 42217
☐ 42186

173 İtaliya necə ölkədir?

- ☐ bunların heç biri
☒ aqrar sənaye ölkəsi
☐ k/t –ı ölkəsi
☐ neft ölkəsi
☐ kəndli (fermer) ölkəsi

174 Ərzaq təhlükəsizliyinin hüquqi əsasını nə təşkil edir?

- ☐ bunların heç biri
- ☒ ölkə konstitusiyası
- ☐ Qərarlar
- ☐ Fərmanlar
- ☐ ölkənin k/t-ı

175 Beynəlxalq ərzaq təhlükəsizlik sistemi özündə nələri əks etdirir?

- ☐ ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə yardım göstərilməsini
- ☒ bunların hamısı
- ☐ iqtisadi köməklik göstərməsini
- ☐ texniki köməkliliklərin göstərilməsini
- ☐ inkişaf etməkdə olan ölkələrə öz milli ərzaq təhlükəsizliyi sisteminin yaradılmasına təşkilatı

176 Kanada aqrar sektorundakı əsas problemlərə aiddir:

- ☐ kiçik ölçüdə fermalar
- ☒ hava amili
- ☐ dövlət yardımının olmaması
- ☐ əməyin aşağı məhsuldarlığı
- ☐ mexanizmləşmənin aşağı səviyyəsi

177 Kanada fermerlərinin əksər hissəsi:

- ☐ torpaq icarəçiləri
- ☐ torpaq icarədarları
- ☐ bütün cavablar səhvdir
- ☒ torpaq sahibkarları
- ☐ torpaq istifadəçiləri

178 Kanadanın kənd təsərrüfatı müəssisələrinin əsasını təşkil edir:

- ☐ ittifaqlar və assosiasiyalar
- ☒ fermer təsərrüfatları
- ☐ partnyorluq
- ☐ korporasiyalar
- ☐ kooperativlər

179 Kanada iri ixracatçısıdır:

- ☐ heyvandarlıq məhsulunun
- ☐ qarğıdalının və arpanın
- ☒ buğdanın və bitki yağıının
- ☐ yem bitkilərinin
- ☐ südün və süd məhsullarının

180 Kanadanın aqrar biznesində başlıca rol oynayır:

- ☐ yüngül sənaye
- ☒ qida sənayesi
- ☐ kənd təsərrüfatı
- ☐ heyvandarlıq
- ☐ bitkiçilik

181 ABŞ kənd təsərrüfatının yerləşməsində başlıca xüsusiyyət:

- ☐ bütün cavablar yanlışdır

- ☒ ixtisaslaşdırılmış heyvandarlıq-bitkiçilik rayonlarının mövcudluğu
- ☐ təsərrüfatların ərazicə mərkəzləşməsi
- ☐ konsentrasiyanın yüksək dərəcəsi
- ☐ bütün cavablar düzgündür

182 ABŞ-da heyvandarlığın hansı sahəsi ən çox sənayeləşdirilmişdir?

- ☐ ətlik maldarlıq
- ☐ donuzçuluq
- ☐ qoyunçuluq
- ☐ südlük maldarlıq
- ☒ quşçuluq

183 ABŞ heyvandarlığının sahələri üçün xarakterik olan nədir?

- ☐ bütün cavablar səhvdir
- ☐ konsentrasiyanın yüksək səviyyəsi
- ☒ ixtisaslaşmanın yüksək səviyyəsi
- ☐ kooperasiyanın yüksək dərəcəsi
- ☐ intensivləşmənin yüksək səviyyəsi

184 ABŞ-ın heyvandarlığında üstünlük təşkil edir:

- ☐ bütün cavablar səhvdir
- ☒ bütün cavablar düzgündür
- ☐ ətlik maldarlıq
- ☐ süd təsərrüfatı
- ☐ donuzçuluq

185 ABŞ-ın əsas ixracını hansı dənli bitkilər təşkil edir?

- ☐ yulaf və arpa
- ☒ qarğıdalı və buğda
- ☐ buğda və yulaf
- ☐ buğda və arpa
- ☐ çovdar və buğda

186 Qarğıdalı istehsalına görə ABŞ neçənci yeri tutur?

- ☐ 5-ci
- ☒ 1-ci
- ☐ 2-ci
- ☐ 3-cü
- ☐ 4-cü

187 ABŞ-dakı əsas dənli bitkilər:

- ☐ qarğıdalı və arpa
- ☒ qarğıdalı və buğda
- ☐ Arpa və yulaf
- ☐ çovdar və yulaf
- ☐ buğda və düyü

188 ABŞ daxili taxıl yığımına görə neçənci yerdədir?

- ☒ 2-ci
- ☐ 1-ci
- ☐ 3-cü
- ☐ 4-cü

☐ 5-ci

189 ABŞ-ın bitkiçiliyində hakim sahə:

- ☐ üzümçülük
- ☐ tərəvəzçilik
- ☐ meyvəçilik
- ☒ taxılçılıq
- ☐ pambıqçılıq

190 ABŞ-ın kənd təsərrüfatında aparıcı sahə:

- ☐ heyvandarlıq
- ☐ meyvəçilik
- ☐ donuzçuluq
- ☐ maldarlıq
- ☒ bitkiçilik

191 ABŞ-ın bütün fərdi torpaq tutumlarının hansı hissəsini fermer torpaqları tutur?

- ☒ .6
- ☐ .65
- ☐ .45
- ☐ .55
- ☐ .5

192 Torpaqların əsas hissəsi hansı fermerlərdədir?

- ☐ həyatı boyu mirasa sahibolma ilə
- ☐ istifadədə
- ☒ şəxsi mülkiyyət
- ☐ kollektiv mülkiyyət
- ☐ icarə hüququ ilə

193 ABŞ kənd təsərrüfatı məhsulunun əsas hissəsi harada istehsal olunur?

- ☒ iri fermalarda
- ☐ kiçik ailə fermalarında
- ☐ bütün cavablar səhvdir
- ☐ korporasiyalarda
- ☐ kollektiv təsərrüfatlarda

194 ABŞ-da aqrar məhsulların əsas istehsalçıları:

- ☐ TMK
- ☐ kollektiv təsərrüfatlar
- ☒ fermer təsərrüfatları
- ☐ kənd təsərrüfatı kooperativləri
- ☐ partnyorluq

195 Pambığın, buğdanın, tütünün və bitki yağlarının dünya istehsalında ABŞ payı nə qədərdir?

- ☐ 20-25%
- ☐ 20-30%
- ☒ 10-25%
- ☐ 15-20%
- ☐ 10-15%

196 Soya və qarğıdalı paxlaların dünya istehsalında ABŞ payı neçə hissədir?

- ☒ 42036
- ☐ 42095
- ☐ 42097
- ☐ 42064
- ☐ 42065

197 ABŞ kənd təsərrüfatının inkişafındakı ən mühüm amillərə daxildir:

- ☒ bütün cavablar düzgündür
- ☐ aqrar biznesin dövlət tənzimlənməsi və məhsulun dünya bazarına geniş çıxışı
- ☐ istehsalda müasir texnologiyaların tətbiqi
- ☐ təsərrüfatın fermer növünün əvvəlcədən inkişafı
- ☐ geniş məhsuldar torpaqların mövcudluğu və onların mənimsənilməsi üzrə dövlət siyasəti

198 ABŞ kənd təsərrüfatının fərqli cəhəti:

- ☐ istehsalın konsentrasiyası
- ☒ bütün cavablar düzgündür
- ☐ əməyin yüksək məhsuldarlığı
- ☐ maddi-texniki təchizat
- ☐ ixtisaslaşmanın inkişafı

199 Kənd təsərrüfatı məhsulunun ümumi istehsal həcminə görə ABŞ hansı yeri tutur?

- ☐ 5-ci
- ☐ 3-cü
- ☐ 1-ci
- ☒ 2-ci
- ☐ 4-cü

200 ABŞ-ın ÜDM-da kənd təsərrüfatının xüsusi çəkisi hansı səviyyədədir?

- ☐ .05
- ☐ .03
- ☐ .01
- ☒ .02
- ☐ .04

201 ABŞ-ın iqtisadiyyatında kənd təsərrüfatı necə yer tutur?

- ☐ bütün cavablar səhvdir
- ☐ mühüm
- ☐ əsas
- ☒ tabeli
- ☐ ikinci dərəcəli

202 Əlcəzair respublikasının əsas ixrac məhsulu hansıdır?

- ☐ Balıq məhsulu
- ☐ Ərzaq taxılı istehsalı
- ☐ Dən üçün qarğıdalı
- ☒ Üzüm və şərab məhsulları
- ☐ Ət və süd məhsulu

203 Ərazisinə və əhalisinə görə dünyanın ən böyük qitəsi hansıdır?

- ☐ Avstraliya
- ☐ Avropa
- ☐ Afrika

- ☒ Asiya
- ☐ Şimali və Mərkəzi Amerika

204 Bitki yağı istehsalına görə lider ölkələr hansılardır?

- ☐ Fransa
- ☐ Almaniya
- ☐ Yaponiya
- ☒ Bunların hamısı
- ☐ İngiltərə

205 Dünyada ən çox ipək istehsal olunan ölkələr hansıdır?

- ☐ İran İslam Respublikası
- ☐ Özbəkistan, Azərbaycan
- ☐ Cənubi və Şimali Koreya
- ☒ Yaponiya, Çin Xalq Respublikası
- ☐ Qazaxıstan, Türkmənistan

206 Yaponiyada kənd təsərrüfatının hansı sahəsi yüksək inkişaf edib?

- ☐ Yemçilik
- ☐ Meyvəçilik
- ☐ Tərəvəzçilik
- ☒ Çəltikçilik
- ☐ Çayçılıq

207 Meksikanın hansı sahəsi üstün inkişaf edib?

- ☐ bunların heç biri
- ☐ emal sahəsi
- ☐ kənd təsərrüfatı sahəsi
- ☒ sənaye sahəsi
- ☐ bunların hamısı

208 Latın Amerikasının ölkələri dünya kofe ixracının necə faizini verir?

- ☐ .2
- ☐ .7
- ☐ .4
- ☒ .9
- ☐ 1

209 Latın Amerikasının ölkələri necə dövlətdir?

- ☐ bunların hamısı
- ☐ zəngin qaz dövlətidir
- ☐ zəngin neft dövlətidir
- ☒ zəngin yeraltı və yer üstü sərvətlərə malik
- ☐ bunların heç biri

210 Ərzaq təminatı sahəsində dövlət siyasətinin əsas istiqaməti nədir?

- ☐ süvarılan torpaqların sahələrinin artırılması
- ☒ ekoloji təmiz məhsullarla təchiz edilməsi
- ☐ bunların hamısı
- ☐ bunların heç biri
- ☐ torpaqların münbitliyinin artırılması

211 Almaniya k/t texniki cəhətdən necə təmin olunur?

- ☐ bunların heç biri
- ☐ avtomatlaşdırılıb
- ☐ qismən mexanikləşib
- ☒ tamamilə mexanikləşdirilir
- ☐ yarı avtomatlaşdırılıb

212 Aqrar islahatların əsasları haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 20 fevral 2011
- ☐ 18 fevral 2000
- ☐ 10 fevral 1995
- ☒ 18 fevral 1995
- ☐ qəbul olunmayıb

213 İri fermer təərrüfatları ölkədə istehsal və ixrac olunan məhsulun neşə faizini verir?

- ☐ .2
- ☐ .1
- ☐ .3
- ☒ .9
- ☐ .5

214 İtaliya k/t-nin əsasını nə təşkil edir?

- ☐ bunların heç biri
- ☐ çayçılıq
- ☐ heyvandarlıq
- ☒ bitkiçilik
- ☐ quşçuluq

215 İtaliyanın ərazisi neçə min km²?

- ☐ 100 min km²
- ☐ 501,1 min km²
- ☐ 111,1 min km²
- ☒ 301,2 min km²
- ☐ 333,3 min km²

216 Dövlət tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlər nəyə əsaslanır?

- ☐ bunların hamısı
- ☐ yazılan kitablara
- ☐ heç nəyə əsaslanmır
- ☒ hüquqi-normativ aktlara
- ☐ dərsliklərə

217 Ölkənin ərzaq təhlükəsizliyini cətinləşdirən xarici amillər hansılardır?

- ☐ xarici ölkələrdə ərzaq ticarətinin əlverişsiz şərtləri
- ☐ ölkənin idxal etdiyi qida məhsullarının dünya bazar qiymət konyukturun təsiri
- ☐ ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi
- ☒ bunların hamısı
- ☐ coğrafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından asılılıq

218 Ölkənin ərzaq təhlükəsizliyini cətinləşdirən xarici amillər hansılardır?

- ☒ bunların hamısı

- ☐ ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi
- ☐ ölkənin idxal etdiyi qida məhsullarının dünya bazar qiymət konyukturun təsiri
- ☐ coğrafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından asılılıq
- ☐ xarici ölkələrdə ərzaq ticarətinin əlverişsiz şərtləri

219 Dövlət tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlər nəyə əsaslanır?

- ☐ bunların hamısı
- ☒ hüquqi-normativ aktlara
- ☐ heç nəyə əsaslanmır
- ☐ yazılan kitablara
- ☐ dərsləklərə

220 Dünyada ekoloji vəziyyətin pisləşməsinə kənd təsərrüfatı fəaliyyətinin təsiri özünü nədə biruzə verir:

- ☐ Axan suların çirklənməsinə gətirib çıxarır
- ☒ Kənd təsərrüfatı xammalının istehsalının artmasına mane olur, müxtəlif zəhərli maddələrlə çirklənmiş məhsulların istehsalına gətirib çıxarır
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının aşağı düşməsinə səbəb olur

221 Ərzaq böhranı – elə bir haldır ki, hansında:

- ☒ Əhalinin həyatı mühüm qida məhsulları ilə təminatı təhlükə altında olur
- ☐ Ölkədə ərzaq çatışmamazlığı hiss olunur
- ☐ Ölkəyə idxal olunan ərzaq məhsullarının həcmi milli istehsal həcmi üstələyir
- ☐ Bütün cavablar düzdür
- ☐ Bütün cavablar səhvdir

222 Daxili ərzaq bazarının dayanıqlılığı aşağıdakı ilə müəyyən edilir:

- ☐ Kənd təsərrüfatı məhsullarına olan tələb və təklifin və qiymətlərin səviyyəsi və dinamikası ilə
- ☐ Xammal və ərzağın istehsal və ehtiyat həcmi ilə
- ☐ Kənd təsərrüfatı məhsullarının istehsal və ehtiyat həcmi ilə
- ☒ Bütün cavablar düzdür
- ☐ Xammal və ərzağın ehtiyatlarına olan tələb və təklifin və qiymətlərin səviyyəsi və dinamikası ilə

223 Bütün cavablar səhvdir

- ☐ Ölkənin ərzaq məhsullarının idxalından azad olması ilə
- ☒ Milli istehsal olan ərzaq məhsulları ilə təmin olunması və onların çatışmayan növlərinin idxal etmək imkanı ilə
- ☐ Milli istehsalçıların müstəqilliyinin təmin olunması ilə
- ☐ İstehsalçıların məhsul istehsalında azad seçimi ilə
- ☐ İstehsalçıların məhsula qiymət formalaşdırmasında azad seçimlərinin olmaları ilə

224 Ərzaq təhlükəsizliyi asılıdır:

- ☐ Bütün cavablar düzdür
- ☐ Kənd təsərrüfatının inkişaf səviyyəsindən
- ☒ Makroiqtisadi vəziyyətdən və milli iqtisadiyyatın aqrar-sənaye sahəsinin inkişafından
- ☐ Emal sənayesinin inkişaf səviyyəsindən
- ☐ Bütün cavablar səhvdir

225 Ərzaq təhlükəsizliyi aşağıdakı ilə şərtlənir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Ölkənin ümumi iqtisadi və xüsusən də aqrar sənaye sahəsinin inkişaf səviyyəsi ilə
- ☐ Dövlətin sosial, aqrar sənaye və xarici iqtisadi siyasəti ilə

- ☐ Ərzaq məhsullarının keyfiyyətinə səmərəli nəzarət sisteminin mövcudluğu ilə
- ☒ Bütün cavablar düzdür

226 Ərzaq təhlükəsizlik probleminin əhəmiyyəti aşağıdakı ilə şərtlənir:

- ☐ Bütün cavablar düzdür
- ☒ Cəmiyyətdə sosial iqtisadi sabitliyin saxlanmasında əhalinin ərzaq təminatının rolu ilə
- ☐ Əhali üçün ərzaq məhsullarının rolu ilə
- ☐ Aqrar sahənin iqtisadiyyatda yeri ilə
- ☐ Bütün cavablar səhvdir

227 İqtisadi təhlükəsizliyin mühüm tərkib hissələrini təşkil edirlər:

- ☐ Bütün cavablar səhvdir
- ☐ İqtisadi müstəqillik
- ☐ Sabitlik və dayanıqlılıq
- ☐ İnkişafa və tərəqqiyə bacarıq
- ☒ Bütün cavablar düzdür

228 İqtisadi təhlükəsizlik şəraitində təmin olunurlar:

- ☐ Dayanıqlı iqtisadi artım
- ☐ İctimai tələbatın kifayət qədər təmin edilməsi (ödənilməsi)
- ☐ Səmərəli idarəetmə
- ☐ Milli və beynəlxalq səviyyədə iqtisadi maraqların müdafiə edilməsi
- ☒ Bütün cavablar düzdür

229 Milli təhlükəsizlik sisteminə daxildir:

- ☐ Ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi
- ☐ Cəmiyyətdə ictimai sülhün saxlanması
- ☐ Ekoloji fəlakətlərdən müdafiə
- ☐ İqtisadi təhlükəsizlik
- ☒ Bütün cavablar düzdür

230 İqtisadi təhlükəsizlik –iqtisadi sistemin aşağıdakıları şərtləndirən mühüm keyfiyyət xarakteristikasıdır:

- ☐ Dövlətin milli maraqlarının ardıcıl surətdə həyata keçirilməsi
- ☐ Əhalinin həyat fəaliyyətinin normal şəraitinin saxlanması qabiliyyəti
- ☐ Bütün cavablar səhvdir
- ☒ Bütün cavablar düzdür
- ☐ Milli iqtisadiyyatın resurslarla təmin edilməsi

231 Milli təhlükəsizliyə təhdidlər mahiyyətə bölünürlər:

- ☐ İqtisadi və hərbi
- ☐ Siyasi və iqtisadi
- ☒ Siyasi, iqtisadi, hərbi, ekoloji
- ☐ Hərbi və ekoloji
- ☐ Bütün cavablar səhvdir

232 Dövlətin milli təhlükəsizliyi nəyi təmin edir?

- ☐ Dövlətin həyati mühüm maraqlarının xarici və daxili təhlükələrdən müdafiəliyini
- ☐ Vətəndaşların, cəmiyyətin həyati mühüm maraqlarının xarici və daxili təhlükələrdən müdafiəliyini
- ☒ Bütün cavablar düzdür
- ☐ Bütün cavablar səhvdir
- ☐ Milli dəyərlərin və həyat tərzinin xarici və daxili təhlükələrdən müdafiəliyini

233 Dövlətin milli təhlükəsizliyi altında ölkənin aşağıdakı vəziyyəti anlaşılır:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Ölkənin mühüm maraqlarının həyata keçirilməsi təmin olunur
- ☐ Milli həyat tərzinə xarici və daxili təhlükələrin olmaması və ya onların aradan qaldırılması
- ☐ Milli dəyərlərə xarici və daxili təhlükələrin olmaması və ya onların aradan qaldırılması
- ☒ Bütün cavablar düzdür

234 Rəqabət məhvumu nədir?

- ☐ Təsərrüfatçılığın iqtisadi mexanizmi
- ☐ İnflyasiyanın güclənməsi
- ☐ Regionların sosial inkişafı
- ☐ İstehsalda canlanma
- ☒ Fermerlərin rəqabətə davam gətirməyərək öz fəaliyyətlərini dayandırılması

235 Sosialist təsərrüfat sistemi nədir?

- ☐ Fərdi təsərrüfatlar
- ☒ Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat formaları
- ☐ Xüsusi mülkiyyətə hakim olduğu cəmiyyət
- ☐ Torpağın formalaşması
- ☐ Kəndli (fermer) təsərrüfatları

236 Dünya ölkələri arasında hansı əlaqələr beynəlxalq səviyyədə sürətlə genişlənir?

- ☐ heç bir əlaqə
- ☒ iqtisad-sosial integrasiya əlaqələri
- ☐ beynəlxalq əlaqə
- ☐ siyasi əlaqə
- ☐ dostluq əlaqəsi

237 Milli kənd təsərrüfatı inkişaf etmədikdə nə baş verir?

- ☒ daxili bazarın xarici müdaxilədən asılılığı güclənir
- ☐ heç nə baş vermir
- ☐ milli kənd təsərrüfatı məhsulları daha da çoxalır
- ☐ daxili bazar xarici müdaxilədən azad olur
- ☐ kənd təsərrüfatı məhsulları çoxalır

238 Bu göstəricilərdən hansı acılıq halının mövcudluğu kimi qiymətlənir?

- ☐ 2500
- ☐ 5000
- ☐ 500
- ☒ 1000
- ☐ 100

239 Ölkənin ərzaq təhlükəsizliyinin əsas məzmunu nədir?

- ☐ yetərinə olmaqla ödənilməsi
- ☐ tam davamlıq
- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ dağıdıcı hadisələrdən asılı olmamaq

240 Braziliyada kənd təsərrüfatı ilə məşqul olan əhalənin xüsusi çəkisi:

- ☐ 10%-dən çox hissəsi

- ☒ 40-45%-ə qədəri
- ☐ 50%-dən çox hissəsi
- ☐ 70%-ə qədəri
- ☐ 20-25%-ə qədəri

241 Argentinada sənayenin hansı sahəsi üstün inkişaf edib?

- ☐ Qarışıq yem sənayesi
- ☐ Metallurgiya sənayesi
- ☐ Maşınqayırma sənayesi
- ☒ Emal sənaye sahələri
- ☐ Mineral gübrələr istehsalı sənayesi

242 Argentinada aqrar islahatın məqsədi:

- ☐ İstehsalı stimullaşdırmaq
- ☐ Suvanılan sahələri genişləndirmək
- ☐ Otlaq sahələrini yaxşılaşdırmaq
- ☒ İxtisaslaşdırmanı dərinləşdirmək, emalı xammal regionlarına yaxınlaşdırmaq
- ☐ Emal müəssisələri təşkil etmək

243 Müasir şəraitdə təhlükəsizlik anlayışı hansı amillərin təsirindən qaynaqlanır?

- ☐ ekoloji
- ☐ iqtisadi
- ☐ sosial
- ☒ bu amillərin hamısı
- ☐ siyasi

244 İqtisadi təcrübədə ərzaq təhlükəsizliyi hansı aspektdə qiymətləndirilir?

- ☐ daxili
- ☐ mənəvi
- ☐ maddi
- ☒ sosial-iqtisadi
- ☐ xarici

245 Almaniya neçə km² əraziyə malikdir

- ☐ 300 min kv2
- ☐ 100 min km²
- ☐ 8000 min km²
- ☒ 500 min km²
- ☐ 400 min km²

246 Almaniya necə ölkədir?

- ☐ bunların hamısı
- ☐ inkişaf etmiş k/t ölkəsidir
- ☐ yüksək inkişaf etmiş neft ölkəsidir
- ☒ yüksək inkişaf etmiş sənaye ölkəsidir
- ☐ bunların heç biri

247 Fransada hansı kəndli təsərrüfatları ləğv olunmuşdur?

- ☐ bunların heç biri
- ☐ iri kəndli təsərrüfatı
- ☐ kəndli (fermer) təsərrüfatı
- ☒ xırda və orta kəndli təsərrüfatı

☐ bunların hamısı

248 İngiltərədə mal əti istehsalı ölkə əhalisinin tələbatının neçə faizi (%) ödəyir?

- ☐ heç biri
☐ .5
☐ 1
☒ 70 %-ə qədər
☐ .1

249 İngiltərənin k/t inkişafını neçə mərhələyə ayırmaq olar?

- ☐ 2 mərhələyə
☐ heç bir mərhələyə
☐ 4 mərhələyə
☒ 3 mərhələyə
☐ 5 mərhələyə

250 Kanada fermerləri hər hektar taxıl sahəsində orta hesabla neçə sentner məhsul götürülür?

- ☐ 10 sentner
☐ 60-70 sentner
☐ 100 sentner
☒ 40-50 sentner
☐ 80-90 sentner

251 Kanadanın k/t-nın xarakterik xüsusiyyəti nədir?

- ☐ bunların hamısı
☐ heç bir sosial iqtisadi əlaqənin olmaması
☐ heç bir ticarət əlaqəsinin olmaması
☒ xarici ticarətdən asılı olması
☐ bunların heç biri

252 Aqrar məhsulları bazarlarında qiymətmələgəlmə sxeminin xarakteristikası zamanı əksər hallarda hansı formadan istifadə etmək lazımdır:

- ☐ oliqopoliya
☐ oliqopoliya
☐ inhisar
☒ polipoliya
☐ monopsoniya

253 Bazarların kəmiyyət parametrləri üzrə təsnifləşdirilməsi və xarakteristikası necə həyata keçirilir?

- ☐ bazar iştirakçılarının sayına əsasən
☐ bazardakı satıcıların sayına əsasən
☐ satılan məhsulun sayına əsasən
☒ bazardakı partnyorların sayca tərkibinə və onun iştirakçılarının əhəmiyyətinə əsasən
☐ bazardakı alıcıların sayına əsasən

254 Rəqabət məhdudiyyət dərəcəsinə görə bazarlar növbəti şəkildə bölünə bilər:

- ☐ bütün cavablar yanlışdır
☐ kəmiyyət parametrlərinə əsasən
☐ daimi və dəyişən göstəricilərə əsasən
☒ kəmiyyət və keyfiyyət parametrlərinə əsasən
☐ keyfiyyət parametrlərinə əsasən

255 Əmtəələr (məhsullar və xidmətlər) bazarı növbəti bazarların öz aralarında bağlılığı nəticəsində yaranır:

- ☐ bütün cavablar səhvdir
- ☐ istehlak, o cümlədən, ərzaq və qeyri-ərzaq malları
- ☐ təbii xammal, kənd təsərrüfatı məhsulları, sənaye məhsulu
- ☒ bütün cavablar düzdür
- ☐ xidmətlər, o cümlədən, istehsal xarakterli və istehlak

256 Bazarın təsnifləşdirilməsi zamanı növbəti bazarlar seçilir:

- ☐ bütün cavablar səhvdir
- ☐ əmtəə, məhsul, xidmətlər bazarı
- ☐ işçi qüvvəsi və istehsal vasitələri bazarı
- ☒ bütün cavablar düzdür
- ☐ texnologiyalar bazarı və maliyyə bazarı

257 Bazar infrastrukturuna nə daxildir?

- ☐ bütün cavablar səhvdir
- ☐ marketinq təşkilatları, fond və valyuta birjalrı
- ☐ əmtəə birjalrı, topdansaş və pərakəndə ticarət sistemi
- ☒ bütün cavablar düzdür
- ☐ maliyyə institutları (təşkilatları)

258 Özünü maliyyələşdirmə nəyi təcəssüm etdirir?

- ☐ bütün cavablar yanlışdır
- ☐ müəssisələr öz məsrəflərini borc vəsaitləri hesabına ödəyir
- ☐ müəssisələrin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir
- ☒ bazar münasibətlərinin hər bir subyekti öz mövcudluğu və inkişafı üzrə maliyyə məsrəflərini özü ödəməlidir
- ☐ bazar münasibətlərinin subyektləri bir-birinin maliyyələşdirilməsini həyata keçirir

259 Qiymət əmələ gəlmə azadlığı nəyi təcəssüm etdirir?

- ☐ məhsulun satışı həcmi və qiymətin səviyyəsi əvvəlcədən təyin edilir
- ☒ qiymət dövlət müdaxiləsinin minimallaşdırılması zamanı satıcı və alıcı arasındakı razılaşma əsasında formalaşır
- ☐ dövlətin təsiri altında məhsulun qiyməti formalaşır
- ☐ qiymətin formalaşması ayrı-ayrı sənaye sahələrinə və istehsallara dotasiyaların verilməsi yolu ilə həyata keçirilir
- ☐ qiymətlər əmtəə və xidmətlərin tədarükünə görə hesablaşmalar zamanı tətbiq edilir

260 Bazarın xüsusişməsi funksiyası nədən ibarətdir?

- ☐ bazar alıcının kompensasiya etməyə hazır olduğu məsrəfləri müəyyənləşdirir
- ☒ bazar ictimai istehsalı iqtisadi cəhətdən qeyri-sabit, həyati qabiliyyəti olmayan təsərrüfat vahidlərindən təmizləyir və daha səmərəlilikə yer verir
- ☐ bazar istehsalçıların istehlakçılara qarşılıqlı fəaliyyətini təmin edir
- ☐ bazar iqtisadiyyatın vəziyyətini və cəmiyyətin sosial sabitliyini müəyyənləşdirir
- ☐ bazar insanın həyati cəhətdən vacib tələblərini ödəyir

261 Bazarın tənzimləyici funksiyası nədən ibarətdir?

- ☐ tələb və təklifin qarşılıqlı fəaliyyətinə görə bazar «nə istehsal etməli?» sualına cavab verir
- ☒ bütün cavablar düzdür
- ☐ bütün cavablar səhvdir
- ☐ tələb və təklifin qarşılıqlı fəaliyyətinə əsasən «kimin üçün istehsal etməli?» sualına cavab verir
- ☐ tələb və təklifin qarşılıqlı fəaliyyətinə əsasən: «necə istehsal etməli?» sualına cavab verir

262 Növbəti hal olmadan alqı-satqı aktı olmayacaq:

- ☐ bütün cavablar yanlışdır

- ☐ məhsulun keyfiyyəti yaxşılaşmayacaq
- ☐ qiymət aşağı salınmayacaq
- ☒ qarşılıqlı müvafiq qiymət təyin edilməyəcək
- ☐ bütün cavablar düzgündür

263 Bazardakı qiymətlər nə qədər yüksəkdirsə, o qədər:

- ☐ bazarda məhsul çoxdur
- ☐ məhsulun çeşidi çoxdur
- ☐ məhsulun keyfiyyəti yaxşıdır
- ☒ satıcı böyük mənfəət əldə edir
- ☐ bazarda satıcı çoxdur

264 Tələb və təklif qanununun təsiri nəyə əsaslanır?

- ☐ vasitəçi və alıcının davranışına
- ☐ satıcının və vasitəçinin davranışına
- ☒ satıcının və alıcının davranışına
- ☐ bütün cavablar yanlışdır
- ☐ istehsalçının və istehlakçının davranışına

265 Qiymət nəyə görə taraz adlanır?

- ☐ bütün cavablar səhvdir
- ☐ o, istehsalçılarla istehlakçıların maraqlarını tarazlayır
- ☐ o, alıcıların və satıcıların maraqlarını tarazlayır
- ☒ o, tələb və təklifi tarazlayır
- ☐ bütün cavablar düzgündür

266 Alıcının tipik davranışı nədən ibarətdir?

- ☐ bazar segmentlərinin öyrənilməsi
- ☐ təklif edilən məhsulun keyfiyyətinin öyrənilməsi
- ☐ məhsulun çeşidinin öyrənilməsi
- ☒ mümkün qədər aşağı qiymətlə öz tələblərinin ödənilməsi
- ☐ alqı haqqında qərarların qəbulu

267 Qiymət nədir?

- ☒ əmtənin dəyərinin pul ilə ifadəsi
- ☐ əmtəələrlə ticarət vasitəsi
- ☐ əmtənin faydalılığının qiymətləndirilməsi
- ☐ məhsulun istehsalı məsrəfləri
- ☐ əmtənin xarakteristikası

268 Bazarda qiymətmələgəlmə hansı qanunlara tabedir?

- ☐ pul tədavülü qanununa və səmərəli istehsal qanununa
- ☐ fərdi iqtisadi tarazlıq qanununa və yığım qanununa
- ☐ rəqabət qanununa və pul tədavülü qanununa
- ☒ dəyər qanununa və tələb, təklif qanununa
- ☐ iqtisadi artım qanununa və yığım qanununa

269 Bazarın vasitəçilik funksiyası hansı üstünlüklər verir?

- ☐ tələb və təklif tarazlaşır
- ☐ əmtə istehsalçılarına bazarın dəyişən şərtlərinə uyğun olaraq, fərdi istehsalını daimi koordinasiya etməyə imkan yaradır
- ☐ alıcı daha uyğun qiymət seçə bilər

- ☒ vasitəçi daha uyğun tədarükçü, satıcı isə daha uyğun alıcı seçmək imkanına malikdir
- ☐ ictimai cəhətdən zəruri əmək məsrəflərinin müəyyənləşdirilməsi imkanı

270 Bazarın vasitəçilik funksiyası nəyə əsaslanır?

- ☐ əmtənin mövcudluğu, tələb, qiymətlər haqqında informasiyanın ümumiləşdirilməsi, təhlili və ondan istifadə
- ☐ müəssisə öz məhsul və xidmətlərinin yüksək keyfiyyətini təmin etməlidir
- ☐ istehsal ilə istehlakçı arasında qarşılıqlı əlaqə təmin edilməlidir
- ☒ iqtisadi cəhətdən ayrılmış istehsalçılar və istehlakçılar bir-birlərini tapmalı və öz fəaliyyətlərinin nəticələri ilə bölüşməlidirlər
- ☐ alıcıya məhsulun əldə edilməsində onu qane edən şərtlər təqdim edilməlidir

271 Bazarın informasiya funksiyası əmtəə istehsalçılara hansı imkanlar yaradır?

- ☐ istehsalın sərfəli şərtlərini müəyyənləşdirmək
- ☐ müvafiq məhsul bazarında qiymətlər haqqında informasiya almaq
- ☐ istehsal həcmi artırmaq
- ☒ bazarın dəyişən şərtlərinə uyğun olaraq, fərqi istehsalı daimi koordinasiya etmək
- ☐ öz məhsuluna potensial alıcılar tapmaq

272 Bazarın informasiya funksiyası nədən ibarətdir?

- ☐ bütün cavablar yanlıştır
- ☐ bazar iştirakçılara tədarük olunmalı əmtəələrin obyektiv olaraq, zəruri çeşidi haqqında informasiya verir
- ☐ bazar iştirakçılara tədarük olunmalı əmtəələrin obyektiv olaraq, zəruri sayı haqqında informasiya verir
- ☒ bütün sadalanan cavablar düzgündür
- ☐ bazar iştirakçılara tədarük olunmalı əmtəələrin obyektiv olaraq, zəruri keyfiyyəti haqqında informasiya verir

273 Ərzaq malları bazarı təsərrüfatçılıq sistemi kimi növbəti funksiyaları yerinə yetirir:

- ☐ sağlamlaşdırıcı
- ☐ qiymət əmələ gətirən
- ☐ informasiya və vasitəçilik
- ☒ bütün cavablar düzgündür
- ☐ tənzimləyici

274 Ərzaq bazarında qeyri-qiymət rəqabətini nə xarakterizə edir?

- ☐ bütün cavablar yanlıştır
- ☐ əmtənin differensiasiyası
- ☐ intensiv reklam
- ☒ bütün cavablar düzgündür
- ☐ əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması

275 İnkişaf etmiş ölkələr ərzaq bazarı nələrlə təqdim edilmişdir?

- ☐ topdansaş və pərakəndə ticarət sistemlə
- ☐ zəif əmtəə differensiasiyası olan böyük sayda firmalarla
- ☐ zəif əmtəə differensiasiyası olan kiçik saylı firmalarla
- ☒ böyük əmtəə differensiasiyası olan nisbətən böyük firmalarla
- ☐ əmtəə bircaları və topdansaş məhsul bazarları ilə

276 Ərzaq malları bazarının milli səviyyəsi üçün hansı məhsul xarakterikdir?

- ☐ subməhsullar
- ☐ qida təmli əmtəələr
- ☐ meyvələr və tərəvəzlər
- ☒ konservlər və import ərzaq
- ☐ dənli və dənli paxlalı

277 Braziliyada kofe istehsal olunan region hansıdır?

- ☐ Amazonka çayının deltası
- ☐ Şimal regionu
- ☐ Ölkənin mərkəzi regionu
- ☒ San-Paulo ştatı
- ☐ Cənub-Qərb regionu

278 Argentinada kənd təsərrüfatının ümumi istehsalda xüsusi çəkisi:

- ☐ 15%-ə qədərini
- ☐ 90%-ə qədərini
- ☐ 20%-ə qədərini
- ☒ 50%-dən çox hissəsini
- ☐ 10%-dən çox hissəsini

279 Dövlət Proqramı çərçivəsində hansı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur?

- ☐ ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitinin yaxşılaşdırılması
- ☐ əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi
- ☐ ölkədə ərzaq məhsulları istehsalının artırılması
- ☒ bunların hamısı
- ☐ ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin edilməsi

280 Almaniyanın k/t-ı ümumi milli gəliri neçə faizini verir?

- ☐ .03
- ☐ .3
- ☐ .1
- ☒ .06
- ☐ .7

281 Almaniyanın k/t-da aparıcı sahə:

- ☐ bunların hamısı
- ☐ ətçilik
- ☐ əkinçilik
- ☒ heyvandarlıq
- ☐ çayçılıq

282 Fransada k/t-nin səviyyəsi hansı səviyyədədir?

- ☐ əl əməyi zəif inkişaf edib
- ☐ əl əməyindən daha çox istifadə edilir
- ☐ zəif səviyyədə
- ☒ yüksək səviyyədə mexanikləşib və avtomatlaşib
- ☐ əl əməyindən istifadə olunmur

283 Fransada aqrar münasibətlərin inkişafı neçənci əsrdən başlayıb?

- ☐ hələ başlamayıb
- ☐ XVI
- ☐ XX
- ☒ XVIII
- ☐ XVII

284 İngiltərədə heyvandarlıq k/t məhsulunun neçə faizi (%) qədərini verir?

- ☐ .88

- ☐ .5
☐ 1
☒ .7
☐ .1

285 İngiltərə yüksək inkişaf etmiş nə ölkəsidir?

- ☐ bunların heç biri
☐ neft ölkəsidir
☐ k/t ölkəsidir
☒ sənaye ölkəsidir
☐ qaz ölkəsidir

286 Dünya bazarında Kanada taxılı hansı ölkənin rəqabəti ilə qarşılaşır?

- ☐ heç bir ölkənin
☐ Almaniyanın
☐ Amerikanın
☒ ABŞ
☐ İtaliyanın

287 ABŞ-da tünd şabalıdı və qara torpaqlarda nə əkilir?

- ☐ qarpız
☐ pomidor
☐ tütün
☒ dənli bitkilər
☐ banan

288 Beynəlxalq kakao ticarəti necə həyata keçirilir?

- ☐ bütün cavablar səhvdir
☐ birjaların vasitəsilə
☐ istehlakçı ölkələrin firmaları arasında
☒ bütün cavablar düzdür
☐ istehsalçı ölkələrin firmaları arasında

289 Kofe bazarının tənzimlənməsini kim həyata keçirir? 1. kofenin əsas istehlakçı dövlətləri; 2. kofenin ixracatçısı ölkələri; 3. kofe istehsalçısı ölkələrin assosiasiyası; 4. kofe üzrə Beynəlxalq sazişlər əsasında

- ☐ 1.3
☐ 2.4
☐ 1.2
☒ 3.4
☐ 1.4

290 Hansı növ süd əmtəələrinin dünya ticarəti daha geniş yayılmışdır?

- ☐ bütün cavablar səhvdir
☐ kərə yağı
☐ pendir
☒ bütün cavablar düzgündür
☐ quru süd

291 Süd əmtəələrinin geniş şəkildə beynəlxalq dövriyyəyə buraxılması nəyin nəticəsində baş vermişdir? 1. nəqliyyat vasitələrində soyuducu avadanlıqdan istifadə; 2. bu məhsulların sənaye cəhətdən inkişaf etmiş ölkələrdə istehlakı artımına görə; 3. əməyin beynəlxalq bölgüsünün dərinləşməsi; 4. ixrac-idxal əməliyyatlarının inkişafı

- ☐ 3.4
- ☒ 1.2
- ☐ 2,3,4
- ☐ 1.4
- ☐ 1.3

292 Şəkər çuğundurundan istehsal olunur:

- ☐ dünyanın şəkər istehsalının təqribən 1/2
- ☐ dünyanın şəkər istehsalının təqribən 1/3
- ☒ dünyanın şəkər istehsalının təqribən 2/3
- ☐ dünyanın şəkər istehsalının təqribən 3/4
- ☐ dünyanın şəkər istehsalının təqribən 1/4

293 Çörək məhsulları bazarı nə vaxt formalaşmışdır?

- ☐ XIX əsrin birinci rübündə
- ☐ XX əsrin birinci yarısında
- ☐ XX əsrin birinci rübündə
- ☒ XX əsrin sonuncu rübündə
- ☐ XIX əsrin sonuncu rübündə

294 Düyünün əsas istehsalçısı:

- ☐ Filippin, Braziliya
- ☐ Banqladeş, Vyetnam
- ☐ Çin, Hindistan, Indoneziya
- ☒ bütün cavablar düzgündür
- ☐ Tayland, Yaponiya

295 Dənli bitkilərin dünya bazarının proqnozlaşdırılması və müəyyən dərəcədə tənzimlənməsilə məşğul olan təşkilat:

- ☐ bütün cavablar səhvdir
- ☐ Kanada Buğda Şurası
- ☐ FAO
- ☒ Taxıl üzrə Beynəlxalq Şura
- ☐ Kanada Buğda İdarəsi

296 Çovdarın əsas istehsalçıları:

- ☐ Argentina və Braziliya
- ☐ Çin və Böyük Britaniya
- ☐ ABŞ və Kanada
- ☒ MDB ölkələri
- ☐ Kanada və Avstraliya

297 Yulafın əsas istehsalçıları:

- ☐ Rusiya, Qazaxıstan, Ukrayna
- ☐ MDB, Kanada, Böyük Britaniya
- ☐ ABŞ, Kanada, Argentina
- ☒ MDB, AB, ABŞ və Kanada
- ☐ ABŞ, Kanada, Qazaxıstan

298 Arpanın əsas istehsalçıları:

- ☐ AB, Kanada, ABŞ
- ☐ ABŞ, Kanada, Argentina

- ☐ Rusiya, Ukrayna, Belorusiya
- ☒ MDB, Kanada, Böyük Britaniya
- ☐ Çin, Yaponiya, Rusiya, Qazaxıstan

299 Dənli bitki əmtələri bazarının inkişafının ərzaq və kənd təsərrüfatı malları ilə ticarətə təsiri nə ilə izah olunur?

- ☐ bütün cavablar səhvdir
- ☐ dənli bitkilər dünya bazarında ən kütləvi ərzaq malıdır
- ☐ dənli bitkilər mal-qaraya yem kimi istifadə olunur
- ☒ dənli bitkilər dünya bazarında ən kütləvi ərzaq malıdır, o, eləcə də mal-qaraya yem kimi istifadə olunur
- ☐ dənli bitkilər qeyri-qida təyinatlı məhsulun istehsalında istifadə olunur

300 Dənli başqa hansı şəkildə istifadə olunur?

- ☐ bütün cavablar səhvdir
- ☐ sənaye emalı üçün xammal
- ☐ mal-qara üçün yem
- ☒ mal-qara üçün yem, sənaye emalı üçün xammal
- ☐ qeyri-ərzaq mallarının istehsalı üçün xammal

301 Dənli bitkilər bazarı nədən ibarətdir?

- ☐ bütün cavablar yanlışdır
- ☐ dənli bitkilərin təkrar emalı məhsulları
- ☐ dənli bitkilər
- ☒ dənli bitkilər və onların təkrar emalı məhsulları
- ☐ sənaye emalı üçün xammal

302 Əmtəələrin istifadə və saxlanılma müddətinə görə hansı bazarlar vardır?

- ☐ bütün cavablar səhvdir
- ☐ uzunmüddətli və ortamüddətli saxlanılma əmtələri bazarı
- ☐ ortamüddətli və uzunmüddətli saxlanılma əmtələri bazarı
- ☒ uzunmüddətli saxlanılma əmtələri bazarı və tez xarab olan əmtəələr bazarı
- ☐ topdansaş və pərakəndə ticarət bazarı

303 Təminat səviyyəsinə görə hansı bazarı seçirlər:

- ☐ topdansaş və pərakəndə
- ☐ tam və natamam
- ☐ ərzaq istehsalçısı və ərzaq istehlakçısı ölkələri
- ☒ ərzaq ixracı ölkələri və ərzaq idxalı ölkələri
- ☐ dolu və məhdud

304 Məhsul bazarları növbəti əlamətlərə görə təsnifləşdirilir:

- ☐ məhsul əlamətinə görə
- ☐ tədavül sferasında əmtənin hərəkəti mərhələlərinə və formalarına, alqı-satqı sazişlərinin icrası miqyasına görə
- ☐ ərazi əlamətinə görə, təminat səviyyəsinə görə
- ☒ bütün cavablar düzgündür
- ☐ əmtəələrin istifadə müddətinə və saxlanılmasına görə

305 Daxili bazar çərçivəsində nələr fərqlənir:

- ☐ regional bazarlar
- ☒ bütün cavablar düzdür
- ☐ bütün cavablar səhvdir
- ☐ yerli bazarlar

- ☐ ümumi milli bazarlar

306 Ərzaq bazarı ərazi əlamətinə görə necə bölünür?

- ☐ bütün cavablar səhvdir
☐ dövlətlərarası təhsil bazarı
☐ dünya bazarı
☒ bütün cavablar düzdür
☐ dövlətin daxili bazarları

307 Hansı halda sərbəst bazardan danışılır?

- ☐ əgər məhsul hərrac ticarəti vasitəsilə satılırsa
☐ alıcılar məhsulun seçimində azaddır
☐ məhsul vasitəçilər olmadan satılır
☒ əgər əmtəənin qiyməti yalnız bazar iştirakçıları tərəfindən formalaşırsa
☐ əgər məhsul əmtəə bircaları vasitəsilə satılırsa

308 Ərzaq malları bazarının regional səviyyəsi üçün hansı məhsul xarakterikdir?

- ☐ çörək məmulatları
☐ qarışıqsız süd məhsulu
☐ import ərzaq
☒ ət məhsulları, tərəvəzlər və meyvələr
☐ konservləşdirilmiş məhsul

309 Ərzaq malları bazarının lokal səviyyəsi üçün hansı məhsullar xarakterikdir?

- ☐ tütün və un məmulatları
☐ yarımfabrikatlar və konservlər
☐ ət məhsulları tərəvəzlər və meyvələr
☒ çörək məmulatları və təzə ət
☐ ət yarımfabrikatları və təzə ət

310 Ərzaq xidməti bazarında qiymətmələgəlmə necə həyata keçirilir?

- ☐ alqı qiymətləri əsasında
☐ müqavilə qiymətləri əsasında
☐ sərbəst bazar əsasında
☒ sərbəst bazarıdan oliqapola qədər dəyişir
☐ tənzimlənən qiymətlər əsasında

311 Ərzaq servisi bazarının səciyyəvi və müxtəlif cinsliliyi özünü nədə biruzə verir?

- ☐ bütün cavablar yanlışdır
☐ burada yekcins servis qrupu olur
☐ burada eyni servis səciyyəvi bir neçə qrup olur
☒ burada müxtəlif servis səciyyəvi bir neçə yarımqrup olur
☐ burada qiymətqoyma nizamlanır

312 Ərzaq servisi bazarı üçün nə xarakterikdir?

- ☐ dəyişməzlik
☐ daxili səbəblərdən törəmə
☐ yekcinslik
☒ müxtəlif cinsli
☐ kütləvilik

313 Ərzaq servisi bazarına nə daxildir?

- ☐ bütün cavablar doğru deyil
- ☐ topdansatış ticarət müəssisəsi
- ☐ pərakəndə ticarət müəssisəsi
- ☒ kütləvi qidalanma müəssisələrinin bütün növləri və dərəcələri
- ☐ bütün cavablar doğrudur

314 Aşağı emal dərəcəli yekcins məhsulla əlaqədar bazarda qiymət necə qoyulur?

- ☐ bütün cavablar doğru deyil
- ☐ tələb və təklif əsasında
- ☐ dövlətin təsiri ilə
- ☒ rəqabət bazarına yaxın əsasda
- ☐ tərəflərin qarşılıqlı razılaşması əsasında

315 Aşağı emal dərəcəli yekcins məhsulla əlaqədar bazara əlyetənlik necədir?

- ☐ nizamlanan
- ☐ qeyri-mütəşəkkil
- ☐ mükəmməl
- ☒ nisbətən azad
- ☐ mütəşəkkil

316 Hansı məhsul yüksək emal dərəcəli yekcins məhsulla əlaqədar bazara aid edilir?

- ☐ balıq və dəniz məhsulları
- ☐ unüydən sənaye məhsulu
- ☐ taxıl məhsulları
- ☒ Ət yarımfabrikatları və təzə ət, süd, təzə meyvə və tərəvəzlər
- ☐ yağtoxum, bitki yağı, yağ

317 Yüksək emal dərəcəli ərzaq bazarı necədir?

- ☐ qarışıq
- ☐ monopsonik
- ☐ inhisarçı
- ☒ oliqapol
- ☐ azad

318 Yüksək emal dərəcəli ərzaq məhsulları bazarında rəqabət mübarizəsində ən vacib vasitə nədir?

- ☐ bazar informasiyasının mövcud olması
- ☐ patent və əmtəə nişanı
- ☐ yeniliklər
- ☐ düzgün qiymət siyasəti
- ☒ marketing kommunikasiyalarının müxtəlif üsulları və reklam

319 Əmtəənin yüksək təbəqələşmə dərəcəsi nə deməkdir?

- ☐ bütün cavablar doğru deyil
- ☐ məhsulun hər növü üzrə geniş nişan dəsti olur
- ☐ məhsulun hər növü üzrə geniş yarımnövlər dəsti olur
- ☒ bütün cavablar doğrudur
- ☐ məhsulun hər növü üzrə müxtəlif keyfiyyət xüsusiyyətli geniş növ dəsti olur

320 Braziliyanın əsas ixrac məhsulu hansıdır?

- ☐ Tərəvəz məhsulları
- ☐ Kakao
- ☐ Pambıq

- ☒ Kofe
☐ Ərzaq taxılı

321 Argentinada heyvandarlığın hansı sahəsi inkişaf etdirilir?

- ☐ Qoyunçuluq
☐ Donuzçuluq
☐ Quşçuluq
☒ Südlük-ətlik istiqamətli maldarlıq
☐ Arıçılıq

322 Argentinada xammal və emal müəssisələrin üstünlük təşkil etdiyi region hansıdır?

- ☐ Dağlıq region
☐ Cənubi-Qərb əyaləti
☐ Şimali-Qərb əyaləti
☒ Buenos-Ayres şəhərinin ətraf regionları və Pampa əyaləti
☐ Mərkəzi Aran regionu

323 Təhlükəsizliyin təmin edilməsi yönəldilmiş tədbirlər sistemi hansı tərkib elementdən ibarətdir?

- ☐ bunların heç biri
☐ cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi
☐ şəxsiyyətin təhlükəsizliyin təmin edilməsi
☒ bunların hamısı
☐ dövlətin təhlükəsizliyinin təmin edilməsi

324 Dövlətin ərzaq təhlükəsizliyinin sosial aspektləri necə xarakterizə edilir?

- ☐ bunların heç biri nəzərə alınmır
☐ ölkə əhalisinin siyasi vəziyyəti kimi
☐ ölkə əhalisinin sosial vəziyyəti kimi
☒ ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi kimi
☐ bunların hamısı nəzərə alınır

325 Almaniya yüksək inkişaf etmiş nə ölkəsidir?

- ☐ bunların hamısı
☐ neft ölkəsi
☐ kənd təsərrüfatı
☒ sənaye ölkəsi
☐ qaz ölkəsi

326 Almaniyanın iqtisadiyyatında nəyin rolu böyükdür?

- ☐ əkinçiliyin
☐ sənayenin
☐ neftin
☒ k/t-nin
☐ qazın

327 Fransada hansı istiqamətdə k/t sahəsi inkişaf edir?

- ☐ quşçuluq
☐ donuzçuluq
☐ maldarlıq
☒ bunların hamısı
☐ qoyunçuluq

328 Fransa dünya bazarına hansı k/t məhsulları ixrac edir?

- ☐ pendir
- ☐ arpa
- ☐ taxıl
- ☒ bunların hamısı
- ☐ şəkər

329 İngiltərədə k/t-nin əsas istiqamətini nə təşkil edir?

- ☐ çayçılıq
- ☐ əkinçilik
- ☐ bitkiçilik
- ☒ heyvandarlıq
- ☐ tütünçülük

330 İngiltərənin ərazisi neçə km² bərabərdir?

- ☐ 787.7 min
- ☐ 441.1 min
- ☐ 300.8 min km
- ☒ 244.1 min
- ☐ 333.3 min

331 ABŞ-ın qərb regionunda hansı istiqamətin inkişafına üstünlük verilir?

- ☒ maldarlığın
- ☐ bunların hamısı
- ☐ tütünçülüyn
- ☐ bitkiçilik
- ☐ bunların heç biri

332 Bazar nə ilə xarakterizə olunur?

- ☐ ehtiyat mənbələrinin formalaşmasında və istifadəsində təsərrüfatçı subyektlərin sərbəstliyi
- ☐ satıcıların seçimində təsərrüfatçı subyektlərin sərbəstliyi
- ☐ alıcıların sncimində təsərrüfatçı subyektlərin sərbəstliyi
- ☒ bütün cavablar düzgündür
- ☐ qiymətlərin müəyyənəşdirilməsində təsərrüfatçı subyektlərin sərbəstliyi

333 Yağ toxumları, ərzaq bitki yağları və srotlar nədir?

- ☐ bütün cavablar yanlıştır
- ☐ topdansatış ticarət əmtələri
- ☐ hərrac ticarətinin kütləvi əmtələri
- ☒ kütləvi birja əmtələri
- ☐ bütün cavablar düzgündür

334 Rapsanın əsas ixracatçıları:

- ☐ Argentina
- ☐ Hindistan
- ☐ ABŞ
- ☒ Kanada
- ☐ Braziliya

335 Rapsanın əsas istehsalçıları:

- ☐ Hindistan və Braziliya

- ☐ Yaponiya və Çin
- ☐ Şri-Lanka və Braziliya
- ☒ Çin və Hindistan
- ☐ Indoneziya və Yaponiya

336 Yağlı bitkilərin əsas idxalçıları:

- ☐ ABŞ, Argentina, Avstraliya
- ☐ Braziliya, Yaponiya, Çin
- ☐ Hindistan, Çin, ABŞ
- ☒ Avropa ölkələri və Yaponiya
- ☐ Argentina, Braziliya, Yaponiya

337 Yağlı bitkilərin əsas istehsalçıları:

- ☐ Rusiya, Türkiyə, Çin, Braziliya
- ☐ Hindistan, Şri-Lanka, Braziliya
- ☐ ABŞ, Kanada, Braziliya, Argentina
- ☒ ABŞ, Çin, Braziliya, Argentina
- ☐ Yaponiya, Hindistan, Çin, Argentina

338 Çay hansı ticarətin ənənəvi əmtəəsidir?

- ☐ bütün cavablar səhvdir
- ☐ topdansatış ticarət
- ☐ birja ticarəti
- ☒ hərrac ticarət
- ☐ bütün cavablar düzgündür

339 Çayın əsas ixracatçıları:

- ☐ Indoneziya, Keniya, hindistan
- ☐ Indoneziya, Banqladeş, Hindistan
- ☐ Banqladeş, Hindistan, Indoneziya
- ☒ Şri-Lanka, Keniya, Hindistan
- ☐ Çin, Hindistan, Keniya

340 Çayın əsas istehsalçıları:

- ☐ Hindistan, Banqladeş, Çin, Indoneziya
- ☐ Şri-Lanka, Çin, Yaponiya, Hindistan
- ☐ Çin, Hindistan, Braziliya, Indoneziya
- ☒ Hindistan, Keniya, Şri-Lanka, Indoneziya və Banqladeş
- ☐ Yaponiya, Çin, Indoneziya

341 Kakao bazarının tənzimlənməsi hansı əsasda həyata keçirilir?

- ☐ bütün cavablar səhvdir
- ☐ istehlakçı ölkələrin razılaşmaları
- ☐ istehsalçı ölkələrin razılaşmaları
- ☒ kakao üzrə Beynəlxalq saziş
- ☐ istehsalçı ölkə və istehlakçı ölkə arasındakı beynəlxalq saziş

342 Kakaonun əsas istehlakçıları:

- ☐ İtaliya, ABŞ, Almaniya, Fransa, İsveçrə
- ☐ Hollandiya, Böyük Britaniya, Hindistan, İtaliya, İsveç
- ☐ ABŞ, Almaniya, Fransa, Braziliya, İsveçrə
- ☒ ABŞ, Almaniya, Hollandiya, Böyük Britaniya, İsveçrə

- ☐ Braziliya, Çin, Hindistan, Argentina, ABŞ

343 Kakaonun istehsal həcminə təsir göstərən əsas amillər:

- ☐ bütün cavablar səhvdir
☐ Braziliyada kakao-paxlalıların yığılı dövründə leysan yağışların və ya soyuqların olması
☐ Afrikadakı quraqlıq
☒ bütün cavablar düzdür
☐ əvvəlki dövrdə beynəlxalq bazarda aşağı qiymətlərin təsiri altında kakao becərilən sahələrin tez-tez dəyişməsi

344 Əsas kofe yetişdirən rayonlar:

- ☐ bütün cavablar səhvdir
☐ Latın Amerikası
☐ Mərkəzi Afrika
☒ bütün cavablar düzgündür
☐ Malaziya

345 Kofenin ən iri idxalçısı:

- ☐ Fransa
☐ Yaponiya
☐ Kanada
☒ ABŞ
☐ İtaliya

346 Dünyada kofenin ən iri istehlakçıları:

- ☐ Braziliya və Meksika
☐ İtaliya və Almaniya
☐ Kanada və ABŞ
☒ AB ölkələri və ABŞ
☐ Avstriya və Norveç

347 Kofenin əsas istehsalçıları:

- ☐ bütün cavablar səhvdir
☐ Kot-d-İvuar, Indoneziya
☐ Braziliya, Kolumbiya
☒ bütün cavablar düzdür
☐ Meksika, Hindistan, Vyetnam

348 Dünya ticarətində kofenin hansı çeşidi mühüm əhəmiyyət kəsb edir?

- ☐ bütün cavablar səhvdir
☐ Robusta və liberika
☐ Arabika və liberika
☒ Arabika və robusta
☐ bütün cavablar düzgündür

349 Tamlı məhsul əmtəələrə aiddir:

- ☐ ədviyyatlar
☐ çay
☐ kofe
☒ bütün cavablar düzgündür
☐ kakao

350 Dünya bazarında yumurtanın əsas alıcıları:

- ☐ İspaniya, Yunanıstan, Yeni Zelandiya, Portuqaliya
- ☐ Yaponiya, Kanada, Avstraliya, Hindistan
- ☐ İtaliya, Almaniya, Avstriya, Böyük Britaniya
- ☒ Yaponiya, Honkonq, Meksika, Kanada
- ☐ Yaponiya, Kanada, Macarıstan, Hollandiya

351 Süd dünya bazarında necə satılır? 1. maye şəklində; 2. quru toz şəklində; 3. kondensat şəklində; 4. dərindən emal olunmuş şəkildə

- ☐ 2.4
- ☐ 1.3
- ☐ 1.2
- ☒ 2.3
- ☐ 3.4

352 Süd məhsullarının əsas tədarükçüsü:

- ☐ Avstraliya və Argentina
- ☐ Yeni Zelandiya
- ☐ AB
- ☒ bütün cavablar düzdür
- ☐ ABŞ

353 Quş ətinin əsas idxalçısı:

- ☐ Səudiyyə Ərəbistanı
- ☐ Yaponiya
- ☐ Almaniya
- ☒ bütün cavablar düzgündür
- ☐ Honkonq

354 Quş ətinin əsas ixracatçısı:

- ☐ bütün cavablar səhvdir
- ☐ Fransa
- ☐ ABŞ
- ☒ bütün cavablar düzdür
- ☐ Hollandiya

355 Vurulmuş quşun əsas istehsalçısı:

- ☐ bütün cavablar səhvdir
- ☐ AB ölkələri
- ☐ ABŞ
- ☒ bütün cavablar düzgündür
- ☐ Çin

356 Qoyun və quzu əti əsasən harada istehsal olunur?

- ☐ Çin
- ☐ Kanada
- ☐ ABŞ
- ☒ Avstraliyada və Yeni Zelandiyada
- ☐ Hindistan

357 Mal ətinin əsas tədarükçüləri:

- ☐ bütün cavablar səhvdir
- ☐ Argentina, Yeni Zelandiya

- ☐ Avstraliya, Braziliya
- ☒ bütün cavablar düzgündür
- ☐ Uruqvay, AB ölkələri və ABŞ

358 Dünyanın ət bazarında hansı ticarət həyata keçirilir:

- ☐ təzə, soyudulmuş və dondurulmuş şəkildə donuz əti
- ☐ təzə, soyudulmuş və dondurulmuş şəkildə mal əti
- ☐ müxtəlif dərəcədə emalı olunmuş quş
- ☒ bütün cavablar düzgündür
- ☐ təzə, dondurulmuş və soyudulmuş şəkildə qoyun, keçi əti

359 Şəkərin dünya bazarının tənzimlənməsi nəyin əsasında həyata keçirilir?

- ☐ ixrac-idxal əməliyyatları vasitəsilə
- ☐ hökumətlərarası razılaşmalar əsasında
- ☐ dövlətarası razılaşmalar əsasında
- ☒ şəkər üzrə Beynəlxalq Razılaşmalar əsasında
- ☐ TMK vasitəsilə

360 Şəkər üzrə ilk beynəlxalq saziş nə vaxt bağlanmışdır?

- ☐ 1972-ci ildə
- ☐ 1970-ci ildə
- ☐ 1969-cu ildə
- ☒ 1968-ci ildə
- ☐ 1971-ci ildə

361 Şəkər çuğundurundan olan şəkərin əsas istehsalçısı:

- ☐ Hindistan və Çin
- ☐ Braziliya
- ☐ Kuba
- ☒ bütün cavablar düzdür
- ☐ CAR

362 Çörək məhsullarının iri idxalçısı:

- ☐ Fransa
- ☒ Yaponiya
- ☐ Almaniya
- ☐ Çin
- ☐ Hindistan

363 Çörək məhsullarının iri ixracçısı:

- ☐ Böyük Britaniya
- ☒ Almaniya
- ☐ Yaponiya
- ☐ ABŞ
- ☐ Kanada

364 Dənli bitkilər arasında bunlardan hansı daha mühüm yer tutur?

- ☐ qarğıdalı
- ☒ buğda
- ☐ çovdar
- ☐ yulaf
- ☐ arpa

365 Məhsul əlamətinə görə ərzaq bazarı hansılara ayrılır:

- ☐ ərzaq və qeyri-ərzaq malları bazarı
- ☒ ayrı-ayrı əmtəələr bazarı
- ☐ kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı xammalı bazarı
- ☐ ilkin və ikili təkrar emal bazarı
- ☐ xammal bazarı və hazır məhsul bazarı

366 Tədavül sferasında əmtəələrin hərəkəti mərhələlərinə və formalarına, alqı-satqı sazişlərinin icrası miqyasına görə hansılar fərqlənir:

- ☐ təşkilati və qeyri-təşkilati bazar
- ☒ ərzaqla ticarətin topdansatış və pərakəndə bazarı
- ☐ dünya bazarı və yerli bazar
- ☐ regional və milli bazar
- ☐ daxili bazar və xarici bazar

367 Braziliyanın ümumi məhsulunda kənd təsərrüfatının xüsusi çəkisi:

- ☐ 100%-dən çox
- ☐ 15-20%-ə qədər
- ☐ 20-25%-ə qədər
- ☐ 85%-dən çox
- ☒ 55-60%-ə qədər

368 Müvəqqəti qeyri-mükəmməl bazarlar haqqında o vaxt danışıqlar ki:

- ☐ sazişin həyata keçirilməsində zaman fərqləri olmamalıdır
- ☐ satıcı və alıcı arasında heç bir məkan fərqləri olmamalıdır
- ☒ bütün cavablar düzgündür
- ☐ məhsulların obyektiv təknövlüüyü təmin edilir
- ☐ bazarda şəxsi üstünlüklər hakim ola bilmir

369 Bazara tam giriş şərti göstərir ki:

- ☐ bazardakı qiymətlər haqqında bütün alıcıların informasiyaya malik olmalıdır
- ☒ bütün tələb və təklif edən subyektlər bazardakı vəziyyət haqqında kifayət qədər informasiyaya malik olmalıdır
- ☐ bütün məhsullar təknöv olmalıdır
- ☐ bütün subyektlər məhsulun istehlak xüsusiyyətləri haqqında informasiyaya malik olmalıdır
- ☐ bütün alıcılar məhsulun keyfiyyəti haqqında informasiyaya malik olmalıdır

370 Bazarda məhsulların obyektiv təknövlüyünün təmin edilməsi şərti nəyi nəzərdə tutur?

- ☐ onlara eyni qiymət təyin edilir
- ☐ onlar eyni keyfiyyət xassələrinə malikdir
- ☒ onlar həm satıcı, həm də alıcı tərəfindən eyniqiymətli kimi qəbul edilir və bir-birilə sərbəst mübadilə edir
- ☐ onlar eyni istehlak xassələrinə malikdir
- ☐ bazarda onlara eyni tələb qoyulur

371 Növbəti şərt yerinə yetirilərsə, mükəmməl bazardan danışmaq olar:

- ☐ sazişin həyata keçirilməsi zamanı müvəqqəti fərqlər olmamalıdır
- ☐ məhsulların obyektiv təknövlüyü, tam bazara daxil olma
- ☐ bazarda şəxsi üstünlüklər hakim ola bilməz
- ☐ satıcı və alıcı arasında heç bir məkan fərqləri olmamalıdır
- ☒ bütün cavablar düzgündür

372 Bazarlar keyfiyyət parametrlərinə görə növbəti şəkildə təsnifləşdirilir:

- ☐ sərbəst və tənzimlənən
- ☐ məhdud və qeyri məhdud girişlə
- ☒ bütün cavablar düzgündür
- ☐ mükəmməl və qeyri-mükəmməl
- ☐ təşkilati və qeyri-təşkilati

373 Aqrar məhsulları bazarlarında qiymətəmələgəlmə sxeminin xarakteristikası zamanı hansı səbəbdən əksər hallarda polipoliya formasından istifadə edir?

- ☐ ərzaq bazarında məhsulun müəyyən növü alıcıları qrupu mövcuddur
- ☒ bir çox kənd təsərrüfatı malları istehsalçıları məhsullarını kifayət qədər böyük sayda alıcı subyektlərinə təklif edir
- ☐ bir neçə iri firma müəyyən növ kənd təsərrüfatı məhsulunun əsas hissəsinin istehsalını və satışını inhisarlaşdırır
- ☐ əmtəənin müəyyən növünün bütün alıcılarını bazar əmin edir
- ☐ bir çox kənd təsərrüfatı malları istehsalçıları öz aralarında əsasən qeyri-qiymət rəqabəti aparır

374 Ərzağın fiziki əlverişliliyi aşağıdakılarla bağlı kompleks məsələlərin həllini tələb edir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Ərzaq məhsullarının kifayət qədər həcmdə istehsal edilməsi ilə
- ☐ Ölkələr arasında ərzaq məhsullarının maneəsiz dövriyyəsi ilə
- ☐ Ölkə daxilində ərzaq məhsullarının maneəsiz dövriyyəsi ilə
- ☒ Bütün cavablar düzdür

375 ABŞ-da ərzaq təhlükəsizliyinin təmin edilməsinə aşağıdakı yanaşma tətbiq edilir:

- ☐ Bütün cavablar səhvdir
- ☒ Həm kənd təsərrüfatı istehsalçıların, həm də ərzaq məhsulları istehlakçıların dəstəklənməsi
- ☐ Ərzaq məhsulları istehlakçıların dəstəklənməsi
- ☐ Kənd təsərrüfatı xammalı istehsalçıların dəstəklənməsi
- ☐ Milli kənd təsərrüfatı istehsalçısının dəstəklənməsi prioriteti

376 Avropa İttifaqı ölkələrində ərzaq təhlükəsizliyinin təmin edilməsinə aşağıdakı yanaşma tətbiq edilir:

- ☒ Milli kənd təsərrüfatı istehsalçısının dəstəklənməsi prioriteti
- ☐ Bütün cavablar səhvdir
- ☐ Kənd təsərrüfatı xammalı istehsalçıların dəstəklənməsi
- ☐ Ərzaq məhsulları istehlakçıların dəstəklənməsi
- ☐ Həm kənd təsərrüfatı istehsalçıların, həm də ərzaq məhsulları istehlakçıların dəstəklənməsi

377 İnkişaf etmiş ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə aşağıdakı yanaşma tətbiq edilir:

- ☒ Həm kənd təsərrüfatı istehsalçıların, həm də ərzaq məhsulları istehlakçıların dəstəklənməsi
- ☐ İnkişaf etmiş ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə aşağıdakı yanaşma tətbiq edilir:
- ☐ Bütün cavablar səhvdir
- ☐ Kənd təsərrüfatı xammalı istehsalçıların dəstəklənməsi
- ☐ Ərzaq məhsulları istehlakçıların dəstəklənməsi

378 Ərzaq təhlükəsizliyinin təmin edilməsi şəraiti (asılıdır):

- ☐ Bütün cavablar səhvdir
- ☐ Milli iqtisadiyyatın ümumi vəziyyəti ilə
- ☐ Dünya iqtisadiyyatının vəziyyəti ilə
- ☐ Kənd təsərrüfatı və bütün aqrar-sənaye kompleksinin inkişafı ilə
- ☒ Bütün cavablar düzdür

379 Ərzaq təhlükəsizliyinin əldə olunması vacib məsələlərin həllini tələb edir:

- ☒ Bütün cavablar düzdür
- ☐ Sabit iqtisadi şəraitin yaradılması, səmərəli aqrar siyasətinin həyata keçirilməsi

- ☐ Təsərrüfat subyektləri üçün bərabər imkanların olmasının təmin edilməsi, əhalinin məşğulluğu sahəsində səmərəli siyasətin aparılması
- ☐ Yoxsulluğun və ərzağın əldə edilməsində bərabərsizliyin aradan qaldırılmasına yönəlmiş sosial siyasətin həyata keçirilməsi
- ☐ Dayanıqlı, intensiv və çeşidli ərzaq istehsalına nail olunması, onun səmərəliliyinin artırılması

380 Ərzaq təhlükəsizliyinin vəziyyətini qiymətləndirmək üçün aşağıdakı amillər nəzərə alınır:

- ☒ Bütün cavablar düzdür
- ☐ Kənd təsərrüfatı istehsalının inkişaf səviyyəsi və sabitliyi, əhalinin gəlirləri və qidalanmasının keyfiyyəti
- ☐ Milli istehsalı olan ərzaqla təmin olunma dərəcəsi, idxalın miqyası (həcmi)
- ☐ Ərzaq bazarlarının açıqlıq dərəcəsi, idxala müqavimət mexanizmi
- ☐ Ərzaq ehtiyatlarının həcmi, kənd təsərrüfatının istehsal potensialı

381 Ərzaq təhlükəsizliyinə təhdidlərə (təhlükələrə) aiddirlər:

- ☐ Maliyyə-kredit sisteminin sabitliyinin pozulması, daxili bazar infrastrukturunun qeyri-qənaətbəxş inkişaf səviyyəsi
- ☒ Bütün cavablar düzdür
- ☐ İdxal olunan ərzağın həcmi daxili bazarın doyumluluq hədudlarından aşması, ixtisaslı kadrların defisiti
- ☐ Əhali tərəfindən qida məhsullarına olan ödənişqabiliyyətli tələbin aşağı səviyyəsi, innovasiya sahəsində geri qalma
- ☐ Kənd təsərrüfatı məhsulları, xammal və ərzaq bazarında qiymət nisbətsizliyi (uyğunsuzluğu), aqrar sahənin maddə-texniki bazasının fiziki və mənəvi köhnəlməsi

382 Makroiqtisadi risklər əlaqədardır:

- ☐ Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə
- ☒ İxrac edilən ərzaq məhsullarına dünya qiymətlərinin konyunkturasının pisləşməsi və idxal olunan ərzağa qiymətlərin qalxması ilə
- ☐ Ölkədə makroiqtisadi vəziyyətin pisləşməsi ilə
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür

383 Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi risklərlə bağlıdır, hansılara ki aiddir:

- ☐ Makroiqtisadi, təbii və texnogen
- ☒ Bütün cavablar düzdür
- ☐ Siyası
- ☐ Ticari-iqtisadi
- ☐ Aqroiqtisadi və sosial

384 Ərzaq təhlükəsizliyinin əldə olunmasının dərəcəsini qiymətləndirmək üçün bu meyardan istifadə edilir:

- ☒ Daxili bazarın əmtəə resurslarının (ehtiyatlarının) ümumi həcmində milli istehsalı olan kənd təsərrüfatı məhsullarının, xammalın və ərzağın xüsusi cəkisi
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Ölkəyə idxal olunan ərzağın ümumi həcmi
- ☐ Ölkədə istehsal olunan ərzaq məhsullarının dəyər ifadəsi

385 İdarəetmə və təşkil etmə sahəsində ərzaq təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsi üçün bu göztəricilər istifadə edilir:

- ☐ Əsas növ kənd təsərrüfatı məhsullarının, xammalın və ərzağın dövlət ehtiyatlarının həcmi
- ☐ Bütün cavablar səhvdir
- ☒ Bütün cavablar düzdür
- ☐ Kənd təsərrüfatı və balıqçılıq məhsullarının, xammalın və ərzağın ümumi həcmində idxalın payı
- ☐ Kənd təsərrüfatı və balıqçılıq məhsullarının, xammalın və ərzağın ehtiyatlarının cari səviyyəsi

386 İstehsal və milli rəqabətqabiliyyətlik sahəsində ərzaq təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsi üçün bu göstəricilər istifadə olunur:

- ☐ Daxili bazarın əmtəə resurslarının (ehtiyatlarının) ümumi həcmində milli istehsalı olan ərzaq məhsullarının xüsusi cəkisi
- ☐ Əhalinin adambaşına düşən kənd təsərrüfatı məhsullarının, xammalın və ərzağın istehsal həcmi
- ☒ Bütün cavablar düzdür
- ☐ Kənd təsərrüfatında istifadə olunan torpaq və digər təbii resursların (ehtiyatların) məhsuldarlığı
- ☐ Kənd təsərrüfatı məhsulları, xammal və ərzaq istehsalçılarının dəstəklənməsi səviyyəsi

387 İstehlak sahəsində ərzaq təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsi üçün bu göstəricilərdən istifadə olunur (və ya bu göstəricilər istifadə edilir):

- ☐ Əsas qida məhsullarının itisadi və fiziki əlverişliliyinin səviyyəsi
- ☒ Bütün cavablar düzdür
- ☐ Əhalinin müxtəlif qrupları üzrə qida məhsullarının istehlakı və əsas qida məhsullarını rəasional normalardan az istehlak edən əhalinin payı
- ☐ Ev təsərrüfatlarının ehtiyatlarının (resurslarının) səviyyəsi və əhalinin müxtəlif qrupları üzrə qida məhsullarının istehlak səviyyəsi
- ☐ Ərzağın əsas növlərinin adambaşına hesablanan istehlak səviyyəsi

388 Ərzaq təhlükəsizliyinin göstəricisi budur:

- ☐ Ölkədə istehsal olunan ərzağın həcmi
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ İdxal və ixrac olunan ərzaq həcmələrinin xüsusi cəkilərinin nisbəti
- ☒ Ərzaq təhlükəsizliyinin vəziyyətinin kəmiyyət və ya keyfiyyət xarakteristikası

389 Ölkənin ərzaq təhlükəsizliyi təmin edilməyib, əgər:

- ☐ Qida məhsullarına olan qiymətlər əhalinin əsas məşğul (işləyən) kütləsinə əlverişli deyil
- ☐ Ölkə əhalisi milli istehsalı olan ekoloji təmiz və sağlamlıq üçün faydalı qida məhsulları ilə 60-80% təmin olunursa
- ☒ Bütün cavablar düzdür
- ☐ İstehsal gücü ərzaq istehsalının həcmində artırılmasına imkan vermir
- ☐ Ərzağın strateji ehtiyatları tükənib və ya yoxdur

390 Dövlətin ərzaq təhlükəsizliyi qismən təmin olunub, əgər:

- ☐ Elmi texniki baza dünya nailiyyətlərinin səviyyəsindən geri qalsada inkişaf edir
- ☒ Bütün cavablar düzdür
- ☐ Ölkə əhalisi milli istehsalı olan ekoloji təmiz və sağlamlıq üçün faydalı qida məhsulları ilə 85%-dən az olmamaq şərti ilə təmin olunursa
- ☐ Qida məhsullarına olan qiymətlər əhalinin əsas məşğul (işləyən) kütləsinə əlverişlidir
- ☐ Ərzağın strateji ehtiyatları məhduddur və fəvqəladə şərait yarandığı təqdirdə əhalinin sabit ərzaq təminatının aparılmasına imkan vermir

391 Dövlətin ərzaq təhlükəsizliyi əsas etibarilə təmin olunub, əgər:

- ☒ Bütün cavablar düzdür
- ☐ Ölkə əhalisi milli istehsalı olan ekoloji təmiz qida məhsulları ilə təmin olunursa
- ☐ Qida məhsullarına olan qiymətlər əhalinin əsas məşğul (işləyən) kütləsinə əlverişlidir
- ☐ Strateji ehtiyatlar əhalini fəvqəladə şəraitdə qida məhsulları ilə beş ildən az müddətdə təmin edir
- ☐ Aqrar sahə dayanıqlı inkişaf edir və ehtiyatların həcmində artırmaq və digər ölkələrə ərzaq yardımı etmək üçün istehsalı genişləndirməyə imkan verən rezervə (ehtiyata) malikdir

392 Dövlətin ərzaq təhlükəsizliyi tam təmin olunub, əgər:

- ☐ Qida məhsullarına olan qiymətlər əhalinin bütün kateqoriyalarına əlverişlidir
- ☐ Aqrar sahə dayanıqlı inkişaf edir və ehtiyatların həcmində artırmaq və digər ölkələrə ərzaq yardımı etmək üçün istehsalı genişləndirməyə imkan verən rezervə (ehtiyata) malikdir

- ☒ Bütün cavablar düzdür
- ☐ Təbii fəlakətlər, müharibə və digər fəvqəladə hallar üçün ərzaq məhsullarının beş illik strateji ehtiyatları yaradılıb
- ☐ Ölkə əhalisi milli istehsalı olan ekoloji təmiz və sağlamlıq üçün faydalı qida məhsulları ilə təmin olunursa

393 Ərzaq təhlükəsizliyinin təmin edilməsi bu deməkdir:

- ☒ Ərzaq böhranının qarşısının alınmasına yönəlmiş tədbirlərin işlənilib hazırlanması və həyata keçirilməsi, fizioloji qidalanma normaları çərçivəsində əhalinin həyatı mühüm ərzaqlarda tələbatının ödənilməsi
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Ərzaq məhsullarının əldə edilməsinin fiziki və iqtisadi əlverişliliyi
- ☐ Ərzaq məhsullarının keyfiyyətinin təmin edilməsinə yönəlmiş tədbirlərin aparılması

394 Xarici ticarət nəzəriyyəsi nədir?

- ☒ Ümumi iqtisadi inkişaf dinamikası
- ☐ İstehsalın quruluşunda dəyişikliklər
- ☐ Dünya ərzaq problemi
- ☐ Texnoloji struktur
- ☐ İstehsal amilləri

395 Təbii şərait nədir?

- ☐ Torpaqların eroziyası
- ☐ Regionun torpaq kadastrı
- ☒ Ərazinin əlverişli təbii-iqlim, torpaq şəraitinə malik olması
- ☐ İstehsalın təşkili forması
- ☐ Əlverişsiz istehsal şəraiti

396 İnkişaf etmiş ölkələrə hansı dövlətlər daxildir?

- ☒ ABŞ, Yaponiya
- ☐ Kanada, Fransa
- ☐ Onların hamısı
- ☐ İngiltərə
- ☐ Almaniya

397 Kapitalist təsərrüfat sisteminin mahiyyəti nədir?

- ☒ Xüsusi mülkiyyətin hakim olduğu iqtisadi quruluşlar
- ☐ İstehsalın təşkili formaları
- ☐ Yeni təsərrüfatçılıq formaları
- ☐ Torpaq münasibətləri
- ☐ Dövlət mülkiyyətinin üstün inkişafı

398 Müvəqqəti olaraq ərzaq təhlükəsizliyi hansı səbəbdən baş verir?

- ☐ yanacaq-enerji resurslarının qiyməti qalxdıqda
- ☐ kənd təsərrüfatında məhsuldarlıq aşağı düşdükdə
- ☐ əhalinin alıcılıq qabiliyyətinin aşağı olduqda
- ☒ bunların hamısında
- ☐ inflyasiya baş verdikdə

399 Ümumdünya ərzaq ehtiyatı ümumdünya istehsalının neçə faizi miqdarında olmalıdır?

- ☒ 20 %
- ☐ 150 %
- ☐ 5 %
- ☐ 100 %

☐ 50 %

400 ÜDM-nun yaranmasında əsas yeri nə tutur?

- ☐ MTB
- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ əmək ehtiyatları
- ☐ istehsal ehtiyatları

401 Normal həyat tərzini üçün neçə kilokaloriya lazımdır?

- ☐ 2900-3330
- ☐ 2300-2500
- ☐ 3300-3500
- ☒ 2700-2800
- ☐ 1000-1500

402 Ümumdünya ərzaq və kənd təsərrüfatı təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyəsinə adam başına gündəlik ərzaq istehlakı norması neçə kilokaloriyaya bərabər olmalıdır?

- ☐ 2000-2003 k.kal
- ☐ 4-5 k.kal
- ☐ 1800-2000 k.kal
- ☒ 2400-2500 k.kal
- ☐ 3500-3500 k.kal

403 Ərzaq kompleksi dedikdə nələr nəzərdə tutulur:

- ☐ kənd təsərrüfatı məhsulları istehsal edən aqrar və sənaye sahələri
- ☐ kəndli (fermer) təsərrüfatları
- ☐ şəxsi yardımçı təsərrüfatlar
- ☐ kənd təsərrüfat məhsullarını emal edən sənaye sahələri
- ☒ bunların hamısı

404 Ən çox kofe istehsal və ixrac edən ölkələr:

- ☐ Cənubi Afrika Respublikası
- ☒ Braziliya, Həbəşistan
- ☐ Yaponiya
- ☐ Monqolustan Xalq Respublikası
- ☐ Çin Xalq Respublikası

405 Ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- ☐ əhalinin marağı
- ☐ təbii iqtisadi xüsusiyyətlərdən
- ☒ bunların hamısı
- ☐ bunların heç biri
- ☐ əhalinin sayı

406 Almaniyada istehsalın ixtisaslaşma istiqaməti:

- ☐ Qoyunçuluq
- ☒ Südlük-ətlik istiqamətli maldarlıq
- ☐ Donuzçuluq
- ☐ Tərəvəzçilik
- ☐ Taxılçılıq

407 Almaniya da keçirilən islahatın məqsədi:

- ☒ İri fermer təsərrüfatlarının inkişafının təmin edilməsi
- ☐ Şəxsi, yardımçı təsərrüfatların yaradılması
- ☐ Dövlət mülkiyyətinə əsaslanan təsərrüfatların yaradılması
- ☐ Xırda kəndli təsərrüfatının saxlanılması
- ☐ Kooperativlərin təşkili

408 Fransada kənd təsərrüfatının ümumi gəlirdə tutduğu xüsusi çəki:

- ☐ 7%-ə qədər
- ☒ 10%-ə qədər
- ☐ 5,1-6%-ə qədər
- ☐ 20%-ə qədər
- ☐ 15%-ə qədər

409 Almaniya da fermer təsərrüfatlarının optimal həcmi neçə hektar təşkil edir?

- ☒ 20 hektar
- ☐ 7 hektar
- ☐ 100 hektar
- ☐ 3 hektar
- ☐ 50 hektar

410 Fransada istehsalın təşkilində üstünlük təşkil edən formalar:

- ☒ İstehsalın təşkilinin icarə forması
- ☐ Kiçik müəssisələr
- ☐ Dövlət mülkiyyəti forması
- ☐ İstehsal kooperativləri
- ☐ Kollektiv təsərrüfat forması

411 Fransada kənd təsərrüfatının ixtisaslaşma istiqaməti:

- ☒ Maldarlıq-taxılçılıq
- ☐ Üzümçülük
- ☐ Yemçilik
- ☐ Donuzçuluq
- ☐ Qoyunçuluq

412 Ölkə iqtisadiyyatında kənd təsərrüfatının tutduğu xüsusi çəki:

- ☒ 6%-dən çox
- ☐ 3,5-4%-ə qədər
- ☐ 30%-ə qədər
- ☐ 15%-dən aşağı
- ☐ 10,5-20%-ə qədər

413 Fransada aparılan birinci islahat dövrü əhatə edir?

- ☐ XX əsrin ortalarını
- ☐ XX əsrin axırı
- ☐ XVIII əsrin əvvəli
- ☐ XVII əsrin əvvəli
- ☒ XVIII əsrin axırı

414 İngiltərədə heyvandarlığın ümumi məhsulda xüsusi çəkisi:

- ☐ 30%-ə qədər

- ☒ 70%-dən çox
- ☐ 90%-ə qədər
- ☐ 50%-ə qədər
- ☐ 40,5-45,6%-ə qədər

415 Dünya təsərrüfatının sahələri aşağıdakılara bölünürlər:

- ☐ Əsas və köməkçi
- ☒ İlkin, ikinci və üçüncü
- ☐ Bütün cavablar səhvdir
- ☐ Əsas və ikinci dərəcəli
- ☐ İstehsal və qeyri-istehsal

416 Kənd təsərrüfatı dünya təsərrüfatında aiddir:

- ☐ İkinci sahələrə
- ☒ İlkin sahələrə
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Üçüncü sektora

417 Dünya təsərrüfatının ilkin sahələrinə aiddirlər:

- ☐ Kənd təsərrüfatı və emal sənayesi
- ☐ Hasil edici sənaye və elektroenergetika
- ☒ Kənd təsərrüfatı və hasil edici sənaye
- ☐ Emal sənayesi və elektroenergetika
- ☐ Xidmət sahəsi

418 Dünya təsərrüfatının sahə tənəsüblüyü bu deməkdir:

- ☐ Bütün sahələrin mütənasib inkişafı
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Ayrı-ayrı sahələrin bərabər yerləşməsi
- ☒ Ayrı-ayrı sahələrin xüsusi çəkirlərinin nisbəti

419 Dünya təsərrüfatı vahid bir sistem kimi formalaşır:

- ☐ XX əsrin ortalarında
- ☐ Bütün cavablar düzdür
- ☐ Bütün cavablar səhvdir
- ☐ XX əsrin sonunda
- ☒ XIX-XX əsrlərin kəsişməsində

420 Dünya təsərrüfatının elementlərini təşkil edir:

- ☒ Milli iqtisadiyyatlar
- ☐ Bütün cavablar səhvdir
- ☐ Beynəlxalq iqtisadi təşkilatlar
- ☐ Bütün cavablar düzdür
- ☐ Transmilli korporasiyalar

421 Milli iqtisadiyyatların qarşılıqlı asılılığı və qarşılıqlı əlaqələrinin güclənməsi özünü nədə biruzə verir?

- ☐ İntegrasiya əlaqələrinin güclənməsi
- ☐ Bütün cavablar düzdür
- ☐ Mal və xidmətlərin sərhədlər üzərindən hərəkəti
- ☒ Dünya təsərrüfat əlaqələrinin qloballaşmasında

☐ Bütün cavablar səhvdir

422 Özünü tənzimləmə və adaptasiya nəyin vasitəsi ilə həyata keçirilir?

- ☐ Dövlətlər arası tənzimlənmə vasitəsi ilə
- ☐ Dövlət tənzimlənməsi vasitəsi ilə
- ☒ Bütün cavablar düzdür
- ☐ Bütün cavablar səhvdir
- ☐ Tələb və təklifin bazar mexanizmi vasitəsi ilə

423 Dünya bazarlarında əsas mövqelərə malikdirlər:

- ☐ İnkişaf etməkdə olan ölkələr
- ☒ İnkişaf etmiş ölkələr
- ☐ Bütün cavablar düzdür
- ☐ Bütün cavablar səhvdir
- ☐ Keçid iqtisadiyyatı ölkələri

424 Dünya iqtisadi sisteminə ən böyük təsir göstərir:

- ☐ Keçid iqtisadiyyatı ölkələri
- ☐ İnkişaf etməkdə olan ölkələr
- ☒ İnkişaf etmiş ölkələr
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür

425 Dünya təsərrüfatının səciyyəvi xassələri bunlardır:

- ☒ Bütövlük (vəhdət), iyerarxiyalıq, özünü tənzimləmə və adaptasiya
- ☐ Bütövlük (vəhdət) və iyerarxiyalıq
- ☐ Bütövlük (vəhdət) və özünü tənzimləmə
- ☐ Özünü tənzimləmə və adaptasiya
- ☐ İyerarxiyalıq və özünü tənzimləmə

426 Milli iqtisadiyyatların vahid dünya təsərrüfatına birləşməsinin əsasında dayanır:

- ☐ Beynəlxalq iqtisadi münasibətlər
- ☒ Beynəlxalq əmək bölgüsü
- ☐ Beynəlxalq iqtisadi inteqrasiya
- ☐ Beynəlxalq ticarət
- ☐ Beynəlxalq kapital hərəkəti

427 Ən çox kofe istehsal və ixrac edən ölkələr:

- ☐ Yaponiya
- ☒ Braziliya, Həbəşistan
- ☐ Cənubi Afrika Respublikası
- ☐ Çin Xalq Respublikası
- ☐ Monqolustan Xalq Respublikası

428 Dünyada aqrar sahənin intensiv inkişafının təməli nə vaxt qoyulub?

- ☐ 1975-ci ildən etibarən
- ☒ 1950-1960-cı illərdə Amerika yoluna üstünlük vermək
- ☐ Rusiya Federasiyasında aparılan islahatlar
- ☐ Özbəkistan təcrübəsi hesabına
- ☐ İstehsalın təşkili hesabına

429 Bu ölkələrin hansında hökumət fermerlərin azot gübrəsinə çəkdiyi xərclərin 40%-ni ödəyir?

- ☒ İngiltərə
- ☐ Fransada
- ☐ heç bir ölkədə
- ☐ Almaniyada
- ☐ Amerikada

430 Avropa Şimali və mərkəzi Amerika dövlətləri k/t məhsullarının neçə faizini (%) verir?

- ☐ 70.7 %
- ☐ 49.1 %
- ☐ 50.0 %
- ☒ 40.0 %
- ☐ 50.5 %

431 Torpaqlardan səmərəli istifadə etməklə dünya ərzaq problemini nə dərəcədə həll etmək olar?

- ☐ həll edilmiş hesab etmək
- ☐ tam həll etmək
- ☐ bütövlükdə həll etmiş
- ☐ heç həll etməmək
- ☒ müəyyən dərəcədə

432 İnkişaf etmiş ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- ☒ bunların hamısı
- ☐ təbii iqtisadi xüsusiyyətlərdən
- ☐ əhalinin marağı
- ☐ əhalinin sayı
- ☐ bunların heç biri

433 İnkişaf etmiş ölkələrdə k/t mallarının qiymətinin aşağı düşməsinə nə səbəb olmuşdur?

- ☐ bunların heç biri
- ☐ k/t istehsalın genişlənməsinə
- ☐ məhsul istehsalının artmasına
- ☐ ixrac ölkələrdə satılmayan məhsulun çoxalmasına
- ☒ bunların hamısı

434 Kapitalist təsərrüfat sistemində hansı təsərrüfat sistemi fəaliyyət göstərir?

- ☐ iqtisadi cəhətdən geri qalan
- ☐ iqtisadi cəhətdən yüksək dərəcədə inkişaf etmiş
- ☒ bunların hamısı
- ☐ bunların heç biri
- ☐ iqtisadi cəhətdən zəif olan

435 Dövlət və kollektiv mülkiyyətinə əsaslanan təsərrüfatlarda hansı mülkiyyətə üstünlük verilir?

- ☐ bunların heç biri
- ☐ kollektiv mülkiyyəti
- ☒ kollektiv dövlət mülkiyyəti
- ☐ xarici mülkiyyət
- ☐ bunların hamısı

436 İngiltərədə kənd təsərrüfatının ixtisaslaşması istiqaməti:

- ☐ Qoyunçuluq
- ☒ Südlük-ətlik istiqamətli maldarlıq
- ☐ Taxılçılıq, yemçilik

- ☐ Quşçuluq
- ☐ Donuzçuluq

437 İngiltərədə kənd təsərrüfatının inkişafının ikinci mərhələsi hansı illəri əhatə edir?

- ☐ 1941-1942-ci illəri
- ☐ 1946-1950-ci illəri
- ☐ 1945-1946-cı illəri
- ☐ 1943-1944-cü illəri
- ☒ 1930-1940-cı illəri

438 İngiltərədə aqrar böhranlar hansı dövrü əhatə edir?

- ☐ XVII əsrin axırını
- ☒ XIX əsrin əvvəli XX əsrin əvvəlini
- ☐ XX əsrin axırını
- ☐ XVIII əsrin birinci yarısını
- ☐ XVIII əsrin ortalarını

439 İngiltərədə aqrar sahənin inkişafının birinci mərhələsi hansı illəri əhatə edir?

- ☐ 2005-2007-ci illəri
- ☒ 1910-1930-cu illəri
- ☐ 1815-1850-ci illəri
- ☐ 1850-1900-cu illəri
- ☐ 1900-1910-cu illəri

440 İngiltərədə kənd təsərrüfatının inkişafında üçüncü mərhələnin xarakterik cəhətləri:

- ☒ Bunların hamısı
- ☐ Torpaqların keyfiyyətə yaxşılaşdırılması
- ☐ Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması
- ☐ Otların yaxşılaşdırılması
- ☐ Mədarlığın dağ regionlarında yerləşdirilməsi

441 İngiltərənin ümumi milli gəlirində kənd təsərrüfatının xüsusi çəkisi:

- ☒ 4 %-ə qədər
- ☐ 30 %-ə qədər
- ☐ 20 %-ə qədər
- ☐ 15 %-ə qədər
- ☐ 10 %-ə qədər

442 Dünyada ən çox pambıq istehsal edən ölkələr:

- ☒ Bunların hamısı
- ☐ Misir Ərəb Respublikası
- ☐ Somali
- ☐ Özbəkistan
- ☐ ABŞ

443 Dünya təsərrüfatının spesifik xüsusiyyətləri nə ilə müəyyən olunur:

- ☐ Bütün cavablar səhvdir
- ☒ Qarşılıqlı münasibətlər dövlət sərhədləri üzərindən həyata keçirilirlər və beynəlxalq iqtisadi münasibətlər qismində çıxış edirlər
- ☐ Burada elmi-texniki nailiyyətlərin nəticələri ilə mübadilə baş verir
- ☐ Burada kapitalın beynəlxalq axını (hərəkəti) baş verir
- ☐ Bütün cavablar düzdür

444 Dünya təsərrüfatı altında aşağıdakı başa düşülür:

- ☐ Bütün cavablar səhvdir
- ☒ Beynəlxalq əmək bölgüsündə iştirak edən və beynəlxalq iqtisadi münasibətlər sistemi ilə əlaqəli olan ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının məcmusu
- ☐ Beynəlxalq əmək bölgüsündə iştirak edən ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının xüsusi çəkirlərinin nisbəti
- ☐ Beynəlxalq iqtisadi münasibətlər sistemində ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının xüsusi çəkirlərinin nisbəti
- ☐ Bütün cavablar düzdür

445 Ən çox tütün məhsulları istehsal və ixrac edən ölkələr:

- ☐ Türkiyə
- ☒ ABŞ
- ☐ Kuba
- ☐ Hindistan
- ☐ Rusiya Federasiyası

446 Çin dünya əhalisinin neçə hissəsinin ərzaq məhsulları ilə təmin edir?

- ☒ 1/4
- ☐ 1/2
- ☐ 1/1
- ☐ 1/5
- ☐ 1/3

447 Bu torpaqlar qitələr arasında necə bölünmüşdür?

- ☐ bunların heç iri
- ☐ bərabər
- ☒ qeyri bərabər
- ☐ tam
- ☐ qismən

448 Bu ölkələrin hansında iqtisadi cəhətdən güclü fermerlər iqtisadi cəhətdən zəif fermer təsərrüfatını müflisləşdirərək sıradan çıxarır?

- ☐ Kanada
- ☐ ABŞ
- ☒ bunların hamısı
- ☐ İtaliya
- ☐ Fransa

449 Dünyada ən çox süd və süd məhsulları istehsal və ixrac edən ölkələr:

- ☐ Avstraliya
- ☒ Bunların hamısı
- ☐ Yeni Zelandiya
- ☐ Fransa
- ☐ ABŞ

450 Dünyada bal istehsalı və ixracı üzrə lider ölkə hansıdır?

- ☐ Kosta-Rika
- ☒ Yeni Zelandiya
- ☐ İngiltərə
- ☐ Fransa
- ☐ Somali

451 Dünyada ən çox heyvandarlıq məhsulları istehsal edən ölkələr:

- ☒ Bunların hamısı
- ☐ Avstraliya
- ☐ Yeni Zelandiya
- ☐ Argentina
- ☐ ABŞ

452 Yeni Zelandiyada kənd təsərrüfatı ixtisaslaşma istiqaməti:

- ☐ Quşçuluq
- ☒ Südlük-ətlik istiqamətli maldarlıq
- ☐ Yemçilik
- ☐ Taxılçılıq
- ☐ Arıçılıq

453 Yun istehsalı üzrə lider ölkələr hansıdır?

- ☐ Argentina, Çili
- ☒ Avstraliya, Yeni Zelandiya
- ☐ İngiltərə, Fransa
- ☐ Almaniya, Polşa
- ☐ Kuba, Hindistan

454 Dünya ərzaq sistemi hansı pillələrdən ibarətdir:

- ☐ Bütün cavalar səhvdir
- ☐ Qida sənayesi və kütləvi qidalanma sahəsi
- ☐ Aqrar istehsalını zəruri resurslarla təmin etmək və kənd təsərrüfatı xammalının istehsalı
- ☒ Bütün cavablar düzdür
- ☐ Daxili və xarici ticarət

455 Dünya ərzaq bazarının inkişaf tendensiyası bunlardır:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Hazır məhsul ticarətinin kənd təsərrüfatı xammalının ticarətinin inkişafını üstələməsi
- ☐ Ayrı-ayrı ölkələrdə ticarətin inkişaf tempinin ərzaq istehsalı tempini üstələməsi
- ☒ Bütün cavablar düzdür
- ☐ Dünya ərzaq ticarətində inkişaf etmiş ölkələrin paylarının aşağı düşməsi

456 ABŞ-ın qərb regionlarında iqlim necədir?

- ☐ bunların heç biri
- ☐ subtropik
- ☐ tropik
- ☒ kontinentaldır
- ☐ bunların hamısı

457 Bu bitkilərdən hansı heyvanların qida yemləri ilə təminatında mühüm rol oynayır?

- ☐ çörək
- ☐ bunların hamısı
- ☐ çay
- ☐ buğda
- ☒ soya

458 Meyvəçilik əsasən ABŞ-ın hansı ştatlarında yetişdirilir?

- ☐ bunların hamısı
- ☐ Kentukki
- ☐ Karolina

- ☒ Kaliforniya və Florida
- ☐ bunların heç biri

459 İstehsalın intensiv inkişafının təmin olunmasına baxmayaraq ABŞ-da nə fəaliyyət göstərir?

- ☐ bunların heç biri
- ☐ istehsalın təmərküzləşməsi
- ☐ azad sahibkarlıq
- ☒ aqrar böhran
- ☐ bunların hamısı

460 ABŞ dünyada iqtisadi cəhətdən necə ölkədir?

- ☐ bunların heç biri
- ☐ zəif inkişaf etmiş
- ☐ inkişaf etməmiş
- ☒ inkişaf etmiş
- ☐ qismən inkişaf etmiş

461 Dünya ölkələrində aqrar bölmənin intensiv inkişafının təməli nə vaxt qoyulub?

- ☐ hələ qoyulmayıb
- ☐ 1990-cı ildə
- ☐ bu yaxınlarda
- ☒ II dünya müharibəsindən sonra
- ☐ bazar münasibətlərinin keçən dövründə

462 Aqrar sahədə öz fəaliyyətini bazar münasibətlərinin prinsipləri əsasında quran ölkələrdə hansı sahədə böyük işlər aparılır?

- ☐ bunların hamısı
- ☐ heyvandarlıq fermalarında yeni maşınların tətbiq olunması
- ☐ k/t məhsullarının emalının yaxşılaşdırılması
- ☒ bunların heç biri
- ☐ heyvandarlıq fermalarında yeni avadanlıqların tətbiq olunması

463 Dünya taxıl istehsalının neçə faizi (%) Qərbi Avropanın payına düşür?

- ☐ .7
- ☐ 30.0 %
- ☐ 25.0 %
- ☒ 15.0 %
- ☐ 50.0 %

464 Dünya ərzaq probleminin həllində hansı inkişaf etmiş dövlətlərin rolu böyükdür?

- ☐ bunların heç biri
- ☐ Argentina
- ☐ Avstraliya
- ☒ bunların hamısının
- ☐ Fransa

465 Kanadanın k/t-nın ən xarakterik xüsusiyyəti nədir?

- ☐ bunlardan heç biri
- ☐ daxili bazarın zəif inkişafı
- ☐ iqlim xüsusiyyəti
- ☒ xarici ticarətdən asılı olmaması
- ☐ bunların hamısı

466 ABŞ-da çörək və un məhsullarını tələbatın vəziyyəti?

- ☐ istifadə olunmur
- ☐ normal
- ☐ ildən ilə çoxalır
- ☒ ildən ilə azalır
- ☐ əla

467 ABŞ-da istehsal olunan taxılın çox hissəsi nəyə istifadə olunur?

- ☐ çörək hazırlanır
- ☐ bunların hamısı
- ☐ bunların heç biri
- ☒ heyvandarlığın yemlənməsinə istifadə olunur
- ☐ kooperativlərə verilir

468 ABŞ-ın təbii şəraiti necədir?

- ☐ sabitdir
- ☐ çox istidir
- ☐ soyuqdur
- ☒ müxtəlifdir
- ☐ istidir

469 Ərzaq məhsullarının ehtiyatları nə üçün zəruridir?

- ☐ Daxili ərzaq bazarını qorumaq üçün
- ☐ Ərzağa olan qiymətlərin müəyyən səviyyədə saxlanılması üçün
- ☐ Əhalinin ərzaqla təminatını zəruri olan dərəcədə qorunub saxlanılması üçün
- ☒ İstehsalın gözlənilməz azalmasından və kəskin qiymət artımından qorunmaq üçün
- ☐ Ərzaq ixracını həyata keçirmək üçün

470 Dünya ərzaq probleminin həll edilməsi nəyi tələb edir?

- ☐ Aktiv xarici iqtisadi fəaliyyətin aparılmasını
- ☐ Əhalinin ərzaqla təchiz edilməsini zəruri olan dərəcədə qorunub saxlanılmasını (təmin edilməsi)
- ☐ Daxili ərzaq bazarının qorunmasının təmin edilməsini
- ☒ Ərzağın zəruri ehtiyatlarının təmin edilməsi üzrə müəyyən sistemin fəaliyyət göstərməsini
- ☐ Ərzağa olan qiymətlərin müəyyən səviyyədə saxlanılmasını

471 İnkişaf etmiş ölkələrin ərzaq kompleksi üçün nə səciyyəvidir?

- ☐ Dövlət tənzimlənməsi metodlarının kifayət qədər olmaması
- ☐ Ərzaq sistemlərinin inkişaf etməsinin sürətlənməsi
- ☐ Daxili bazar iqtisadi artımın əsas amilini təşkil edir
- ☒ Xarici iqtisadi bazarlar iqtisadi artımın əsas və ya aparıcı amilinə çevrilirlər
- ☐ Ərzaq idxalından yüksək asılılıq

472 Çoxsahəli ərzaq kompleksləri hansı funksional sahəni əhatə edirlər?

- ☐ Bütün cavablar səhvdir
- ☐ Ərzaq xammalını istehsal edən kənd təsərrüfatı
- ☐ İstehsal vasitələrinin istehsalı
- ☒ Bütün cavablar düzdür
- ☐ Kənd təsərrüfatı xammalının və ərzaq məhsullarının emalı və satışı

473 Dünya ərzaq sisteminin maddi əsasını nə təşkil edir?

- ☐ Bütün cavablar səhvdir

- ☐ Ölkələrin qarşılıqlı iqtisadi təsiri
- ☐ Ölkələrin ayrı-ayrı ərzaq növlərinin istehsalı üzrə ixtisaslaşması
- ☒ Çoxsahəli ərzaq kompleksləri
- ☐ Bütün cavablar düzdür

474 Dünya ərzaq sisteminin mövcudluğunun iqtisadi mahiyyəti nədən ibarətdir?

- ☐ Bütün cavablar səhvdir
- ☐ Beynəlxalq əmək bölgüsünün dərinləşməsində
- ☐ Ərzaq istehsalı sahəsində inteqrasiya əlaqələrinin güclənməsində
- ☒ Dünya əhalisinin insanın həyat fəaliyyəti üçün zəruri olan qida məhsulları ilə təmin edilməsindən
- ☐ Bütün cavablar düzdür

475 İnkişaf etməkdə olan ölkələrdə ərzaq istehlakının səviyyəsinin aşağı olması nə ilə şərtlənir:

- ☐ Daxili istehsallarının aşağı rəqabətqabiliyyətliliyi ilə
- ☐ Ərzaq məhsullarının aşağı keyfiyyəti ilə
- ☐ Aqrar istehsalın aşağı səviyyəsi ilə
- ☒ İqtisadi inkişafın və adambaşına düşən gəlirlərin aşağı səviyyəsi ilə
- ☐ Ərzaq məhsullarının çatışmamazlığı ilə

476 Dünya ərzaq sistemi –bu deməkdir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Ərzaq məhsullarının ölkələr arasındakı maneəsiz hərəkəti
- ☐ Dünya ərzaq məhsullarının strateji ehtiyatları
- ☒ Ərzaq məhsullarının istehsalı və satışı ilə bağlı çoxsahəli və çoxfunkisyalı global kompleks
- ☐ Bütün cavablar düzdür

477 Taxılçılıqda yüksək məhsuldarlığa lider ölkə hansıdır?

- ☐ Əlcəzair
- ☐ Çin Xalq Respublikası
- ☐ Braziliya, Urquvay
- ☒ Kanada, ABŞ
- ☐ Monqolustan

478 ABŞ-da quş əti mal əti ilə müqayisədə bahadır və ya ucuz?

- ☐ 100 % ucuz
- ☐ eyni qiymətdə
- ☐ 2 dəfə baha
- ☒ 2 dəfə ucuz
- ☐ 1 dəfə baha

479 ABŞ özünün şəkərə olan tələbatının neçə faizini (%) ödəyir?

- ☐ .3
- ☐ .05
- ☐ .1
- ☒ .4
- ☐ 1

480 ABŞ-ın k/tda hansı bitki mühüm əhəmiyyət kəsb edir?

- ☐ pomidor
- ☐ pambıq
- ☐ tütün
- ☒ soya

☐ çay

481 Tütünçülük ABŞ-ın hansı ştatlarında becərilir?

- ☐ bunların heç biri
- ☐ Cənubi Karolina
- ☐ Şimali Karolina
- ☒ bunların hamısı
- ☐ Kentukki

482 ABŞ hansı bitkilərin yetişdirilməsi üçün böyük imkanlara malikdir?

- ☐ bunların heç biri
- ☐ soya
- ☐ pambıq
- ☒ bunların hamısı
- ☐ istilik sevən bitkilər

483 Ölkə əhalisinin neçə faizə (%) qədər meşə təsərrüfatı və balıqçılıqla məşğuldur?

- ☐ 100 %-ə qədər
- ☐ 7 %-ə qədər
- ☐ 10 %-ə qədər
- ☒ 6 %-ə qədər
- ☐ 20 %-ə qədər

484 Kapitalist dünyasının əksər dövlətləri nə etməklə bazar iqtisadiyyatının inkişafına yol açdılar?

- ☐ susmaq
- ☐ müəyyən imtiyazlar verməklər
- ☐ aqrar sahədə islahatlar aparmaqla
- ☒ bunların hamısını yerinə yetirməklə
- ☐ bunların heç biri

485 Dünya ərzaq problemlərinin inkişaf dinamikasının təmin edilməsi üçün hansı tədbirlər sistemi hazırlanır?

- ☐ bunların heç biri
- ☐ məhsul idxal etmək
- ☐ məhsul ixrac etmək
- ☒ xarici investisiyaların cəlb edilməsi, milli iqtisadiyyatın dirçəlməsi
- ☐ bunların hamısı

486 Ərzaq probleminin həlli yolunda hansı sahənin inkişafına üstünlük verilir?

- ☐ bunlardan hamısı
- ☐ tütünçülük
- ☐ əkinçilik
- ☒ maldarlığa
- ☐ bunlardan heç biri

487 Ərzaq və Kənd təsərrüfatı üzrə təşkilat (FAO) nə zaman təsis edilmişdir?

- ☐ 16 oktyabr 1946-ci il
- ☐ 16 oktyabr 1949-cu il
- ☐ 16 oktyabr 1948-ci il
- ☐ 16 oktyabr 1947-ci il
- ☒ 16 oktyabr 1945-ci il

488 Ərzaq və Kənd təsərrüfatı üzrə təşkilat (FAO) hansı məsələlərlə məşğul olur?

- ☐ Texniki kömək layihələrinin işlənilib hazırlanması və həyata keçirilməsi məsələləri ilə
- ☐ Kənd təsərrüfatının inkişafına dəstək olması məsələləri ilə
- ☒ Bütün cavablar düzdür
- ☐ Dünyada ərzaq və kənd təsərrüfatı məsələləri ilə
- ☐ İnkişaf etməkdə olan ölkələrə ərzaq yardımının edilməsinin koordinasiyası ilə

489 Dünyada ərzaq və kənd təsərrüfatı məsələləri ilə hansı təşkilat məşğul olur?

- ☐ Bütün cavablar səhvdir
- ☒ FAO
- ☐ Dünya Bankı
- ☐ Beynəlxalq Valyuta Fondu
- ☐ Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı

490 Dünya ərzaq sisteminin aparıcı həlqəsi hansıdır?

- ☐ İnkişaf etməkdə olan ölkələr
- ☒ İnkişaf etmiş ölkələr
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Keçid iqtisadiyyatı ölkələri

491 Qidanın əsas mənbəyi kimi nə çıxış edir?

- ☐ Bütün cavablar səhvdir
- ☒ Kənd təsərrüfatı
- ☐ Emal sənayesi
- ☐ Qida kompleksi
- ☐ Ev təsərrüfatları

492 Dünya təsərrüfat sisteminin fəaliyyət göstərməsinin vacib tərkib hissəsini nə təşkil edir?

- ☐ Qida məhsullarının istehlakı
- ☒ Bütün cavablar düzdür
- ☐ Qida məhsullarının istehsalı
- ☐ Qida məhsullarının paylaşıdırılması
- ☐ Qida məhsullarının mübadiləsi

493 Qlobal ərzaq sisteminə hansı amillər təsir göstərir:

- ☐ Dünyada siyasi vəziyyət
- ☐ Dünya iqtisadiyyatı və ticarətin vəhdəti
- ☒ Bütün cavablar düzdür
- ☐ Fiziki-coğrafi şərait və əhəlinin yerləşməsi
- ☐ Dünya nəqliyyatı və rabitə

494 Dünya ərzaq sisteminin formalaşmasının əsasında nə durur?

- ☐ Bütün cavablar səhvdir
- ☐ Beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- ☐ Dünya ticarətinin və kapital axınının intensivləşməsi və biri-birinə sıx dolaşması
- ☐ Aqrar-ərzaq bazarlarının qloballaşması
- ☒ Bütün cavablar düzdür

495 Dünyanın sənayecə inkişaf etmiş ölkələri hansıdır?

- ☐ İran İslam Respublikası

- ☐ Indoneziya, Seylon
- ☒ ABŞ, Almaniya, İngiltərə
- ☐ Kanada, Braziliya
- ☐ Orta Asiya Respublikaları

496 ABŞ-ın qərb regionlarında torpaq necədir?

- ☐ şabalıdı
- ☒ bunların hamısı
- ☐ bunların heç biri
- ☐ qara
- ☐ tünd şabalıdı

497 ABŞ-da quşçuluq hansı istiqamətdə inkişaf edir?

- ☐ bunların hamısında
- ☒ broyler və yumurta
- ☐ kənd fermer təsərrüfatında
- ☐ kolxozlarda
- ☐ sovxozlarda

498 ABŞ-da hansı şəkərli bitkilər becərilir?

- ☐ şəkərli bitkilər
- ☒ bunların hamısı
- ☐ şəkər çuğunduru
- ☐ şəkər qamışı
- ☐ bunların heç biri

499 Donuzçuluq ABŞ-da hansı standartlarında inkişaf edir?

- ☐ Karolina
- ☒ Ayova
- ☐ Kentukki
- ☐ Florida
- ☐ Kaliforniya

500 Pambıqçılıq ABŞ-da nə vaxtdan becərilir?

- ☐ 10 ildir
- ☒ 200 ildən çox
- ☐ 5 ildir
- ☐ ABŞ-da pambıq becərilmir
- ☐ 100 ildir

501 ABŞ-da taxılın toplanması, saxlanması, birjalarda satılması kimlər tərəfdən yerinə yetirilir?

- ☐ ayrı-ayrı şəxslər tərəfindən
- ☐ əhali tərəfindən
- ☐ nazirlər tərəfindən
- ☒ ixtisaslaşdırılmış fermerlər tərəfindən
- ☐ prezident tərəfindən

502 ABŞ-ın böyük bir hissəsi nəyə əlverişlidir?

- ☐ bunların hamısı
- ☒ k/t inkişafı üçün
- ☐ sənayenin inkişafı üçün
- ☐ maşınqayırmanın inkişafı üçün

☐ bunların heç biri

503 Qərbi Avropa və Skandinaviya ölkələrində k/t inkişafında hansı ölkənin yoluna böyük üstünlük verildi?

- ☐ bunların heç biri
☐ bunlarına hamısı
☒ Amerika
☐ Almaniya
☐ İtaliya

504 Kəndin sosial problemlərinin həlli məsələsində nələrə fikir vermək lazımdır?

- ☐ heç nə etmək lazım deyil
☒ bunların hamısı
☐ məhsul istehsalının artırılması
☐ səmərəliliyin yüksəldilməsi
☐ bunların heç biri

505 Dünya taxıl istehsalının neçə faizi (%) Asiya ölkələrinin payına düşür?

- ☐ .75
☒ 25.0 %
☐ .1
☐ 1
☐ 0

506 Dünya ərzaq təhlükəsizliyi anlayışı nəyi nəzərdə tutur?

- ☐ Bütün cavablar səhvdir
☐ Bütün dünya əhalisi üçün qida məhsullarının təhlükəsizliyini
☐ Əhəlinin ən yoxsul təbəqəsi üçün ərzağın əlverişliliyinin dərəcəsini
☒ Dünya bir vahid kimi artan tələbatı ödəmək məqsədi ilə kifayət qədər ərzaq istehsal etməlidir
☐ Geniş istehlakçı kütləsi üçün ərzağın əlverişliliyi (əldə edilməsinin əlverişliliyi)

507 Ərzaq təhlükəsizliyinin aşağıdakı pillələrini ayırırlar:

- ☐ Bütün cavablar səhvdir
☐ Dövlətlərarası və dövlət
☐ Dünya və subregional
☒ Bütün cavablar düzdür
☐ Yerli, əhali qrupu və ailə

508 Yaşıl inqilab altında belə bir proses anlaşılır ki, hansında aşağıdakılar yeridilməyə başlamışdılar:

- ☐ Kənd təsərrüfatının mexanikləşdirməsi
☐ Kənd təsərrüfatında suvarma
☐ Dənli bitkilərin yüksək məhsuldarlı sortları
☒ Bütün cavablar düzdür
☐ Kənd təsərrüfatının kimyalaşması

509 Dünya ərzaq probleminin həllinin ən perspektiv yolu ibarətdir:

- ☐ Bütün cavablar səhvdir
☐ Biotexnologiyaların yaradılmasından
☐ Kənd təsərrüfatı və sənayenin birgə inkişafından
☒ Bütün cavablar düzdür
☐ Yaşıl inqilabdan

510 Ərzaq probleminin vacib aspektini təşkil edir:

- ☐ Ərzaq məhsullarının çeşidinin az olması
- ☐ Ərzaq qiymətinin yüksək olması
- ☐ Ərzağın aşağı keyfiyyətdə olması
- ☒ Qidalanmanın tarazsızlığı
- ☐ Əhəlinin alıcılıq qabiliyyətinin aşağı olması

511 Dünya ərzaq probleminin mahiyyəti nədən ibarətdir?

- ☐ Bütün cavablar səhvdir
- ☐ Həyat və qidalanma keyfiyyətinin artırılmasından
- ☐ Yer kürəsinin bütün əhəlisini kaloriyalı qida ilə təmin edilməsindən
- ☒ Əhəlinin ərzaq ilə təchiz edilməsinin onun sayının artmasına müvafiq olmasından (uyğun olmasından)
- ☐ Bütün cavablar düzdür

512 FAO-nun əsas məqsədi aşağıdakıdır:

- ☐ Dünya iqtisadiyyatının inkişafına öz tövsiyyəsinin verməsi
- ☐ Ərzağın və digər kənd təsərrüfatı məhsullarının istehsalının və paylaşdırılmasının təkmilləşdirilməsi
- ☐ Həyat və qidalanmanın keyfiyyətinin artırılması
- ☒ Bütün cavablar düzdür
- ☐ Kənd əhəlisinin həyat şəraitinin yaxşılaşdırılması

513 Milli ərzaq sistemlərinin qloballaşmasının vacib istiqaməti budur:

- ☐ Ərzaq istehsalı üçün resurslarla beynəlxalq ticarət
- ☐ Kənd təsərrüfatı xammalı ilə beynəlxalq ticarət
- ☐ Ərzaq məhsulları ilə beynəlxalq ticarət
- ☒ Bütün cavablar düzdür
- ☐ Topdan satış ərzaq məhsulları ilə beynəlxalq ticarət

514 Kənd iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrə dünya ərzaq sistemi ilə əlaqəli hansı ümumi problemlər səciyyəvidir?

- ☐ Dövlət tənzimləmə metodlarının çatışmamazlıqları
- ☐ Ərzaq idxalından, onun istehsalı üçün resurslardan, xarici kapital və kreditlərdən yüksək asılılıq
- ☐ İqtisadiyyatın, ö cümlədən ərzaq sistemin aşağı səmərəliliyi
- ☒ Bütün cavablar düzdür
- ☐ Bazar mexanizmi ünsürlərinin olmaması və ya qeyri mükəmməl (natamam) olması

515 İnkişaf etməkdə olan ölkələrin ərzaq istehsalı və istehlakında geri qalmalarının aradan qaldırmaq istəyi nəyə gətirib çıxarır?

- ☐ Bütün cavablar səhvdir
- ☐ Onlar ərzaq idxalının həcmi azaldırlar
- ☐ Onlar ərzaq idxalının həcmi artırirlar
- ☒ Onlar öz iqtisadi, o cümlədən ərzaq sistemlərinin inkişafını sürətləndirirlər
- ☐ Onlar enerji ehtiyatlarının ixracını artırirlar

516 İnkişaf etməkdə olan ölkələrin ərzaq kompleksləri özlərindən nə təsəvvür edirlər?

- ☐ Bütün cavablar səhvdir
- ☐ Dünya aqrar-ərzaq sisteminin aparıcı həlqəsi
- ☐ Dünya aqrar-ərzaq sisteminin müstəqil həlqəsi
- ☒ İnkişaf etmiş ölkələrdən asılı vəziyyətdə olan dünya aqrar-ərzaq sisteminin bir həlqəsi
- ☐ Bütün cavablar düzdür

517 Dünya taxıl istehsalının neçə faizi (%) Şimali və Mərkəzi Amerikanın payına düşür?

- ☐ 29.0 %

- ☐ .5
☐ .1
☒ 25.0 %
☐ .45

518 Dünya bazarında Kanada taxılı hansı dövlətin rəqabəti ilə qarşılaşdı?

- ☐ bunların heç biri ilə
☐ Fransa'nın
☐ İngiltərənin
☒ ABŞ
☐ Almaniyanın

519 ABŞ-ın k/t məhsullarının əsas istehlakçıları bunlardan hansıdır?

- ☐ bunlardan heç biri
☐ Afrika
☐ Avropa
☒ bunların hamısı
☐ Asiya

520 ABŞ-da ərzaq taxılı istehsalı neçənci dərəcəli rol oynayır?

- ☐ sonuncu
☐ III
☐ I
☒ II
☐ heç bir rolü yoxdur

521 ABŞ-da aqrar-ərzaq istehsalının əsas xüsusiyyətlərində biri bunlardan hansının inkişafına xidmət etməsidir?

- ☐ bunların heç biri
☐ cütçülük
☐ heyvandarlığın
☒ əkinçilik
☐ bunların hamısı

522 Bu ölkələrin hansında heyvandarlıq k/t dan ayrılaraq sənaye əsaslarına keçmişdir?

- ☐ İspaniya
☐ İngiltərə
☐ Fransada
☒ ABŞ
☐ İtaliya

523 Ərzaq təhlükəsizliyi sahəsində ev təsərrüfatlarının vəzifələrinə aiddir:

- ☐ Bütün cavablar səhvdir
☐ Qida məhsullarının istehlakı
☐ Qida məhsullarının əldə edilməsi (alınması)
☒ Bütün cavablar düzdür
☐ Balanslaşdırılmış qidalanmanın təşkil edilməsi

524 Ailə səviyyəsində ərzaq təhlükəsizliyini təmin edən subyekt qismində çıxış edirlər:

- ☐ Bütün cavablar səhvdir
☐ Əhali qrupları
☐ Sosial qruplar

- ☒ Ev təsərrüfatları
☐ Bütün cavablar düzdür

525 Əhali qrupları səviyyəsində ərzaq təhlükəsizliyini təmin edən subyekt qismində çıxış edirlər:

- ☐ Ev təsərrüfatları
☐ Qanunverici orqanlar
☐ Regional idarəetmə subyektləri
☒ Sosial qruplar
☐ Bələdiyyələr

526 Yerli ərazi səviyyəsində ərzaq təhlükəsizliyini təmin etməlidirlər:

- ☐ İcra hakimiyyəti orqanları
☒ Ərazi idarəetmə subyektləri
☐ Ev təsərrüfatları
☐ Fermer təsərrüfatları
☐ Dövlət hakimiyyət orqanları

527 Ərzaq təhlükəsizliyi probleminin dövlət səviyyəsi (pilləsi) subyektlərinə aiddir:

- ☐ Fermer təsərrüfatları
☐ Ev təsərrüfatları
☐ Bütün cavablar səhvdir
☒ Hökumət və qanunverici hakimiyyət orqanları
☐ Bütün cavablar düzdür

528 Ərzaq təhlükəsizliyi problemlərinin həlli ilə dünya miqyasında kim məşğul olur?

- ☒ Beynəlxalq təşkilatlar və ixtisaslaşdırılmış orqanlar
☐ Milli təsərrüfatlar
☐ Beynəlxalq maliyyə institutları
☐ Trans Milli Korporasiyalar (TMK)
☐ Ölkələr hakimiyyətləri

529 Ərzaq və kənd təsərrüfatı üzrə təşkilat (FAO) ərzaq məhsulları ilə minimal etibarlı təminatı ərzağın dünya ehtiyatlarının ötən yığımın bu miqdarını təşkil etməsini hesab edir:

- ☒ Dünya istehlakının 17%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda
☐ Dünya istehlakının 27%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda
☐ Dünya istehlakının 20%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda
☐ Dünya istehlakının 19%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda
☐ Dünya istehlakının 16%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda

530 İnkişaf etməkdə olan ölkələrin ərzaq problemlərinin həlli hal-hazırda nədən asılıdır?

- ☒ Onun idxalından
☐ Kapitalın beynəlxalq hərəkətindən
☐ Beynəlxalq iqtisadi integrasiyadan
☐ Ərzağın beynəlxalq ticarətindən
☐ Onun ixracından

531 FAO-ya əsasən adambaşı əhaliyə düşən minimal kalori həcmi nə qədərdir?

- ☒ 2000 kkalori
☐ 1500 kkalori
☐ 2500 kkalori
☐ 3000 kkalori
☐ 3500 kkalori

532 FAO-ya əsasən dünya ərzaq problemi nədən ibarətdir?

- ☐ Bütün cavablar səhvdir
- ☒ Yer kürəsinin bütün əhalisini kaloriyalı qida ilə təmin etməkdən
- ☐ Ərzaq istehsalının və paylaşdırılmasının təkmilləşdirilməsindən
- ☐ Həyat və qidalanma keyfiyyətinin artırılmasından
- ☐ Bütün cavablar düzdür

533 Hindistan əsasən hansı k/t məhsulu ixrac edən ölkə hesab olunur?

- ☐ süd
- ☐ ət
- ☒ çay
- ☐ bunların hamısı
- ☐ meyvə

534 Kanadanın ixrac balansının hansı k/t məhsulu əsas yer tutur?

- ☐ bunların hamısı
- ☒ buğda
- ☐ tütün
- ☐ meyvə
- ☐ bunların heç biri

535 ABŞ dünya ölkələri içərisində nə ixracına görə aparıcı yer tutur ?

- ☐ bunların hamısı
- ☒ heyvandarlıq məhsulları
- ☐ əkinçilik məhsulları
- ☐ k/t məhsulları
- ☐ bunların heç biri

536 ABŞ-da taxılın neçə faizi (%) mal-qaranın yemlənməsinə istifadə olunur?

- ☐ 30-20 %
- ☐ 1
- ☒ 70-80 %
- ☐ .5
- ☐ 10-20 %

537 ABŞ-da nisbətən quru iqlimə malik ərazilərdə hansı sahə aparıcı sahədir?

- ☐ bunların heç biri
- ☒ taxılçılıq
- ☐ tütünçülük
- ☐ pambıqçılıq
- ☐ bunların hamısı

538 Aqrar bölmədə istehsalın intensiv inkişafının təmin olunması hesabına hansı proses güclənir?

- ☐ bunların hamısı
- ☒ integrasiya prosesi
- ☐ istehsal prosesi
- ☐ istehlak prosesi
- ☐ bunların heç biri

539 Dünya ərzaq sisteminin əsas ünsürləri hansılardır?

- ☐ Təşkilatı strukturların təşkili və fəaliyyəti

- ☐ Beynəlxalq ticarət
- ☒ Bütün cavablar düzdür
- ☐ Elmi araşdırmaların, təhsilin və idarəedici kadrların hazırlanmasının beynəlmiləşməsi
- ☐ Beynəlxalq sazişlərin təşkili və fəaliyyəti

540 Ərzaq təhlükəsizliyi sahəsində sosial qrupların vəzifəsini təşkil edir:

- ☐ Ərzaq ehtiyatlarının yaradılması
- ☒ Elmi cəhətdən əsaslandırılmış istehlak həcminə bəs edəcək qədər gəlirlərin təmin edilməsi
- ☐ Məhsula tələb və təklifin tarazlığının təmin edilməsi
- ☐ Milli iqtisadiyyatın sabitləşməsinə kömək edilməsi
- ☐ Ərzaq məhsulların zəruri həcmnin təmin edilməsi

541 Ərzaq təhlükəsizliyi probleminin dövlət səviyyəsi (pilləsi) subyektlərinin fəaliyyəti nəyə istiqamətlənib?

- ☐ Daxili ərzaq bazarında tələb və təklifin tarzlığının təmin edilməsinə
- ☐ Bütün cavablar səhvdir
- ☐ Dövlət fondlarının yaradılmasına
- ☐ İqtisadi inkişafın sabitliyinə
- ☒ Bütün cavablar düzdür

542 Ərzaq təhlükəsizlik probleminin dövlətlər arasındakı səviyyəsi (pilləsi) aşağıdakı sahələrdə həmrəy fəaliyyətə dair dövlətlər arasındakı sazişlərin olması ilə müəyyən olunur:

- ☐ Keyfiyyət parametrləri
- ☒ Bütün cavablar düzdür
- ☐ Qiymətin əmələ gəlməsi
- ☐ Məhsulların standartlaşdırılması
- ☐ Ticarət

543 Ərzaq təhlükəsizliyinin subregional səviyyəsində (pilləsində) müvafiq orqan və forumlar:

- ☐ Birliklərin iqtisadi inkişafına kömək olurlar
- ☒ Bütün cavablar düzdür
- ☐ Bütün cavablar səhvdir
- ☐ Ərzaq təminatının keyfiyyət parametrlərinin yaxşılaşması məsələsini həll edirlər
- ☐ Blokların iqtisadi inkişafına kömək olurlar

544 Beynəlxalq təşkilatların və ixtisaslaşdırılmış orqanların öz vəzifələrinin icrası bu vasitələrlə baş verir:

- ☒ Bütün cavablar düzdür
- ☐ Bütün cavablar səhvdir
- ☐ Əlverişsiz iqtisadi və ekoloji hadisələr baş verdikdə yardımın təşkil edilməsi
- ☐ İstehsal həcmnin artırılmasına kömək edən uzunmüddətli proqram və layihələrin işlənilib hazırlanması və həyata keçirilməsi
- ☐ Əlverişsiz iqtisadi və ekoloji hadisələrə qarşı ehtiyatların yaradılması

545 Ərzaq təhlükəsizliyi məsələlərində Beynəlxalq təşkilatların və ixtisaslaşdırılmış orqanların vacib vəzifəsi nədən ibarətdir?

- ☐ Ərzaq təhlükəsizliyini təmin etmək üzrə uzunmüddətli proqram və layihələrin işlənilib hazırlanması və həyata keçirilməsi
- ☒ Tələb olunan (zəruri) inkişaf səviyyəsini təmin etmək məqsədi ilə ölkə iqtisadiyyatlarının sabitləşməsinə yardım göstərmək
- ☐ Ərzağın keyfiyyətinə nəzarət
- ☐ Dünya ərzaq istehsalının artım templərinin öyrənilməsi
- ☐ Aqrar istehsalın təbii potensialının öyrənilməsi

546 Dünya ərzaq təhlükəsizliyi nə ilə ölçülür?

- ☒ Bütün ölkələrinin ərzaq ehtiyatları sayəsində tələbatı ödəyəcək günlərin sayı ilə
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün ölkələrinin ərzaq ehtiyatları sayəsində tələbatı ödəyəcək illərin sayı ilə
- ☐ Bütün ölkələrinin ərzaq ehtiyatları sayəsində tələbatı ödəyəcək həftələrin sayı ilə
- ☐ Bütün ölkələrinin ərzaq ehtiyatları sayəsində tələbatı ödəyəcək ayların sayı ilə

547 Dünya ərzaq probleminin həlli üçün ticarət necə aparılmalıdır?

- ☐ Aktiv xarici iqtisadi fəaliyyətin aparılması, idxal-ixrac əməliyyatlarının optimallaşması şərti ilə
- ☐ Bütün cavablar səhvdir
- ☐ Cəmiyyətdə sabit iqtisadi inkişaf və sosial-iqtisadi sabitliyi təmin edə biləcək dərəcədə əhalinin ərzaq təchizatını qoruyub saxlamaq şərti ilə
- ☐ Daxili ərzaq bazarı, milli istehsalçıları və ixracatçıları xarici rəqabətdən qorumaq şərti ilə
- ☒ Maneəsiz və nisbətən sabit qiymətlərlə ki, ölkələr ehtiyac duyulduqca daxili istehsalçıları idxal hesabına tamamlaya bilsinlər

548 Ərzaq probleminin həllində biotexnologiyaların yaradılması necə kömək edə bilər?

- ☐ Bütün cavablar səhvdir
- ☒ Bu cür texnologiyalar kənd əhalisi tərəfindən mənimsənilməsi üçün əlverişlidir və infrastrukturaya nisbətən böyük maliyyə qoyuluşlarının həyata keçirilməsini tələb etmirlər
- ☐ Bütün cavablar düzdür
- ☐ Bu cür texnologiyalar kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır
- ☐ Bu cür texnologiyalar ərzaq çatışmamazlığını yumşaldır

549 Beynəlxalq ərzaq yardımının yeni oriyentasiyası (səmti) hansı istiqamətdə baş verir?

- ☒ Ərzaq təchizatından texnologiya, texnika və digər istehsal vasitələri ilə təchizatına istiqamətlənmə
- ☐ Bütün cavablar səhvdir
- ☐ Müəyyən mal və xidmətlərin istehsalı üzrə ixtisaslaşma başlayır
- ☐ Əməyin nəticələri və elmi-texniki nailiyyətlərlə mübadilə aktivləşir
- ☐ Hazır məhsul təchizatından kənd təsərrüfatı xammalı təchizatına istiqamətlənmə

550 Ərzaq yardımı yardımı alan ölkələrə hansı müvəqqəti faydanı gətirir?

- ☒ Bütün cavablar düzdür
- ☐ İqtisadiyyatın digər sahələrinə yönəltmək üçün vəsaitlərə qənaət etməyə imkan verir
- ☐ Ərzaq ixsalına valyuta xərclərini azaldır
- ☐ Aclıq çəklərlə təcili yardımın göstərilməsini yüngülləşdirir
- ☐ Ərzaq çatışmamazlığını müvəqqəti yumşaldır

551 Hal-hazırda ərzaq problemi ilə əlaqəli bir çox ölkələrə nə səciyyəvidir?

- ☐ Ərzaq məhsullarına tələb yüksəkdir
- ☒ Ən mühüm ərzaq məhsullarının adambaşı istehlakı tibbi normalardan əhəmiyyətli dərəcədə aşağıdır
- ☐ Ərzağa olan qiymətlər əhalinin alıcılıq qabiliyyətindən yüksəkdir
- ☐ Ərzağın keyfiyyəti aşağı səviyyədədir
- ☐ Ərzaq məhsullarına tələbin elastikliyi aşağıdır

552 İnkişaf etməkdə olan ölkələrin ərzaq sistemlərinin inkişafının sürətlənməsi nəyə gətirib çıxarır?

- ☐ Bütün cavablar səhvdir
- ☐ Milli ərzaq sistemlərinin inkişafı üçün zəruri olan resursların idxalına
- ☐ Ərzaq idxalının artmasına
- ☒ Bütün cavablar düzdür
- ☐ Milli ərzaq sistemlərinin inkişafı üçün zəruri olan texnologiya və kapitalın idxalına

553 İnkişaf etməkdə olan ölkələrə aşağıdakılara dair yüksək olmayan standartlara malik olan ölkələri aid edirlər:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Demokratik hakimiyyətə dair
- ☒ Bütün cavablar düzdür
- ☐ Azad bazar iqtisadiyyatına, sənayeləşdirməyə dair
- ☐ Ölkə əhalisi üçün sosial proqramlara və insan hüquqlarının müdafiəsinə dair

554 Keçid iqtisadiyyatı ölkələri necə ölkələrdi?

- ☐ Əhalinin sayının mənfə artımına malikdirlər
- ☒ İnzibati idarəetmə iqtisadiyyatından bazar iqtisadiyyatına keçid həyata keçirirlər
- ☐ Yüksək iqtisadi və sosial inkişafı fərqlənirlər
- ☐ Adambaşına düşən ÜDM-un yüksək göstəricisinə malikdirlər
- ☐ Bütün cavablar səhvdir

555 İqtisadi cəhətdən inkişaf etmiş ölkələri fərqləndirən nədir?

- ☐ Bütün cavablar düzdür
- ☐ Bütün cavablar səhvdir
- ☐ Xammal mənbələrinin iri ehtiyatları ilə
- ☐ İqtisadi və sosial inkişafın və ÜDM-un adambaşına düşən göstəricisinin aşağı səviyyəsi ilə
- ☒ İqtisadi və sosial inkişafın və ÜDM-un adambaşına düşən göstəricisinin yüksək səviyyəsi ilə

556 İqtisadi inkişaf səviyyəsindən asılı olaraq dünya iqtisadiyyatının yarım sistemləri necə təsnifləşdirilir?

- ☐ Bütün cavablar səhvdir
- ☒ Bütün cavablar düzdür
- ☐ Keçid iqtisadiyyatına malik və ya bazar iqtisadiyyatı formalaşdıran ölkələr
- ☐ İnkişaf etməkdə olan ölkələr
- ☐ Bazar iqtisadiyyatına malik inkişaf etmiş ölkələr

557 Dünya təsərrüfatı sisteminin əsasını hansı milli iqtisadiyyatlar təşkil edir?

- ☐ Mal və xidmətlər istehsal edən
- ☒ Bütün cavablar düzdür
- ☐ Son məhsulu istehlak edən
- ☐ Malları, xidmətləri və intellektual mülkiyyətin məhsullarını paylaşdıran, mübadilə edən
- ☐ İntellektual mülkiyyətin məhsullarını istehsal edən

558 İqtisadiyyatın sahə quruluşu bu deməkdir:

- ☒ Xüsusi istehsal şəraiti ilə səciyyələn və geniş təkrar istehsal prosesində spesifik rol oynayan keyfiyyətə həmcins təsərrüfat vahidlərinin məcmusu
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Xüsusi istehsal şəraiti ilə səciyyələn və geniş təkrar istehsal prosesində spesifik rol oynayan keyfiyyətə müxtəlif cinsli təsərrüfat vahidlərinin məcmusu
- ☐ İrəliləşdirilmiş sahələrin, yarım sahələrin və istehsal növlərinin məcmusu

559 Dünya təsərrüfatında dövlətin rolu nədən ibarətdir?

- ☐ Dövlət birbaşa və ya dolayısı ilə kapital qoyuluşlarının həcminə və strukturuna təsir göstərir
- ☒ Bütün cavablar düzdür
- ☐ Dövlət pul-kredit siyasətinin vasitələri ilə investisiya prosesinə və özəl sektorun istehlakına təsir göstərir
- ☐ Bütün cavablar səhvdir
- ☐ Dövlət işəgötürən qismində çıxış edərək məşğulluğu təmin edir

560 Dünya təsərrüfatının subyektləri aşağıdakılardır:

- ☒ Dünya təsərrüfat məkanında istehsal fəaliyyəti ilə məşğul olmağı bacaran təsərrüfat vahidləri
- ☐ Bütün cavablar səhvdir

- ☐ Bütün cavablar düzdür
- ☐ Beynəlxalq əmək bölgüsü sitemində xüsusi istehsal şərtləri ilə səciyyələnən təsərrüfat vahidləri
- ☐ Geniş təkrar istehsal prosesində spesifik rol oynayan təsərrüfat vahidləri

561 Ümumdünya bazar münasibətlərinin geniş inkişafı aşağıdakı nəticələrə gətirib çıxarmışdır:

- ☐ Ölkələrin iqtisadi "yalnızlığının" aradan qalxması baş vermişdir
- ☐ Ölkələr arasında azad dövriyyə edən bBeynəlxalq maliyyə kapitalı yaranmışdır
- ☐ Nəhəng beynəlxalq inhisarçı şirkətlər yaranmışdır
- ☐ Beynəlxalq əmək bölgüsü dərinləşmiş və inkişaf etmişdir, əməyin və elmi-texniki nailiyyətlərin nəticələri ilə mübadilə aktivləşmişdir
- ☒ Bütün cavablar düzdür

562 Dünya təsərrüfatının iyerarxiyalılığı nəyi nəzərdə tutur:

- ☐ Bütün cavablar səhvdir
- ☒ Ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olaraq aralarında iyerarxiyalılığın mövcudluğunu
- ☐ Bütün cavablar düzdür
- ☐ Bütün planet miqyasında ölkələrin iqtisadi qarçılıqlı əlaqəsi
- ☐ Ayrı-ayrı ölkələrin ayrı-ayrı növ məhsulların istehsalı üzrə ixtisaslaşması

563 Beynəlxalq iqtisadi münasibətlərin aşağıdakı istiqamət və formaları (növləri) mövcuddur:

- ☒ Bütün cavablar düzdür
- ☐ Beynəlxalq turizm, beynəlxalq iqtisadi integrasiya
- ☐ Kapitalın, işçi qüvvəsinin beynəlxalq hərəkəti (axını)
- ☐ Elmi-texniki nəticələrlə mübadilə, ölkələr arası informasiya, maliyyə-valyuta və kredit əlaqələri
- ☐ Mal, iş və xidmətlərlə beynəlxalq ticarət, beynəlxalq elmi-texniki mübadilə

564 Taxıl istehsalı üzrə ixtisaslaşmış ölkələr hansıdır?

- ☒ ABŞ, Kanada
- ☐ Misir Ərəb Respublikası
- ☐ İtaliya
- ☐ İngiltərə
- ☐ Argentina

565 Dünyada ən çox çay istehsal edən ölkə hansıdır?

- ☐ Avstraliya
- ☐ Yaponiya
- ☐ Çin Xalq Respublikası
- ☒ Hindistan
- ☐ Misir Ərəb Respublikası

566 Aqrar sahədə istehsal şəraiti nədir?

- ☐ Maddi maraq prinsipidir
- ☒ Təbii-iqlim toraq şəraiti nəzərə alınmaqla istehsalın təşkilidir
- ☐ Torpağın eroziyasıdır
- ☐ İstehsalın əlaqələndirilməsidir
- ☐ Əmək məhsuldarlığının yüksəlməsidir

567 İnkişaf etmiş dövlətlər istehsalın intensiv inkişafını təmin etmək və onun artım tempini saxlamaq məqsədi ilə nə edir?

- ☐ k/t daima nəzarətdə saxlayır
- ☐ bunların heç birini etmir
- ☐ məhsul istehsalının artıb azalmasını təmin edir

- ☐ k/t tənzimləyir
☒ bunların hamısını həyata keçirir

568 Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya əkin sahələrinin neçə faizi (%) özündə birləşdirir?

- ☒ 28.6 %
☐ 25.5 %
☐ 1.1
☐ 1
☐ .25

569 Əkin yeri və çoxillik əkmələr altında olan sahələr neçə hektar təşkil edir (milyon hektar)?

- ☐ 1411
☐ 1300
☒ 1434
☐ 1333
☐ 1400

570 Güclü fermerlərin zəif fermerləri müflisləşdirərək sıradan çıxarması nəyə səbəb olur?

- ☒ istehsalın ifrat təmərküzləşməsinə onun bir qrup adamların əlində cəmləşməsinə
☐ rəqabətin çoxalmasına
☐ istehsal artımına
☐ zəif fermerlərin çoxalmasına
☐ güclü fermerlərin çoxalmasına

571 Dövlət hakimiyyət orqanları kimlərin daha çox iqtisadi mənafeyini müdafiə edir?

- ☐ kiçik fermer təsərrüfatlarını
☒ iri fermer təsərrüfatlarını
☐ heç kəsin
☐ səhmdar cəmiyyətlərin
☐ kooperativlərin

572 Kapitalist ölkələrinin milli təsərrüfatları necə inkişaf edir?

- ☐ bazar münasibətlərinin prinsipləri əsasında
☐ bunların heç biri
☒ bunların hamısı
☐ istehsal güclərinin qeyri bərabər
☐ qanunlara uyğun

573 Kənd təsərrüfatı torpaqlarına aiddirlər:

- ☐ Təbii çəmənliklər
☐ Otlaqlar
☐ Əkin yerləri
☒ Bütün cavablar düzdür
☐ Çox illik bitkilər sahələri

574 İnkişaf etmiş ölkələrə hansı xassələr səciyyəvidir?

- ☐ Bütün cavablar səhvdir
☒ Əhalinin yüksək həyat səviyyəsi və sayının mənfi artımı
☐ Əhalinin yüksək həyat səviyyəsi və sayının müsbət artımı
☐ Əhalinin aşağı həyat səviyyəsi
☐ Bütün cavablar düzdür

575 Dünya təsərrüfatının sahə strukuru aşağıdakı kimidir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Sənaye və istehsal infrastruktur
- ☒ Sənaye, kənd təsərrüfatı, tikinti, istehsal və qeyri-istehsal infrastruktur
- ☐ Sənaye və kənd təsərrüfatı
- ☐ İstehsal və sosial infrastruktur

576 Dünya təsərrüfatının əsas subyektləri bunlardır:

- ☐ Kənd təsərrüfatı və sənaye müəssisələri
- ☒ Dövlət, TMK, Beynəlxalq iqtisadi təşkilatlar
- ☐ Dövlət və TMK
- ☐ Dövlət və Beynəlxalq iqtisadi təşkilatlar
- ☐ TMK və Beynəlxalq iqtisadi təşkilatlar

577 Milli iqtisadiyyatla rəsində qarşılıqlı əlaqə nəyin vasitəsi ilə baş verir?

- ☐ Mal və xidmətlərin sərhədlər üzərindən hərəkəti
- ☒ Bütün cavablar düzdür
- ☐ Kapital və işçi qüvvəsinin sərhədlər üzərindən hərəkəti
- ☐ İntelektual fəaliyyətin nəticələrinin sərhədlər üzərindən hərəkəti
- ☐ Məlumatın sərhədlər üzərindən hərəkəti

578 Müasir dünya təsərrüfatının inkişafının əsas tendensiyası nədir?

- ☐ İnteqrasiya əlaqələrinin güclənməsi
- ☒ Milli iqtisadiyyatların qarşılıqlı asılılığı və qarşılıqlı əlaqələrinin güclənməsi
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Mal və xidmətlərin sərhədlər üzərindən hərəkəti

579 Dünya təsərrüfatının bütövlüyü (vəhdəti) altında nəzərdə tutulur:

- ☐ Milli iqtisadiyyatların qarşılıqlı asılılığı və qarşılıqlı əlaqələrinin güclənməsi
- ☒ Kifayət qədər sabit səviyyədə sistemin bütün hissələrinin qarşılıqlı iqtisadi təsiri və əlaqəsi
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Dünya təsərrüfat əlaqələrinin qloballaşması

580 Beynəlxalq əmək bölgüsü nəyin ilkin maddi şərti kimi çıxış edir?

- ☐ Bütün cavablar səhvdir
- ☒ Ölkələr arası bütün planet miqyasında məhsuldar iqtisadi qarşılıqlı əlaqələrinin yaranmasının
- ☐ Ölkələrin iqtisadi inkişafının
- ☐ Ərzaq bazarlarının yaranmasının
- ☐ Bütün cavablar düzdür

581 Beynəlxalq əmək bölgüsü nəyin obyektiv əsasını təşkil edir?

- ☐ Ölkələr arası ticarət əməkdaşlığının
- ☒ Bütün cavablar düzdür
- ☐ Mal, iş və xidmətlərin beynəlxalq mübadiləsinin
- ☐ Ölkələr arasında istehsal sahəsində əməkdaşlığın inkişafının
- ☐ Ölkələr arasında elmi-texniki əməkdaşlığın

582 Milli iqtisadiyyatların qarşılıqlı asılılığı və qarşılıqlı əlaqələrinin güclənməsi özünü nədə biruzə verir?

- ☐ Mal və xidmətlərin sərhədlər üzərindən hərəkəti

- ☒ Dünya təsərrüfat əlaqələrinin qloballaşmasında
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ İnteqrasiya əlaqələrinin güclənməsi

583 İdxal əməliyyatı anlayışı nədir?

- ☐ İqtisadi münasibətlər
- ☒ Müqavilə əsasında xaricdən gətirilən məhsul
- ☐ Xaricdən gətirilən məhsulun məhdudlaşdırılması
- ☐ İnvestisiyaların səhələrə yönəldilməsi
- ☐ Yeni metodların tətbiqi

584 Ərzaq təhlükəsizliyi nədir?

- ☐ Qiymət mexanizminin təkmilləşdirilməsidir
- ☒ Ölkə əhalisinin etibarlı şəkildə təmin olunmasıdır
- ☐ Ərzaq qıtlığının yaranmasıdır
- ☐ Əhalinin qida məhsullarına tələbatın ödənilməsidir
- ☐ Maya dəyərinin yüksəlməsidir

585 Ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- ☒ bunların hamısı
- ☐ təbii iqtisadi xüsusiyyətlərdən
- ☐ əhalinin marağı
- ☐ əhalinin sayı
- ☐ bunların heç biri

586 Arqentinada kənd təsərrüfatına yararlı torpaqların müəyyən hissəsi əkildiyi halda qalanı hansı sahəyə aid edilir?

- ☐ çay daşqınlarının təsirinə məruz qalan sahələrdir
- ☐ bunların hamısı
- ☐ cəngəlliklər və savannalardır
- ☐ səhrələşməyə məruz qalmış sahələrdir
- ☒ biçənək və otlaqlardır

587 Arqentinada kənd təsərrüfatına yararlı torpaqların neçə hissəsi əkilir?

- ☐ 42157
- ☒ 42156
- ☐ 42160
- ☐ 42159
- ☐ 42158

588 Arqentinada hansı məhsul istehsalına və ixracına görə dünyada ilk yerlərdən birini tutur?

- ☐ yumurta
- ☐ inək
- ☐ balıq
- ☐ qəhvə
- ☒ yun

589 Arqentinada kənd təsərrüfatı məhsulları istehsalı daha çox hansı sahədə ixtisaslaşıb?

- ☐ ətlik maldarlıq və ipəkçilik
- ☒ ətlik maldarlıq və ətlik yunluq qpyunçuluq
- ☐ meyvə tərəvəzçilik və sitrus bitkiləri

- ☐ qusçuluq və ətlik südlük maldarlıq
- ☐ ətlik-südlük və üzümçülük

590 Arqentinada istehsal əsasən hansı sahədə ixtisaslaşdırılıb?

- ☐ avtomobil
- ☐ bunların hamısı
- ☐ konservləşdirmə
- ☐ kənd təsərrüfatı texnikası və avadanlıqları
- ☒ kənd təsərrüfatı məhsulları

591 Arqentinada torpaqsız kəndlilər hansı yolla torpağı əldə etməyə məcburdurlar?

- ☐ bütün cavablar düzdür
- ☒ onlar torpağı icarəyə götürməyə məcburdurlar
- ☐ onlar torpağı qanunsuz yolla zəbt etməyə məcburdurlar
- ☐ onlar torpağı hüquq mühafizə orqanlarına müraciət etməklə əldə edirlər
- ☐ bütün cavablar səhvdir

592 Latın Amerikasında becərilən əsas ekoloji məhsullar hansılardır?

- ☒ qəhvə və geniş cesiddə yerli meyvələr
- ☐ alma,nar,üzüm və qəhvə
- ☐ portağal, naringi və limon
- ☐ tərəvəz və bostan məhsulları
- ☐ çəltik və geniş çeşiddə yerli meyvələr

593 Latın Amerikasının ekoloji ərazilərinin böyük hissəsini hansı sahələr tutur?

- ☒ otlaqlar
- ☐ səhralıqlar
- ☐ dağlar
- ☐ savannalar
- ☐ meşələr

594 Latın Amerikasının zəif inkişaf etmiş ölkələrinə ekoloji kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olan hansı ölkələr yardım göstərir?

- ☒ Almaniya, Niderland və İsveçrə
- ☐ Lüksemburq, Andorra və Lixtenşteyn
- ☐ Türkiyə, Bolqarıstan və Azərbaycan
- ☐ Çin, Yaponiya və Konya
- ☐ Finlandiya, Norveç və İsveç

595 Latın Amerikasının ölkələri arasında ekoloji sahənin hərtərəfli inkişafına ən güclü siyasi dəstək hansı dövlətdə göstərilir?

- ☒ Braziliya
- ☐ Çili
- ☐ Argentina
- ☐ Venesuela
- ☐ Kolumbiya

596 Latın Amerikasının ölkələrinin əksəriyyətinin ekoloji əkinçilik əraziləri nə qədər sahəyə malikdir?

- ☒ 100 min hektar
- ☐ 250 min hektar
- ☐ 200 min hektar
- ☐ 150 min hektar

☐ 50 min hektar

597 Latın Amerikasısı ölkələrində sertifikatlaşdırılmış ərazilərin ümumi sahəsini neçə hektar təşkil edir?

- ☒ 6,4 milyon hektar
- ☐ 2,4 milyon hektar
- ☐ 4,4 milyon hektar
- ☐ 8,4 milyon hektar
- ☐ 10,4 milyon hektar

598 Qəhvə istehsalına görə Brazilya dünyada neçənci yerdədir?

- ☐ ikinci
- ☒ birinci
- ☐ beşinci
- ☐ dördüncü
- ☐ üçüncü

599 Braziliyada əkinçilik əsasən hansı bitkilərin yetişdirilməsi üzrə ixtisaslaşdırılıb?

- ☐ meyvə-tərəvəz məhsulları
- ☐ subtropik bitkilər
- ☐ alma, nar və üzüm
- ☐ taxıl məhsulları
- ☒ tropik bitkilər

600 Braziliyada hər bir 1000 hektardan artıq olan iri sahibkarlara məxsus torpaqlar ümumi torpaq sahəsinin neçə faizini təşkil edir?

- ☐ 18,9 faiz
- ☒ 48,9 faiz
- ☐ 58,9 faiz
- ☐ 28,9 faiz
- ☐ 38,9 faiz

601 Braziliyada k/t-ı ilə məşğul olanların nə qədərinin torpağı yoxdur?

- ☐ .99
- ☒ .8
- ☐ .1
- ☐ .3
- ☐ .59

602 Braziliyada əkinçilik kənd təsərrüfatı məhsulları dəyərini təqribən neçə hissəsini verir?

- ☒ 42065
- ☐ 42125
- ☐ 42126
- ☐ 42066
- ☐ 42064

603 Braziliyada kənd təsərrüfatının əsasını hansı sahə təşkil edir?

- ☒ əkinçilik
- ☐ bağçılıq
- ☐ tərəvəzçilik
- ☐ qoyunçuluq
- ☐ heyvandarlıq

604 Arqentinada ixracatın strukturuna hansı məhsullar daxildir?

- ☒ ət, taxıl, yun, gön, bitki yağı, kətan toxumu, meyvə
- ☐ dəmir filizi, kömür, neft, kənd təsərrüfatı məhsulları
- ☐ nəqliyyat vasitələri, sitrus bitkiləri və çəməz məhsulları
- ☐ trikotaj məhsulları, banan şəkər çuğunduru, barama
- ☐ avtomobil, qəhvə, tropik mallar

605 Ölkələr arasındakı bütün planet miqyasında məhsuldar iqtisadi qarşılıqlı əlaqələrinin yaranmasının ilkin maddi şərti budur:

- ☐ Beynəlxalq əmtəə mübadiləsi
- ☒ Beynəlxalq əmək bölgüsü
- ☐ İşçi qüvvəsinin miqrasiyası
- ☐ Beynəlxalq biznes
- ☐ Beynəlxalq investisiyalar

606 Kapitalist dünyasında ərazicə ən iri dövlət hansıdır?

- ☒ Kanada
- ☐ Yeni Zelandiya
- ☐ Polşa
- ☐ Almaniya
- ☐ Fransa

607 Ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- ☒ bunların hamısı
- ☐ təbii iqtisadi xüsusiyyətlərdən
- ☐ əhalinin marağı
- ☐ əhalinin sayı
- ☐ bunların heç biri

608 Misirdə ixracatının strukturuna hansı məhsullar daxildir?

- ☐ traktor, pambıq və ondan hazırlanmış məmulatlar, xurma
- ☐ k/t-ı texniki avadanlıqları, zeytun, pambıq, kimyəvi məhsullar
- ☐ maşın, avadanlıq, kimyəvi məhsullar, uzunlifli pambıq
- ☒ pambıq və ondan hazırlanmış məmulatlar, düyü, konserv, bitki yağı, xurma
- ☐ kimyəvi məhsullar, metal, xurma, düyü, bitki yağı

609 Misirdə k/t-nın zəif inkişaf etmiş sahəsi hansıdır?

- ☐ şəkər qamışı
- ☒ heyvandarlıq
- ☐ uzunlifli pambıq
- ☐ çəltik
- ☐ buğda

610 Cənubi Afrika Respublikasında k/t-ı yerli əhalinin neçə hissəsinin yaşaması üçün əsas mənbə hesab olunur?

- ☐ 42157
- ☐ 42282
- ☒ 42065
- ☐ 42278
- ☐ 42279

611 Misir dünyada istehsal olunan (MDB ölkələri istisna edilməklə) uzunlifli pambığın nə qədərini verir?

- ☐ 90 faizini
- ☒ 50 faizini
- ☐ 10 faizini
- ☐ 30 faizini
- ☐ 70 faizini

612 Misirdə ən çox becərilən əsas k/t-ı bitkisi hansıdır?

- ☐ tərəvəz
- ☒ uzunlifli pambıq
- ☐ arpa
- ☐ xurma
- ☐ üzüm

613 Misirdə ildə neçə hektar torpaq sahəsi becərilir?

- ☐ 0,7 milyon hektar
- ☒ 2,7 milyon hektar
- ☐ 4,7 milyon hektar
- ☐ 3,7 milyon hektar
- ☐ 1,7 milyon hektar

614 Misirdə k/t-nın əsas sahəsini nə təşkil edir?

- ☐ qurudulmuş bataqlıqların becərilməsi
- ☒ suvarma əkinçiliyi
- ☐ dəmyə əkinçiliyi
- ☐ damcı suvarma əkinçiliyi
- ☐ artezianla suvarma əkinçiliyi

615 Misirdə k/t-ı məhsulları ümumi ixracat məhsullarının neçə faizini verir?

- ☐ 90 faizini
- ☒ 50 faizini
- ☐ 10 faizini
- ☐ 30 faizini
- ☐ 70 faizini

616 Misir iqtisadiyyatı hansı sahə üzrə ixtisaslaşıb?

- ☐ heyvandarlıq
- ☒ aqrar-sənaye
- ☐ maşınqayırma
- ☐ gəmiqayırma
- ☐ kompyuter avadanlıqları istehsalı

617 Son vaxtlara qədər Afrikada özünün ekoloji standartları, sertifikatlaşdırma və inspeksiya sistemi mövcud olan yeganə ölkəsi hansıdır?

- ☐ Mərakəş
- ☒ Tunis
- ☐ Fil Dişi Sahili
- ☐ Anqola
- ☐ Somali

618 Afrikanın ənənəvi ekoloji əmtəəlik məhsulları hansılardır?

- ☒ zeytun, tropik və qərzəkli meyvələr, qəhvə
- ☐ pomidor, kələm və zeytun

- ☐ sitrus bitkiləri, meyvə və tərəvəz məhsulları
- ☐ günəbaxan yağı, konserv məhsulları və nar
- ☐ zeytun, yer fındığı, qarağat və nar

619 Son vaxtlara qədər Afrikada özünün ekoloji standartları, sertifikatlaşdırma və inspeksiya sistemi mövcud olan yeganə ölkəsi hansıdır?

- ☐ Fil Dişi Sahili
- ☐ Mərakəş
- ☐ Anqola
- ☐ Somali
- ☒ Tunis

620 Müasir şəraitdə Afrikada sertifikatlaşdırılmış məhsullar əsasən hansı bazarlara ünvanlanır?

- ☒ ixrac bazarına
- ☐ daxili bazara
- ☐ yerli istehsalçıların istehlakına
- ☐ Asiya ölkələri bazarına
- ☐ kolxoz bazarlarına

621 Afrika ekoloji təsərrüfatçılığın genişləndirilməsində başlıca amil nədir?

- ☒ inkişaf etmiş ölkələrin ekoməhsullara artan tələbat
- ☐ milli kapitalın üstünlük təşkil etməsi
- ☐ k/t-ı istehsalının sürətli intensivləşdirilməsi
- ☐ yerli əhalinin ekoməhsullara artan tələbatı
- ☐ Afrikanın Aralıq dənizi sahilləri ölkələrindəki siyasi vəziyyətin iqtisadiyyata təsiri

622 Afrika ölkələrində ekoloji istehsal sertifikatlaşdırılırmı?

- ☐ sertifikatlaşdırılmır
- ☐ sertifikatlaşdırılır
- ☐ Ekvador boyu ölkələrdə sertifikatlaşdırılır
- ☐ yalnız Mərkəzi Afrika ölkələrində sertifikatlaşdırılır
- ☒ çox nadir hallarda sertifikatlaşdırılır

623 Beynəlxalq əmək bölgüsü bu deməkdir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün cavablar düzdür
- ☐ Beynəlxalq əmtəə ticarəti
- ☐ Beynəlxalq iş və xidmət ticarəti
- ☒ Ayrı-ayrı ölkələrin ayrı-ayrı növ məhsulların istehsalı üzrə ixtisaslaşması

624 Dünyada ən çox taxıl istehsal və ixrac edən ölkələr:

- ☐ Rusiya Federasiyası
- ☒ Kanada, ABŞ
- ☐ İran İslam Respublikası
- ☐ Azərbaycan
- ☐ Qazaxıstan, Qırğızıstan

625 Aqrar sahədə struktur dəyişiklikləri nədir?

- ☒ Kənd təsərrüfatı məhsullarına tələbatın artması ilə baş verən prosesdir
- ☐ Böhranlı vəziyyətin yaranmasıdır
- ☐ İnflyasiyanın güclənməsidir
- ☐ Bazar iqtisadiyyatına keçiddir

☐ İstehsalın təşkili formasıdır

626 Bu ölkələrin hansında suvarma ilə bağlı xərclərin 50% dövlət tərəfindən ödənilir?

- ☐ İngiltərə
- ☐ heç birində
- ☐ Amerika
- ☒ Fransa
- ☐ Almaniya

627 Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya k/t-na yararlı torpaq sahəsi neçə hektardır?

- ☐ 4500
- ☐ 4099
- ☒ 4014
- ☐ 4000
- ☐ 5000

628 Orta və kiçik müəssisələrin çox hissəsi nə ilə əlaqədar sıradan çıxır?

- ☐ bunların hamısı
- ☒ iri təsərrüfatlarla rəqabətə davam gətirmir
- ☐ işçi qıtlığı ilə əlaqədar
- ☐ maliyyə vəsaiti ilə əlaqədar
- ☐ bunların heç biri

629 Çində iqtisadi islahatlar neçənci ildən həyata keçirilib?

- ☐ 1980
- ☐ 1981
- ☐ 1970
- ☐ 1975
- ☒ 1978

630 Norvecin kənd təsərrüfatında hansı təsərrüfatlar üstünlük təşkil edir?

- ☐ bunların hamısı doğrudur
- ☐ orta kənd təsərrüfatı müəssisələri
- ☐ iri kənd təsərrüfatı müəssisələri
- ☒ xırda fermer təsərrüfatları
- ☐ icarə təsərrüfatları

631 Niderland dünyada hansı məhsulların mühüm ixracatçısıdır?

- ☐ süd məhsulları, barama , yumurta, donuz əti və polad
- ☐ bunların hamısı doğrudur
- ☐ yumurta, qus əti, gül,nəqliyyat vasitələri, ət konservləri və donuz əti
- ☒ süd məhsulları, yumurta qus əti, ət konservləri və donuz əti
- ☐ süd məhsulları, yumurta, qus əti, ət konservləri və mineral yanacaq

632 Niderlandda heyvandarlıq kənd təsərrüfatı məhsullarının nə qədər hissəsini təşkil edir?

- ☐ 90 faizdən çoxunu
- ☐ 70 faizdən çoxunu
- ☐ 10 faizdən çoxunu
- ☐ 30 faizdən çoxunu
- ☒ 50 faizdən çoxunu

633 Norvecin ərazisinin təqribən nə qədər hissəsi becərilir?

- ☐ 43 faizi
- ☒ 3 faizi
- ☐ 13 faizi
- ☐ 23 faizi
- ☐ 33 faizi

634 Norvecin kənd təsərrüfatında xırda fermer təsərrüfatlarının torpaq sahəsi nə qədərdir?

- ☐ 4 hektar
- ☐ 2 hektar
- ☒ 10 hektar
- ☐ 8 hektar
- ☐ 6 hektar

635 Norvecin kənd təsərrüfatında hansı təsərrüfatlar üstünlük təşkil edir?

- ☐ bunların hamısı doğrudur
- ☐ iri kənd təsərrüfatı müəssisələri
- ☐ orta kənd təsərrüfatı müəssisələri
- ☒ xırda fermer təsərrüfatları
- ☐ icarə təsərrüfatları

636 Norveçin yeyinti sənayesində hansı məhsulların istehsalı əsas yer tutur?

- ☐ təbii sirə, limonad, pivə və süd məhsulları istehsalı
- ☐ süd məhsulları və şərab istehsalı
- ☐ makaron və pivə istehsalı
- ☒ balıq emalı və süd məhsulları istehsalı
- ☐ konyak, spirtli içkilər və balıq emalı

637 Finlandiyada heyvandarlıq kənd təsərrüfatı məhsullarının neçə hissəsini verir?

- ☐ 90 faizini
- ☐ 10 faizini
- ☐ 30 faizini
- ☐ 50 faizini
- ☒ 70 faizini

638 Finlandiyada k/t-nın inkişaf etmiş əsas sahəsi hansılardır?

- ☐ taxılçılıq, sitrus bitkilər və broyler
- ☒ heyvandarlıq və taxılçılıq
- ☐ heyvandarlıq və sitrus bitkiləri
- ☐ taxılçılıq və ipəkçilik
- ☐ heyvandarlıq, taxılçılıq, tropik bitkilər və broyler

639 İsveçdə əsasən hansı k/t-ı məhsulları istehsal olunur?

- ☐ buğda, çovdar, portağal, narıncı və şəkər çuğunduru
- ☐ buğda, çovdar, barama, broyler
- ☐ buğda, kartof, şəkər çuğunduru, kakao və quşçuluq məhsulları
- ☐ buğda, çovdar, ananas, ət və süd məhsulları
- ☒ buğda, çovdar, arpa, vələmir, kartof, şəkər çuğunduru

640 İsveçdə əkinçilik hansı sahə üzrə ixtisaslaşıb?

- ☐ şəkər çuğunduru istehsalı
- ☒ yem istehsalı
- ☐ tərəvəzçilik

- ☐ bitkiçilik məhsulları
- ☐ taxıl istehsalı

641 İsveçdə ətçilik-südlük heyvandarlıq k/t-ı gəlirinin neçə faizini təşkil edir?

- ☐ 88 faizini
- ☐ 58 faizini
- ☐ 48 faizini
- ☐ 38 faizini
- ☒ 78 faizini

642 İsveçin k/t-ı hansı sahədə ixtisaslaşıb?

- ☐ broyler
- ☐ meyvə-tərəvəz
- ☐ bağçılıq
- ☐ bitkiçilik
- ☒ ətlik-südlük heyvandarlıq

643 İsveçin kənd təsərrüfatında hansı təsərrüfatlar üstünlük təşkil edirlər?

- ☒ fermer təsərrüfatları
- ☐ ailə təsərrüfatları
- ☐ iri kapitalist təsərrüfatları
- ☐ icarə təsərrüfatları
- ☐ şəxsi yardımçı təsərrüfatlar

644 İsveç Qərbi Avropada hansı ehtiyata görə birinci yerdədir?

- ☒ odun ehtiyatı
- ☐ balıq ehtiyatı
- ☐ filiz ehtiyatı
- ☐ neft ehtiyatı
- ☐ mal-qara ehtiyatı

645 Almaniyanın hansı fərqli xüsusiyyətinə görə kapitalist dünyasında əsas yerlərdən birini tutur?

- ☒ mineral gübrələrdən istifadə edilməsində və k/t-nin mexanikləşdirilməsində
- ☐ k/t-nin ekstensivləşdirilməsi və ekoloji təmiz istehsalın artımında
- ☐ k/t-nin aşağı səviyyədə mexanikləşdirilməsində
- ☐ əl əməyindən geniş şəkildə istifadədə
- ☐ üzvi gübrələrdən istifadə edilməsində və k/t-nin ekstensivləşdirilməsində

646 Almaniyanın kənd təsərrüfatında hansı sahə əsas yer tutur?

- ☒ ətlik-südlük heyvandarlıq
- ☐ qoyunçuluq
- ☐ taxıl və taxıl məhsulları
- ☐ tərəvəzçilik
- ☐ quşçuluq

647 Almaniya yüksək intensivliyə malik kənd təsərrüfatı ərzaq məhsullarına olan tələbatın necə faizini ödəyir?

- ☐ 35-40 faizini
- ☐ 65-70 faizini
- ☐ 55-60 faizini
- ☐ 45-50 faizini
- ☒ 75-80 faizini

648 Almaniyanın kənd təsərrüfatında hansı təsərrüfatların xüsusi çəkisi durmadan artır?

- ☐ kiçik kəndli fermerlərin kooperasiyası
- ☐ ailə təsərrüfatlarının
- ☒ iri kapitalist təsərrüfatların
- ☐ kiçik təsərrüfatların
- ☐ şəxsi yardımçı təsərrüfatların

649 Avstriyada ən çox yetişdirilən kənd təsərrüfatı məhsulları hansılardır?

- ☐ xəz dəri və tərəvəzçilik
- ☐ dənli bitkilər və zeytun
- ☒ dənli bitkilər və şəkər çuğunduru
- ☐ balıqçılıq və dənli bitkilər
- ☐ baramaçılıq və şəkər çuğunduru

650 Avstriyada torpaqların çox hissəsi kimlərə məxsusdur?

- ☐ bunların hamısı doğrudur
- ☒ iri torpaq sahiblərinə
- ☐ orta mülkiyyətli torpaq sahiblərinə
- ☐ kiçik torpaq sahiblərinə
- ☐ intensiv təsərrüfatlara

651 Avstriyada sənaye məhsullarının ümumi dəyəri kənd təsərrüfatı məhsullarının ümumi dəyərindən neçə dəfə artıqdır?

- ☐ 5 dəfə
- ☐ 3 dəfə
- ☐ 2 dəfə
- ☐ 1 dəfə
- ☒ 4 dəfə

652 İtaliyada kənd təsərrüfatının sahəsi hansılardır?

- ☐ donuzçuluq, kartof, tropik bitkilər
- ☐ balıqçılıq, ipəkçilik, tütün
- ☐ baramaçılıq, əkinçilik, üzümçülük
- ☐ qoyunçuluq, üzümçülük, şabalıd
- ☒ əkinçilik, üzümçülük, bağçılıq

653 İtaliyada əmtəəlik məhsulun əsas hissəsini hansı təsərrüfatlar verir?

- ☒ Şimali İtaliyanın kapitalist və fermer təsərrüfatları
- ☐ Şərqi İtaliyanın kapitalist və fermer təsərrüfatları
- ☐ Qərbi İtaliyanın kapitalist və fermer təsərrüfatları
- ☐ İtaliyanın adalarında yaradılmış nümunəvi fermer təsərrüfatları
- ☐ Cənubi İtaliyanın kapitalist və fermer təsərrüfatları

654 İtaliyada kənd təsərrüfatı inkişaf sürətinə görə hansı sahədən geri qalır?

- ☐ bunların hamısı doğrudur
- ☐ turizmdən
- ☐ təhsildən
- ☐ səhiyyədən
- ☒ sənayedən

655 İtaliyada istehsal olunan hansı məhsul dünyada birinci yeri tutur?

- ☐ makaron
- ☐ şərab
- ☐ pendir
- ☒ zeytun yağı
- ☐ şəkər

656 İtaliyada toxuculuq sənayesinin xammal təchizatı hansı mənbə əsasında inkişaf etmişdir?

- ☒ idxal olunan pambıq, yun və yerli süni lif əsasında
- ☐ yerli pambıq, yun və idxal olunan süni lif əsasında
- ☐ yerli pambıq, yun və süni lif əsasında
- ☐ idxal olunan pambıq
- ☐ yerli pambıq və yun əsasında

657 İtaliyanın milli gəlirində sənaye məhsulunun dəyəri kənd təsərrüfatı məhsulunun dəyərindən neçə dəfə çoxdur?

- ☒ 5 dəfə
- ☐ 3 dəfə
- ☐ 11 dəfə
- ☐ 9 dəfə
- ☐ 7 dəfə

658 İtaliyanın milli məhsulunun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi nə qədərdir?

- ☐ 18.5 %
- ☒ 8.5%
- ☐ 48.5 %
- ☐ 38.5 %
- ☐ 28.5%

659 Dünyada ən çox qoyun əti istehsal edən ölkələr hansıdır?

- ☐ Yaponiya
- ☒ Avstraliya, Yeni Zelandiya
- ☐ Almaniya, İtaliya
- ☐ Özbəkistan, Belarusiya
- ☐ Çin Xalq Respublikası

660 Fransa'nın Atlantik okeanında ovladığı stridiya dünya ovunun neçə faizə qədərini təşkil edir ?

- ☐ 90 faizə qədər
- ☐ 10 faizə qədərini
- ☐ 30 faizə qədərini
- ☐ 50 faizə qədər
- ☒ 70 faizə qədər

661 Fransada ərzaq kimi az istifadə olunduğundan öz əhəmiyyətini itirmiş bitkiçilik məhsulu hansıdır?

- ☒ kartof
- ☐ buğda
- ☐ tərəvəz
- ☐ pambıq
- ☐ çəltik

662 Fransada daha çox becərilən bitkiçilik məhsulu hansıdır?

- ☐ çəltik
- ☒ buğda

- ☐ tərəvəz
- ☐ kartof
- ☐ pambıq

663 Fransada heyvandarlıq kənd təsərrüfatı məhsulları dəyərinin neçə faizini verir?

- ☐ 70 faizindən çoxunu
- ☐ 90 faizindən çoxunu
- ☐ 10 faizindən çoxunu
- ☐ 30 faizindən çoxunu
- ☒ 50 faizindən çoxunu

664 Fransada kənd təsərrüfatı məhsulları dəyərinin yarıdan çoxunu hansı məhsullar verir?

- ☐ bitkiçilik
- ☐ zeytun
- ☐ buğda
- ☒ heyvandarlıq
- ☐ yemçilik

665 Fransanın nə qədər ərazisi kənd təsərrüfatına yararlıdır?

- ☒ 2/3
- ☐ 4/10
- ☐ 2/10
- ☐ 5/10
- ☐ 1/3

666 Fransanın kənd təsərrüfatında üstünlük təşkil edən hansılardır?

- ☐ hamısı
- ☐ xırda
- ☐ orta
- ☒ iri
- ☐ hec biri

667 Fransa əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalının həcminə görə kapitalist ölkələri arasında neçənci yeri tutur?

- ☐ ikinci
- ☒ ilk yerlərdən birini
- ☐ beşinci
- ☐ dördüncü
- ☐ üçüncü

668 Avropa birliyinə üzv olan ölkələrin büdcədən ayırdığı subsidiyalar fermer təsərrüfatlarının təqribən neçə faizini təşkil edir?

- ☐ 10 faizi
- ☐ 30 faizi
- ☒ 50 faizi
- ☐ 70 faizi
- ☐ 90 faizi

669 Avropa birliyi ölkələrində ekotəsərrüfatların sayı və ekoloji idarəetmə altında olan əraziyə görə lider mövqeyi hansı ölkəyə məxsusdur?

- ☐ İspaniya
- ☐ Fransa

- ☐ Yunanıstan
- ☐ Almaniya
- ☒ İtaliya

670 Avropa birliyi ölkələrində nə qədər ekoloji üsulla idarə olunan təsərrüfatlar mövcuddur?

- ☐ 440 min
- ☐ 40 min
- ☒ 140 min
- ☐ 240 min
- ☐ 340 min

671 Avropa birliyi ölkələrində neçə hektar ərazi ekoloji üsulla idarə olunur?

- ☐ 7.8 milyon hektardan çox
- ☐ 3.8 milyon hektardan çox
- ☐ 1.8 milyon hektardan çox
- ☒ 5.8 milyon hektardan çox
- ☐ 9.8 milyon hektardan çox

672 Ekoloji kənd təsərrüfatı birliyinin hərəkətinin beşiyi hansı qitə sayılır?

- ☐ Avstraliya
- ☒ Avropa
- ☐ Asiya
- ☐ Amerika
- ☐ Afrika

673 Dünyada əhalinin az məskunlaşdığı ölkələr hansıdır?

- ☐ Əfqanıstan
- ☐ Avstraliya
- ☐ Monqolustan
- ☐ Əlcəzair
- ☒ Bunların hamısı

674 Türkiyənin əsas ixrac məhsulları:

- ☐ Tərəvəz məhsulları
- ☐ Ət və süd məhsulları
- ☒ Tütün, pambıq
- ☐ Ərzaq taxılı
- ☐ Meyvə məhsulları

675 Hindistanın əsas ixrac məhsulları hansıdır?

- ☒ Bunların hamısı
- ☐ Pambıq
- ☐ Kofe
- ☐ Tütün
- ☐ Çay

676 Argentinada kənd təsərrüfatının əsas sahəsi hansıdır?

- ☐ Tərəvəz məhsulları
- ☐ Şəkər tozu
- ☒ Ərzaq taxılı
- ☐ Çay
- ☐ Meyvə məhsulları

677 Meksikada torpaq üzərində mülkiyyət formaları:

- ☒ Exidatorlar, icarədarlar, torpaq sahibkarı
- ☐ Kiçik müəssisələr
- ☐ İstehsal kooperativləri
- ☐ Fərdi təsərrüfatlar
- ☐ Dövlət mülkiyyətli təsərrüfatlar

678 Türkiyə iqtisadiyyatında aparıcı sahə hansıdır?

- ☒ Kənd təsərrüfatı
- ☐ Ticarət
- ☐ Tikinti
- ☐ İctimai iaşə
- ☐ Sənaye

679 Hindistanın kənd təsərrüfatında neçə məhsulun toplanması mövsümü mövcuddur?

- ☒ Yay və qış mövsümü
- ☐ Yalnız qış mövsümü
- ☐ Yalnız yay mövsümü
- ☐ Yaz mövsümü
- ☐ Payız mövsümü

680 Meksikanın əsas ixrac məhsulları:

- ☒ Pambıq, sitrus məhsulları
- ☐ Çay
- ☐ Dən üçün qarğıdalı
- ☐ Heyvandarlıq məhsulları
- ☐ Ərzaq taxılı

681 Latın Amerikasının əsas ixrac məhsulları hansıdır?

- ☐ Kofe
- ☐ Banan və kakao
- ☐ Ərzaq taxılı
- ☐ Pambıq
- ☒ Bunların hamısı

682 İran İslam Respublikasında aparılan islahatın məqsədi:

- ☒ İstehsalın ixtisaslaşmasını təmin etmək
- ☐ Fərdi təsərrüfatların fəaliyyətini gücləndirmək
- ☐ Xırda kəndli təsərrüfatları yaratmaq
- ☐ Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat təşkil etmək
- ☐ Ekstensiv inkişafa üstünlük vermək

683 Hindistanda əkin sahəsinin neçə %-i ərzaq məhsulları altında istifadə olunur?

- ☐ 35-40%-ə qədər
- ☐ 50%-ə qədər
- ☐ 28-30%-ə qədər
- ☐ 30%-ə qədər
- ☒ 85%-ə qədər

684 İspaniyanın əsas idxal məhsulları hansıdır?

- ☒ Dənli bitkilər məhsulu

- ☐ Meyvə-tərəvəz məhsulları
- ☐ Şərabçılıq məhsulu
- ☐ Pambıq və pambıq məhsulu
- ☐ Tütün və tütün məhsulu

685 Yunanıstanda aparılan islahatın məqsədi:

- ☐ İstehsal kooperativləri təşkil etmək
- ☐ İstehsala investisiya qoymaq
- ☐ Böhranlı vəziyyət yaratmaq
- ☐ Kollektiv təsərrüfat forması yaratmaq
- ☒ Aqrar sahəni bazar iqtisadiyyatı əsasında təşkil etmək

686 Hollandiyada əsas idxal məhsulları:

- ☐ Kofe, kakao
- ☐ Un, çay
- ☐ Ərzaq taxılı
- ☒ Bunların hamısı
- ☐ Pambıq

687 Hindistanın kəndlərində yaşayan əhəlinin xüsusi çəkisi:

- ☒ 50%-ə qədər
- ☐ 15-20%-ə qədər
- ☐ 35%-ə qədər
- ☐ 40%-ə qədər
- ☐ 60%-dən çox

688 İspaniyanın əsas ixrac məhsulları hansıdır?

- ☒ Bunların hamısı
- ☐ Tərəvəz məhsulları
- ☐ Zeytun yağı
- ☐ Şərab məhsulları
- ☐ Meyvə məhsulları

689 Yunanıstanın əsas idxal məhsulları hansıdır?

- ☐ Zeytun yağı
- ☐ Sitrus bitkilərinin məhsulları
- ☒ Heyvandarlıq məhsulları
- ☐ Subtropik bitki məhsulları
- ☐ Meyvə-tərəvəz məhsulları

690 Hollandiyada kənd təsərrüfatının aparıcı sahəsi hansıdır?

- ☐ Çəltikçilik
- ☐ Kofe istehsalı
- ☐ Üzümcülük şərabçılıq
- ☒ Heyvandarlıq
- ☐ Taxılçılıq

691 Portuqaliyada aparılan islahatın məqsədi:

- ☐ İstehsala sərmayənin aşağı salınması
- ☒ Aqrar sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi
- ☐ Ekstensiv inkişaf meyillilik
- ☐ Böhranlı vəziyyətin yaradılması

- ☐ Yeni təsərrüfat formalarının tətbiqi

692 İspaniyada aparılan islahatın məqsədi:

- ☒ Kənd təsərrüfatının intensiv inkişafını təmin etmək
☐ Taxıl istehsalını azaltmaq
☐ Üzümçülüyn inkişafını məhdudlaşdırmaq
☐ Heyvanların baş sayını artırmaq
☐ Ekstensiv inkişafa yol açmaq

693 Yunanıstanın əsas ixrac məhsulları hansıdır?

- ☐ Tərəvəz məhsullar
☐ Yem bitkilərinin məhsulları
☐ Heyvandarlıq məhsullar
☐ Dənli bitki məhsulları
☒ Tütün, zeytun yağı, subtropik məhsullar

694 İtaliyada hansı təsərrüfatçılıq forması üstünlük təşkil edir:

- ☐ Kənd təsərrüfatı istehsal kooperativləri
☐ Kiçik müəssisələr
☐ Kollektiv müəssisələr
☐ Xırda və orta kəndli təsərrüfatları
☒ Kəndli (fermer) təsərrüfatları

695 İtaliyada ümumi məhsulun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi:

- ☐ 3,5-7%-ə qədər
☐ 8%-dən yuxarı
☐ 50%-ə qədər
☐ 55%-dən yuxarı
☒ 15%-ə qədər

696 Çin Xalq Respublikasında xarici investorları cəlb etmək üçün tətbiq etdiyi güzəşt:

- ☐ İdxal mallarına risum güzəştləri
☒ Vergi güzəştləri (50%)
☐ Kredit güzəştləri
☐ Təminatlı daxili bazar
☐ Güzəştli şərtlərlə məhsul ixracı

697 İtaliyada əsas ixrac məhsulları hansıdır?

- ☐ Heyvandarlıq məhsulları
☐ Yağlı bitkilər məhsulu
☐ Subtropik meyvə məhsulları
☐ Taxılçılıq məhsulları
☒ Zeytun yağı və şərabçılıq məhsulları

698 Çin Xalq Respublikasında aparılan islahatlar hansı illəri əhatə edir?

- ☒ 1978-1985-ci illəri
☐ 1915-1920-ci illəri
☐ 1950-1960-cı illəri
☐ 1960-1970-ci illəri
☐ 1930-1940-cı illəri

699 Çin Xalq Respublikasında becərilən əsas dənli bitki hansıdır?

- ☐ Qarğıdalı
- ☒ Çəltik
- ☐ Taxıl
- ☐ Darı
- ☐ Küncüt

700 Çin Xalq Respublikasında aparılan islahatın banisi kimdir?

- ☐ Kim Ir Sen
- ☐ Xun Van Sey
- ☐ Sun Cun Van
- ☐ Montsezdun
- ☒ Den Sia Pin